


XƏLİL RZA ULUTÜRK

Daşdan  
qızan  
bulaq



Ш6  
R 99

XƏLİL RZA ULUTÜRK



019752

# Daşdan çıxan bulaq



"BEŞİK-NƏŞRİYYATI"  
BAKİ – 2009

Tərtibçi və redaktor:  
**Firəngiz xanım Ulutürk,**  
*Azərbaycan Neft Akademiyası, İctimai fənlər*  
kafedrasının baş müəllimi, akad. Y.Məmmədəliyev,  
R.Rza, X.R.Ulutürk və Araz əli ədəbi mükafatları laureati

Rəyçi:  
**Əlizadə Əsgərli**

## XƏLİL RZA ULUTÜRK

X49 “Daşdan çıxan bulaq”, şeirlər. (Təkrar nəşr).  
“BEŞİK-NƏŞRİYYATI”, Bakı, 2009, 216 səh.

Görkəmli istiqlal şairimiz Xəlil Rza Ulutürkün bu kitabında 80-ci illərə qədərki şeirlərindən nümunələr toplanmışdır. Topludakı şeirlərdə gənclərin coşğun vətənpərvərliyindən, həyatı gözəlleşdirən əməyindən, Vətən və xalq qarşısında mənəvi borcundan, hər cür çətinliyi dəf etmək əzmindən bəhs olunur.

Balaca vətəndaşlara, məktəblilərə həsr olunmuş bu şeirlərdə onların tabiatı tanımı, bitki və heyvanlar ələməti qorumaq əzmi, cəmiyyətimizə layiq yeni insan kimi yetişmək uğrunda mübarizəsi bədii əksini tapmışdır.

X 4702060200  
122

© «BEŞİK-NƏŞRİYYATI», 2009

## UCAL, YÜKSƏL, RESPUBLİKAM!

*Azərbaycan! İçərisi -  
od kürəsi Respublikam!  
İpəkdən yox, poladdandır  
sənin yaxan, mənim yaxam.  
Sonsuz, büllur göylərində  
bayraqların - qızıl yelkən,  
O bayraqlar qalxıb gəlir  
al qırmızı dan yerindən  
Bənzəri var laləzara,  
Hər qırmızı qoñçasına qanımızı içirmişik.  
Hər telinə gözümüzün işığını köçürmüşük.  
...Kim deyir ki, uğurların  
başa gəlib yüngül, asan?  
Ovcundakı dəryaları damcı-damcı  
qazanmışan.  
Od götürən kirpiyin bil o bayrağın  
hər telidi.  
Can yanğına, alovuna bürümüsən zər telini.  
O bayraqda kişilərin kişi əzmi,  
qadınların ər hünəri,  
gəlinlərin əl qabarı,  
alın təri.  
Ürəyinin şirəsilə suvarırsan zəmiləri.  
Qocasından gəncinədək yurd safrəbər.  
Azərbaycan özü boyda cəbhə, səngər.  
Ucal, yüksəl, Respublikam!  
Cəngavərlik meydanişan.  
Sən əl boyda köksümüzdə arzuların*

\*İxtisar var

ümmənisan.

Azərbaycan - özü boyda bir möcüza.

Azərbaycan - özü boyda bir xəzinə!

Bəlkə su yox, od daşıyır nəhrlərin.

Neçə-neçə qaz kəmərin,

neft kəmərin, nur kəmərin

calanarsa bir-birinə.

Ekvatorдан uzun olar, çatar ərzin hər yerinə.

Yanub, yanub külə döñən

Kül içindən bir də qalxan

od qanadlı, əfsanəvi Səməndər var.

Əfsanə yox, həqiqətsən, ey nəfəsi odlu diyar!

...Milyon əldə milyon külüng...

qaya çapır, dağ yarırsan.

Heç bir zaman qışnağında saxlamadın  
sərvətini.

Sərvətinə bəxş etməkdə

btrincisən, fədakarsan.

Sən bir vəfa məktəbisən,

öz əhdinə vəfadarsan.

Harda qeyrət sanırsansa, orda varsan.

Ucal, yüksəl Respublikam!

Yerin, göyün gücü səndə.

Qardaşlığın

sarsılmayan bürcü səndə.

Böyük yollar ayricında gur mayaqsan,  
çilçiraqsan.

Gündüzün də, gecənin də qarşısında üzü ağsan.

Daha böyük zəfərlərə

uç, qanadlan,

bir də şığı.

Sənin şəraf bayraqında

yerin, göyün yaraşığı!

## ELDƏNİZİM TÜRKANDA

### ATA YURDU

Şair əmi, bəs niyə gec gəldiniz?  
Çoxdan açılmış dolu, ağ süfrəmiz.

Boylanırıq pəncərodən intizar,  
Kür yaxası, Salyanımız laləzar.

Sən Bakıdan gəl arabir Salyana.  
Lap gedəsən Astaraya, Xaldana.

Marsa, Aya, ulduza çatsan belə,  
Burda sənə gözləmədə bir ana.

İlk yuvanı heç unudar quşcuğaz  
Dönsə də bir gün alıcı tərlana?

Dön başına ilk ocağın, ilk odun,  
Asta sığal çək susənə, reyhana.

Laylanı çalmış bulanıq Kür suyu,  
Bir də qayıt ilk südə, ilk laylana.

Təndiro bax, külbəsini kül basıb  
Od nəfəsinlə o gərək odlana.

Burda söyüd, orda çınar əkmisən,  
Bağ nə deyər ayrı düşən bağbana?

İnciləri düz sapa, yerdən götür  
Qiyma qona toz sədəfə, mərcana.

Hansı uca zirvəyə qalxsan belə,  
Dönməlisən bir gün əziz Salyana.

## İLK DƏFƏ

İlk dəfədir o görür bu qədər genişliyi,  
Ocaq başında özü şışə çekir şışliyi.

İlk dəfədir o görür qızıl qumu, zər qumu,  
Min bir yemiş yetirən günəşə bənzər qumu.

Bağlı, bağçalı evlər nə gözəldir, nə yaxşı,  
Sapa mirvari kimi düzülüb hasar daşı.

İlk dəfədir Xəzəri görür belə yaxından,  
Məgər doymaq olurmu suların saflığından?

İlk dəfə gördüğünü dərk edir yavaş-yavaş,  
İlk dəfə gördüğünü son dəfə görməyə kaş.

## BURDA HƏR ŞEY SƏNİNDİR

Burda hər şey sənindir, yürü, atıl, gəz, oyna,  
Hovuz geniş bir ayna, baş vur büllur suyunu.

Burda hər şey sənindir - həyət-baca, bağ-bağat,  
Qonşu Yaqub dayının kotana qoşduğu at.

İcazə al, yəhərlə, sür birbaşa dənizə,  
Heyran qalsın qoy aləm at çapan Eldənizə.

Burda hər şey sənindir, yer də, göy də, günəş də.  
Günorta qızıl qumu qızdırın od, atəş də.

Burda hər şey sənindir yürü, atıl, düş, oyna,  
Ancaq kərtənkələnin ip bağlama boynuna.

## OBASDAN

Lap gec də yatmış olsam oyanıram obaşdan,  
Mən qalxıram bu başdan, günəş qalxır  
o başdan.

Gün aydın, qızıl günəş! Salam, ey odlu küro!  
Yarımçıqsan, bütövləş, qalx bir az da  
hündürə.

Bu gün iş səngərini birinci biz tuturuq,  
Bu ətirli havanı birinci biz uduruq.

Bax, yolunu gözləyir qızıl günəbaxanlar,  
Səhər günə baxanlar, axşam günə baxanlar.

## DƏNİZ XAYDIR

- Əmi, dənizə getsən, oyat məni obaşdan,  
Səs salımqıq, çıxarıq üsulluca, yavaşdan.

- Oyan! - dedim, oyandı, qoşuldum Eldənizə,  
Qumlara bata-bata gəlib çıxdıq dənizə.

Dəniz hələ mürgülü, yarı şəfəq, yarı su,  
Hələ xeyli uzaqda günəşin tən yarısı.

Atdıq balıqqulağı, zümrüt sular oyandi,  
Uzaqlarda, hardasa dəniz alışdı, yandı.

- Günəş, gel apar bizi, cavab vermedi, eyvay!  
Günəş hələ mürgülü, dəniz sakit, dəniz xay.

Baxın, suyun dibi də görünür açıq-aşkar,  
Miləmil dəftər kimi çin-çin qumun rəddi var.

Mən vuruldum zər quma, al günə, xay dənizə,  
Dənizi kirpiyilə qaldıran Eldənizə!

## DƏNİZDƏN QAYIDANDA

- Canım-gözüm, seyr elə qalxan qızıl günəsi,  
Bu gün ayın beşidir, bu gün avqustun beşi.

İndi qara şanının ala qora vaxtıdır,  
Ağzımızı bir azca sulandıran vaxtıdır.

Sarıngle hardasa saralır kəhrəba tək,  
Bu yabanı bağlardan gel bir az üzüm dərək.

- Xəlil əmi, tənəkdə gör salxımlar ne çoxdur,  
Bu yabanı bağların neçin yiyesi yoxdur?

- Bu yiyesiz bağların gülüm, sənsən yiyesi,  
Bu xal salan üzümdən yeyəsiyik, yeyəsi.

Dəymə yetişməyənə, yetişmiş asta dər,  
Gör günəsi bu qumdan nə cür əmib gilələr.

## BABALARDAN YADİĞAR

Babalardan yadigar daş hörgülü quyular,  
İçə bilsən, görərsən necə sərin suyu var.

Babalardan yadigar, neçə nov, neçə novdan,  
Yanar çölü su ilə sərinlədən, ovudan  
neçə nov, neçə novdan.

Babalardan yadigar tek-tek xartut ağacı,  
Ulu, şah təbiətin bəlkə başının tacı  
Tek-tek xartut ağacı.

Eldənizim, yaxın gel, budur qırıq mancanaq.  
Dirilik qaynağına bir də boylan, bir də bax.

Bu kor qalmış quyunun aça bilsən gözünü,  
Bahadır babalara sən layiq bil özünü.

## NAR DƏRİMİ

Nar dərimi dünyada çox fərehli bir işdir,  
Yaşilliqda hər nübar balaca bir günəşdir.

Eləsi var çatlayıb, eləsi var partlayıb,  
Yanır "xoruz pipiyi", bağ-bağatı odlayıb.

Şerbəti, şəhdi axan bağıri yanıq nara bax,  
Yaşılılığı bürüyən sarı alovzlara bax.

Yolçunu yoldan eylər bar getirmiş budaqlar.  
Ay boyda çilçırqlar, gün boyda çilçırqlar.

Yox, gülüm, o cür olmaz, narı asta dər bir az,  
Tikan batar əline, narı usta dər bir az.

Al, parçala birini, iç qızıl şüaları.  
Hansı cənnət yetirib belə dadlı nübarı?!

## İKİ BAŞLI YUVA

- Budur, tulkü yuvası tapmışam, ay can, ay can,  
Tüstü qoyaq, od qoyaq, çıxsın tulkü yuvadan!

Tulkü lələ, tulkü bəy gəlsin, bir az əylənek!  
Taxsin gözünə eynək, əsa alsın əline,  
Şal bağlaşın belinə.

Görək hansı fənd ilə Həccə gedir tulkü bəy,  
Nə cür toyuq-cücəni basıb yeyir tulkü bəy?!

Tez getirin bel, kürək, yuvasını cəld sökək,  
Tez getirin, ot, küləş, kibriddən alsın atəş.

Dedim: - Bir azca səssiz... canım-gözüm Eldəniz!  
Sənin hay-harayını eşitdi tulkü şəksiz.  
Tulkü bic olur yaman, cəld sıvişir aradan.

Alnı tərli Eldəniz hey üfürür samanı.  
Gözlerinə dolubdur odun tüstü-dumanı.

Birdən baxıb nə gördük: qurtuldu, ay can, ay can!  
Qaçıb gedir tulkü bəy yuvanın o başından!

## BUDAMA

- Əmi, qayçını versən, işlərəm aram-aram,  
Tənəkləri budaram, arıdaram, oxşaram.

- Qayçı yağ içindədir, götür, azca təmizlə,  
İstədiyin tək buda, tənəkləri əzizlə.

Ancaq ehtiyatlı ol, ilan da var, arı da,  
Qorx ki, arı tənəyi səndən əvvəl arıda.

Kişmiş salxımları çox sevirlər arılar,  
Üz-gözüne sarılar, sancar səni, yaralar.

- Mən qorxmuram arıdan! - söylədi Eldənizim,  
Qayçını yavaş-yavaş təmizləyən əzizim.

Bağın o başındadır, arabır səsi gelir,  
Şaqqıdayır qayçısı, nəğməsi də yüksəlir:

Xəzəllər qızıl, sarı.

Sınıq zoğları sarı.

Türkanımdır can atan

Qızıl günəşə sarı.

Gecə ulduzlara bax,

Ulduzlar tabaq-tabaq.

Türkanımın üzümü

Dönüb olub çilçırq...

Birdən kəsildi nəğmə  
Haray qopdu: - Vay dədə!  
Getdim, gördüm Eldəniz...  
Qaçıb dayanıb gendə.

Əlindən düşüb yerə  
Qayçısı da, zoğlar da.  
Pətəkdəki arılar  
Qaynaşırlar kənardə.

## **QIZIL PƏTƏK**

- Can Eldəniz, fikir ver, xəzinədir bu pətək,  
Nə açıqlan, nə daş at, qorù, keşiyini çek.

Gözcüklərin yarısı təzə dolub bal ilə  
Pətəkdə bal arısı çox çalışacaq hələ.

Dolduracaqlar şanı, başdan-başa bal ilə,  
Qorù səni vuranı, bal yiğ bu minval ilə.

- Balı nə cür yiğaram? Keşik çəkir arılar,  
Üz-gözümə sarılırlar, bundan betər yaralar.

Qoy bir selbə atım ki, ağıllansınlar bir az,  
- Arıdan qisas almaq, oğlum, bize yaraşmaz.

Arılar indi qızığın, amma səhər key olur,  
Gedək, yataq, dincələk, bal istəsən erkən dur!

Toxunmayaq pətəyə, qalsın orda necə var,  
Kişmişı salxımlara keşik çəksin arılar.

## **HOVUZDAN DƏNİZƏ**

Gördüm çimir hovuzda sübh açılar-açılmaz:  
- Bahqlar var hovuzda, gülüm, asta çim bir az.

Suyu dalgalandırıb dağıdırısan o ki, var,  
Yazıqdırlar balıqlar, qorxudan bağrı çatlar.

Gördüm öz işindədir, heç eşitmır səsimi,  
Ucalıqdan atılır suya akrobat kimi.

Ağ köpüklü ləpələr saçım-saçım saçılırlar,  
Başım üstə, elə bil, ağ paraşüt açılır.

Eldənizlə bərabər göy də, yer də çimir ki...  
Suya sarı oyılmış söyüdlər də çimir ki...

Parıldasañ şüalar baxın orda çimirlər,  
Yaş divara yapışmış mamırlar da çimirlər,  
Yosunlar da çimirlər.

- Canım-gözüm, Eldəniz, sənin on bir yaşı var,  
Məgər hovuzda çimər sənin boyda qoçaqlar?

Bax, yaxında dəniz var, sənin adaşın dəniz,  
Apar bizi dənizə, mehribanım Eldəniz!

Çıxdı hovuzdan səssiz, qum üstündə saldı iz,  
Getdik, mənə qoşuldú güneş, bir də Eldəniz!

## PƏTƏK

- Tələs, Eldəniz, tələs! Burda bir möcüzə var,  
Hələ günəş qalxmayıb, oyanmayıb arılar.  
Qələm, kağız gətir tez, bacarsan şəklini çək,  
Tənək zoğu üstündə möcüzədir bu pətək.

Hansı nəqqaş belə bir nəqş vurar,  
Hansı memar belə bir mülkü qurar?

Hansı zərgər bələyər ətərə zəri,  
Bu pətək bəlkə də rəssam əsəri?

Eldənizin əynində xartut ləkəli köynək,  
Deyir: - İtib qələmim, karandaşa işləyək!

Dəftər-qələmi tez-tez itirən Eldənizim!  
İbrət götür arıdan, ay canım, ay əzizim!

Göy əynində nə gündə xartut ləkəli köynək,  
Səliqəni, sahmanı arılardan öyrənək!

Hansı nəqqaş belə bir nəqş vurar,  
Hansı memar belə bir mülkü qurar?  
Hansı zərgər bələyər ətərə zəri,  
Bu pətək bəlkə də rəssam əsəri?

## NEÇİN YOXDUR TÜFƏNGİN

Baxır mənim üzümə bir azca qəmgin-qəmgin:  
- Əmi, axı, nə üçün yoxdur sənin tüfəngin?

Mən bu qəfil sorğudan diksinirəm az qala:  
- Tüfəng nəyimə gərək, ay əzizim, ay bala?

Gözlərimə heyrətlə baxır balaca insan:  
- Əmi, tüfəngin olsa, gedib dovşan vurarsan.

- Canım-gözüm! Dünyada neçə milyard insan var,  
Hamı tüfəngli olsa, dünya dovşansız qalar.

## ƏMİ, SƏNİN AT-ARABAN NİYƏ YOXDUR

Baxır mənim gözlərimə həm gileyli, həm mehriban:  
- Əmi, axı, niyə sənin yoxdur qəşəng at-araban?

At-araban olsayıdı, ah, lap indicə qoşardım mən,  
Çıxbı yola sabah-sabah sürərdim düz dənizəcən!

Təkərlərin izlərilə bəzənərdi bu döş, bu dik,  
Sahildəki yaxşı xırdan qovun, qarşız gətirərdik.

At-arabam olsa, əmi, yaşayaram kişi kimi,  
Aradabir macal tapıb çımdırərdim köhlənimi.

Arabamı düz dənizin ortasına sürərəm mən,  
Cilovunu açaram ki, dincəlsin də bir az köhlən.

Yavaş-yavaş, aram-aram tumarlaram, qaşovlaram,  
Sonra yenə yalmanlayıb, ram edərəm, cilovlaram.

O düzləri, bu yalları keçərik də, aşarıq da.  
Qırımcımı dolandırsam, qanadlanıb uçarıq da!

- Canım, gözüm, sən haqlısan! Düzəldərəm bu sohvimi,  
At-muraddır, at qanaddır, at-kışının ilk həmdəmi.

Sən gələn yay bura gəlsən elə bilmə daha töksən  
Axur üstə telləri zər, Qırata, Dürata bonzor  
Bir cüt köhlən görəcəksən.

## İLAN GÖR NƏ QƏDƏR XUL UDUB!

Eldənizim Türkanda bilsən nələr öyrənir,  
Yeni sözlər, cümlələr, ifadələr öyrənir.

Bu gün diqqət kəsilib dənizdə çimənlərə,  
Xul sözünü eşitək şəkləndi birdən-birə.

- "İlan çoxlu xul udub" Xəlil omi, nədir xul?  
- Xırda balıqdır, oğul, ilanın yemidir xu!

Biz sahilə çıxanda gördük şən bir oğlani.  
Öldürüb atıb quma uzun bir su ilanı.

O, ilanın qarnını yavaşça yarib kəsib,  
Xula qurtuluş, nicat vermək üçün tolosib.

Eldəniz bu lövhəni seyr edir heyran-heyran,  
Gör nə qədər xul udub arşın yarımlıq ilan!

25.10.2010

## TELESKOP

Dibindəyik quyunun bir mən, bir də Eldəniz,  
Mühərriki düzəldir, çalışırıq ikimiz.

Birdən coşur Eldəniz: - Əmi, əmi, ora bax!  
Suda ulduzlara bax,  
Gündüz günorta vaxtı mögor ulduz görünər?


Dedim: - Heyrötənmə çox, canım-gözüm Eldəniz,  
Böyük bir teleskopun içindəyək axı, biz:

- Neco?! Hansı teleskop?  
- Teleskop bu daş quyu,  
Hələ güzgüsü də var. Güzgü - dibində suyu.  
  
- İş qalıbdır yarımcıq, Eldəniz ağızı açıq.  
- Tut bir qızıl şüadan, dırmaş, yerdən göye çıx!

Oxunmamış kitabdır hələ bizim kainat,  
Boy at, Eldəniz, boy at! Ən gözəl teleskopu  
Boy at, son özün yarat!

Elə bilmə çocuqsan, elə bilmə quzusan,  
Bölkə də bu aləmin ən parlaq ulduzusan!

Qırx arşınlıq quyuda bir mən, bir də Eldəniz,  
Biz yerin təkindəyik, göynən gedir fikrimiz.



## DAN ULDUZU, DAN YERİ

- Qaranlığın öündən kimdir çəkilməz geri?
- Dan ulduzu, dan yeri! Odur oyadan yeri.
  
- O kimdir lap ucada, xeyli, xeyli qəlbidə?
- Dan ulduzudur göyün görən gözü, qəlbə də!
  
- Bəs o kimdir hay salan?
- Xoruz banı, ban yeri!
- Xoruzlardır çırpınan, pipiyində qan yeri.
  
- Bəs xoruzlar olmasa sökülməzmi dan yeri?
- Yox... xoruzlar harayalar çox yatan tənbəlləri.
  
- Əmi, sübh açılmamış sənmi yazdırın bu şeiri?
- Yox, qızıl qələmli də dan ulduzu, dan yeri!

## BUYNUZTIKAN

- Nə qədər ki, kiçiksən, az daniş, çox qulaq as, Eşitdiyin sözləri təzə bir dəftərə yaz.

Yadındamı, burda sən "xır" sözü öyrənmisən,  
Qonşumuzun xırında nübar qovun yemisən.

Yeni sözlər dadlıdır qovun kimi, bal kimi,  
Sözlər xəzinə dilin daş-qaslıları deyilmi?

Sən burda öyrənmisən "qəcəc", "biyan" sözünü,  
Qaratikanla birgə "buynuztikan" sözünü.

Fikir ver, iynələri tünd-mavi oxa bənzər,  
Sürübülər maşını buynuztikanla bəzər.

## DAŞ-QAŞ DAĞLARI

- Xəzər didib-dağıdır sübhə qədər özünü,  
Bəs gündüzü necədir? Gedək görək üzünü.

Bata-bata dizəcən qum qızılı, qum zərə,  
Gəlib çatdıq sahilə. Ah, bu necə mənzərə!

Bətnindən doğub dəniz sanki nəhəng bir dağı,  
Milyard baliqqulağı - işıq dağı, nur dağı!

Daş-qası bax, daş-qası bax, daş-qası,  
Ləl ilə mirvari verib baş-başa.

Yaqtu bax, zümrüdə bax, durrə bax,  
Hər sədəfim şölə saçan çilçiraq.

Mərcanım ovcunda tutub duzlu su,  
Dalğalarımızdır getirən göy yosun.

Qoy bir açım qollarımı göy qədər,  
Bir qucağa sığmali dağ boyda zər.

Ah, bir piyalə, ya da billur imiş,  
Şəh dolu mirvari, işiq, nur imiş.

Yığ səbətə, Eldənizim, yığ zəri,  
Xarhaxar ilə tökülən gövhəri.

Möcüzələr qaynağıdır göy Xəzer,  
Görməz olur baxsa ona bədnəzər.

## İMARƏT

- Əmi, bu imarəti neçə ilə tikmişən?  
Oğlum, bu imarəti min ilə tikmişəm mən.

Görürsənmi ağ daşı? Bir zaman daş olmuşam,  
Sonra daşı doğrayan usta nəqqas olmuşam.

Gör nə qədər göyərçin dincəlir tavanında,  
Gör nə qədər siğirçin yuva tikib banında.

Tir - borunun ağızında gör neçə yuvacıq var,  
Bəlkə çolpaları yox, məni bəslər yuvalar.

Bu evin çilçirağı işığıdır gözümün,  
Sal divarı bəlkə də taqətidir dizimin.

Füzulinin şəklini divarına çəkmişəm,  
Mən bu evi min illik ömrüm üçün tikmişəm.

## DAŞDAN ÇÖRƏK ÇIXARANLAR

- Eldənizim, yadda saxla, daşdan çörək çıxaranlar,  
Bil ki, əbəs yaranmır heç bu bağçalar, gülüstanlar!

Lək qıraqı axıb gedir gildən bir az rəng alan su,  
Sağda, solda ətir-ətir gül qoxusu, bal qoxusu.

Heyvanların rəngi sarı, əyir yaşıl budaqları,  
Al ulduzlu qızıl narın çatlamışdır dodaqları.

Gilənarım tabaq-tabaq, qərənfillər papaq-papaq,  
Bir gör nələr yetirmədə bel tutan əl, qara torpaq!

Qarğıdalı saçaq-sacaq, saçığını öpək, qucaq,  
Xəzinələr yetirmədə bel tutan əl, qara torpaq!

Ləklərə bax - xana-xana, xonça-xonça, xərək-xərək;  
Şüyüb, keşniş umsan əgər cü içilə gedək dərək.

Burda qiyib tapdamaram bircə zoğu, bircə ləki,  
Asta-usta davranışaram, inciməsin ləklər təki.

Qıyaramımı heç pozulsun bu səliqə, bu yaraşq?!  
Yasəmənlər yaz nəfəsli, qərənfillər növ-növ işiq.

Bu lekləri dirmiqlamı, yoxsa əllə daramışq,  
Qan bənövşə, qız bənövşə... hər birini aramışq.

Yayda evə qonaq gəlsə, ona reyhan şərbəri ver,  
Anlat, nələr yetirmədə bel tutan əl, bir də bu yer.

Çek şəklini, gözün qalsın qovun, qarpız tağlarında,  
Bıçaq gətir, varsa meylin tər xiyanın nübarında.

Tab etməsin, eyilib öp, otu, qumu, gili, daşı,  
Müqəddəsdir hətta çör-çöp, bir seyr elə yaxşı-yaxşı.

Dimdikləyir ağ şanını qanadları lümek bir quş,  
Yəqin o da mənim kimi gözəlliye əsir olmuş.

Müqəddəsdir ağ şanının şöləsi də, şiresi də,  
Türkanımın boyanası, tərxunu da, ciresi də.

## ÖYRƏNİRSƏN

Sən aləmi kəlmə-kəlmə, heca-heca öyrənirsən,  
Çəmənlərdə ilk çığını aça-aça öyrənirsən.

Taniyırsan dombalanı, qırxbuğumu, şingiləni,  
Qara tutda bal şəhdini, ağ şanında ağ giləni.

Çekir səni bostandakı boranılar, şamamalar,  
Könül daim duyduğundan, sevdiyindən ilham alar.

Sən aləmi çəmən-çəmən, bağça-bağça öyrənirsən  
Çilçırqban gecələri sən Ayacan öyrənirsən,  
Lap ucqarda işildayan ulduzacaq öyrənirsən.

- Əmi, göylər ulduz-ulduz, çiçək-çiçək... gör necədir!  
- Canım, gözüm, bu kainat tapmacadır, bilməcədir.

Gərək onu yavaş-yavaş, asta-asta öyrənəsən.  
Qələminlə yol açsan, dəftər üstə öyrənəsən.

Odur, Böyük Ayı bürcü, bir cüt gözü dönüb oda,  
Ulduzlardan hörlülmüşdi qulağı da, quyruğu da.

Odur, Kiçik Ayı bürcü, anasından aralıdır,  
Bəlkə ona daş kometa dəyiib, bağırı yaralıdır.

Yeddi qardaş ulduz, odur, yeddisi də əbədi nur,  
Yeddisi də ucalıqda daim məğrur, daim cəsur!

Bilmirəm, sən ulduzşunas, ya botanik olacaqsan,  
Bilirəm ki, sevə bilsən, dünyadan kam alacaqsan.

Sən aləmi çiçək-çiçək, ləçək-ləçək öyrənirsən,  
Sağ ol, qəşəng öyrənirsən.

Qərənfili, şəhdərəni şehinədək öyrənirsən,  
İlanları qorxa-qorxa, ürkək-ürkək öyrənirsən.

Şaqqlıdayan ildirimi bir azca ləng öyrənirsən,  
Uçurursan çərpələngi, təyyarəyə ilk yol açıb,  
Bu çərpələng..., öyrənirsən.

Canım, gözüm, oxu, yüksəl! Tükənməsin bu vurhavur.  
Öyrənen baş, yaradan əl ildirimdən güclü olur.

## BİZ BİRLİKDƏ YAŞAYIRIQ

Salıb kibrıt qutusuna beş qarınca gətirdin sən,  
Beş qarınca... xallı böcək, başqa adı parabüzən.

Ona inekdoğuzdurən, nənəmuç da deyənlər var,  
- Uç! Nənəmuç, ovcumdan uç! - desən qalxar,  
qanadlanar.

Canım, gözüm Eldənizim, gəl toxunma böcekliyər,  
Gör qanadı nəyə bənzər? Al qırmızı ləçəklərə!

Dözbü qarlı küleklərə, çovğunlara, səmumlara,  
Uçub qışdan yaza doğru, gəlib çıxıb hardan hara?

İndi gəlib dustaq olub xırda kibrıt qutusunda,  
Sındır, dağıt o qəfəsi nəfəs alsın, qurtulsun da!

Biz onların atasına, anasına oxşayıraq,  
Qarınçayla, qarışqayla, sərçəylə bir yaşayırıq.

Biz insanıq, kainatın günəşiyik, dan yeriyyik,  
Aləm bəlkə bağlı sədəf, biz sədəfin gövhəriyik.

Ləng ayaqlı bağa odur, kələm yeyir, xəzel yeyir,  
Yavaş-yavaş, ximur-ximir, amma necə gözəl yeyir.

Odur, kirpi yumurlanıb yarpaqların altındaca,  
Məqam güdür, macal verməz gəlib burdan ilan keçə.

Odur, yavru göyərçinlər qurul-qurul quruldaşır,  
Xallı pişik yemək gəzir, ağ köpəyi görüb qaçır.

Biz Ülkərin, Ayın, günün atasına oxşayıraq,  
Çiçəklərlə nəfəs alır, dənizlə bir yaşayırıq.

Canım, gözüm, burax getsin qutundakı qarınçanı,  
Azad olsun qəfəsdən qoy mənim ruhum, onun canı.

## CAN ƏMI, RÜSXƏT VER, MƏN GEDƏR OLDUM!

Gelib durdu qarşimdaca sabah-sabah bir az qəmgin,  
Dedi: - Əmi, icazə ver düşüm yola, gedim bu gün...  
Darıxmışam Salyan üçün, Vüqar üçün, Elxan üçün...

- Oğlum, indi avqust ayı... o tərəflər cəhənnəmdi,  
Neçin belə kövrəlmisən? Ah, deyəsən, gözün nəmdi?

- Əmi, axı Salyan mənim öz obamdı, öz elimdi,  
Orda keçib on bir ilim onu necə atım indi?

Məgər dözə bilmərəmmi onun birçə istisine?  
Qoy bir gedim... lap bürünüm təndirinin tüstüsünə.

Gör haçdırın mən görmürəm nə anamı, nə atamı,  
Nə Vüqarı, nə Eltonu, nə də yaxın bir adamı...

- Məgər əmin yaxın deyil? - Dayan, o cür demə, əmi.  
Məgər yaxın olmasaydıq otuz üç gün dözerdimmi?

İnanın ki, otuz üç gün bal qatdınız çörəyimə,  
Heç bilsəniz Türkan, Xəzər necə yatdı ürəyimə!

- Qiyamətdi dəniz bu gün! Bəlkə gedək, bir də çımək!  
Yangımıza su çiləyək! İndi sular çıçək-çıçək...

Şair əmin Mikayıl da söz veribdir, gələsidir,  
Faytonunu lap Xəzərin içincən sürəsidir.

Özün atı yəhərlərsən, cılıv çəkib dəhmərlərsən,  
Bostandan da beş-on qarız mən dərərəm, sən dərərsən...

- Yox! Izn ver, gedim, əmi, mən dənizdə çımmışəm də,  
O faytona minmişəm də. O köhləni sərmüşəm də!  
O bostanın qarızından dərmışəm də, yemişəm də!

Gördüm çocuq qərəbsayıb...bir ah çəkdir mən dərindən.  
Keçdiq, quma bata-bata qızıl təpə üzərindən.  
Ayrılanla öpüş aldım onun dolmuş gözlərindən.

Əmisiñin evinə,  
Dədə-baba evinə.

Yaşlılığın içinde  
Ağappaq, hündür bina  
Açıb geniş qoynunu  
Öz kiçik övladına.

Kür üstündən Türkana  
Gəlib çıxıb Eldəniz.  
Necə şaddır bilsəniz,  
Necə şəndir bilsəniz!

Türkan - bizim ellərin  
Dədə-baba binəsi.  
Bəlkə bizim tarixin  
Çox böyük xəzinəsi.

## ELDƏNİZ

Qardaşımın balası -  
On bir yaşı Eldəniz!  
Necə şaddır bilsəniz,  
Necə şəndir bilsəniz.

Salyandan gəlib çıxıb  
Görün hansı məkana -  
Havası bal, suyu qənd,  
Bizim cənnət Türkana.

Qoşa qanadla gəlib  
O sevinə-sevinə,

## KIRPI NƏ BİC OLURMUŞ

Kirpi nə bic olurmuş, xəzəllərdən don geyir,  
Kolun-kosun altında durub məqam gözləyir.

İlan gəlib keçəndə işə salır dişini,  
Asta görür işini, usta görür işini.

Dil çıxarıır, yalvarır, ilan döyür gözünü,  
Sağa çırçıp özünü, sola çırçıp özünü.

Çırılıqlıqca yazığın qızıl qanı süzülür,  
Xəzəlləri, otları qızartlıqca üzülür.

Kırkı yeyir ilanı, bir az yavaş, bir az long,  
Zəhər vezilərinə azca qalıncayıdək.

Lovğalanma, a kirpi, sənə əhsən deyən var,  
Ancaq gərək olanda kirpini də yeyən var.

## QUYUNUN QIRAĞINDA

Quyunun qirağında seyr elə, gör nələr var,  
Sarı qum, boz gil, ağ daş, növ-növ dəfinələr var.

Sarı qumu qazarkən yorulmayıb quyuçu,  
İlişməyiб heç nəyə bel ağızı, külüng ucu.

Gəlib çatanda gilə, tər töküb gilə-gilə.  
"Xəbər göndərəm gərək qonşu Əbülfəzgilə,  
Bəlkə bir yardım gələ".

Qazib gili birtəhər gah bel, gah külüng ilə,  
Rast galəndə, tərpədib sal qayani ling ilə.

Dayanıb çeynəyərkən sən ağızında şingilə,  
Daş tavanı dağıtmış usta döyüş, cəng ilə.

Bu quyunun ağızını gəl ağart əhəng ilə,  
İstəsən nağmə söylə gözel bir ahəng ilə.

Təki... sən unutma ki, qırx arşınlıq bir mədən  
Su verməmiş su alıb mərdin alın tərindən.

Dar, boğanaq quyuda çıxarmayıb səsini,  
Külüngüylə silkəyib bəlkə Yer kürəsini!

Rast gələndə yeraltı sal qayaya, sal daşa,  
Verib iradəsilə, inamıyla baş-başa.

Külüngün ağızında ildirimlər çaxıbdır,  
Qayaaltı bulaqda öz şəklinə baxıbdır.

Görəndə ki, qaynaşır çeşmələr bildir-bildir,  
Yorğunluğu canından, sümüyündən çıxıbdır.

Köksünə yerin, göyün qüvvətini yiğibdir,  
Pilləkənlə dırmanıb, yavaş-yavaş qalxıbdır.

İslanmış köynəyini yaxşı-yaxşı sıxıbdır,  
İşqli kainata iftixarla baxıbdır.

Dayan quyu başında, unutma ömrün boyu:  
Quyudan yox, ürəkdən çıxır dirilik suyu.

## TÜKƏNMƏYƏN SORĞULARIN

- Əmi, bulud harda yatır, şimşek harda gecələyir?  
- Ömrüm, günüm, səmalardır buludların büruncayı.

Ağ buludlar, boz buludlar şimşəklərin balıncıdır,  
Şimşek ömrü bircə qırpm, şimşek ömrü, çaxıncadır.

Yalnız rəssam tuta bilir zülmətdəki ağ şırımı.  
Əsrərcə yaşıdır o, bircə anlıq ildirimli?!

- Əmi, bəzən coşur Xəzər, nədən doğur qasırğalar?  
Qayalardan nə istəyir o dalğalar, bu dalğalar?

- Canım, gözüm, qasırğaya təkan verən küləklərdir,  
Gürşadlara, leysanlara qanad verən şimşəklərdir.

- Bəs vulkanlar nədir, ömi? - Yerin hökmü, Yerin səsi!  
Bir zamanlar Yer od imiş, Yer kürəsi - od kürəsi!

Üst qabığı soyusa da, hələ oddur bünövrəsi,  
Vulkanlardır nişan verən o atəsi, o nəfəsi!

- Ömi, neçin hörməcəklər yemək üçün tor qururlar?  
Birçə milçək tutan kimi hey sümürür, hey sorurlar?

- Canım, gözüm, bu aləmdə çoxdur yara, çoxdur zədə,  
Yan-yanaşı ömür sürür halalzadə, haramzadə!

- Doğrudanmı kərtənkələ ağu verir ilanlara?  
- Eşitmişəm, görməmişəm, gəl inanaq olanlara.

- Ömi, tutub ilanı sən bir bankaya salarsanmı?  
Ya spirtdə, ya spirtsiz mənim üçün saxlarsanmı?

- Toxunmasan pərvanəyə, qarışqaya, daş bağaya,  
İlan tutub bəslərəm mən sənin üçün gələn yaya.

- Ömi, güzgü qaranlıqda yanır, sönür neçin, nədən?  
Məgər evə girə bilər ildirimlər pəncərədən?

- Mən də yorğun, sən də yorğun, canım, gözüm, uyu bir az,  
Əmin yatıb dincəlməsə, sorğulara cavab tapmaz!

## UŞAQLIQDAN YETKİNLİYƏ

### QONAQ GƏLİB SƏNUBƏR

Bakıdan Mərdəkana  
Qonaq geldi Sənubər.  
Fərehlə qarşılıdı  
Onu yoldaşı Azər.

Sənubər, ay Sənubər  
Gəl, oynayaq bərabər.  
Mənim oyuncağım var  
Göydə ulduzlar qədər.

Ona göstərdi Azər  
Balaca mənzilini.  
Yaşıl xallı atını,  
Yekə, zorba filini.

Oyuncaq guşəsində  
Gör nələr var, nələr var:  
Qarmon çalan ağ ayı,  
İpək saplı mavi şar.

Eşitdi bu söhbəti,  
Nə söylədi gör baba:  
- Oyuncağa qarışib  
Sənin başın, ay bala.

Bir gör sənin qonağın  
Hansı məkana gəlib.

- İlk dəfədir, görürsən,  
O, Mərdakana gəlib.

Sən ona gülşən kimi  
Bizim torpağı göstər.  
Oyuncağı çox görüb,  
Bağçanı, bağı göstər.

Axı, indi, ay baba,  
Yaz deyil...  
Qar yağış, qar.  
Bağımızda nə əncir,  
Nə alma, nə üzüm var.

- Yox, mənim əzizlərim,  
Görün nə saxlamışam.  
Balaca torbalarda  
Hədiyyə saxlamışam.

Yanaşdılар talvara,  
Necə şadlandı Azər.  
- Gəl salxımı özün dər,  
Sənubər, ay Sənubər.

Çox tələssə də Azər  
Babası az tələsdi.  
Tənəklərə bağlanmış  
Üç-dörd torbanı kəsdi.

Sənubərin, Azərin  
Gözlərində intizar:  
- İndi mənə kim deyər  
Burda hansı üzüm var.

Azər tez öyünərək:  
- Şanı, Şanı, - söylədi.  
Sənubər dözməyərək:  
- Hanı, hanı? - söylədi.

Sənubərin, Azərin  
Parlayır gözü - par-par.  
...Baba söküdü torbanı,  
Birdən nə gördü onlar.

Zər qanadlı arılar.  
Vizhavızla uçdular.  
Yaxşı ki, tez uçdular,  
Yaxşı ki, tez qaçdırılar.

Yaman qorxdu Sənubər,  
Geri çekildi Azər.  
Baba dedi: arıdan  
Qorxmayıñ, ay dəcəllər.

Qişda arı key olur,  
Qişda vurmayıñ arı.  
Tələsməyin...yuyum mən.  
Bu qızıl salxımları.

Azər ilə Sənubər  
Öyləşdilər yanaşı.  
Şirin, dadlı gilələr  
Nə yaxşıdır, nə yaxşı.

Ağ gilələr soyuqdur,  
Saralan gilə də var.

Az qala mövuc olub  
Qaralan gilə də var.

Gör nə bicedi arılar,  
Torbalar dolurlar.  
Bu şirin salxımların  
Şirəsini sorurlar.

## BİZİM TURAL

Tural neğmələr bilir,  
Heç bilsən nələr bilir!  
"Koroğlu" kitabını  
Az qala, əzbər bilir.

- Oxu görək, ay Tural!  
Sıxılma, bərkdən oxu!  
"Giziroğlu" şeirini  
Hayqır, ürəkdən oxu!

Tural təmiz baladı,  
Nəfəsi gül qoxuyar.  
"Giziroğlu" şeirini  
Aşıq kimi oxuyar.

- Anadan mərd doğulubdu  
Giziroğlu Mustafa bəy!  
Bu dünyaya tək gəlibdi,  
Giziroğlu Mustafa bəy!  
Paşam hey!

Bir atı var Alapaça,  
Aman vermir Qırat qaça.  
Şeşpərinin ucu haça,  
Giziroğlu Mustafa bəy!  
Paşam hey!

- Boy at, can Tural, boy at!  
Yurda kömək ol, kömək.  
Giziroğlu da bir vaxt  
Uşaq olub sənin tək!

## DEYİRLƏR KİÇİK QIZAM

Deyirlər kiçik qızam,  
Yox, bunu düz demirlər.  
Axı, özüm geyirəm  
Paltarımı hər səhər.

Mən obaşdan dururam,  
Əl-üzümü yuyuram.  
Darayıram daraqla  
Saçımı aram-aram.

Deyirom: - Qoy çayı da  
Mən dəmləyim, ay ana!  
Qənd qoyuram qənddana,  
Süd tökürom fincana.

Silirəm güldanları,  
Çıxardıram eyvana.  
Su verirəm bir azca  
Hər gülə, hər güldana.

Məgər men kiçik qızam,  
Yox, bunu düz demirlər.  
Mən ki kömək edirəm  
Anama axşam-səhər.

## UŞAQLAR OYNAYANDA

İp üstündən tullanır  
Gülbənizlə Şəfiqə,  
İki gözəl rəfiqə,  
İki qəşəng rəfiqə.

Uşaqlar oynayanda  
Küləklər də oynayır.  
Şəfiqənin gözündə  
Şəfəqlər də oynayır.

Kəpənəklər, arılar,  
Böcəklər də oynayır.  
Yaxındakı bağçada  
Çiçəklər də oynayır.

Gülbənizin gözündə  
Şadlıq, sevinc qaynayır.  
Baxın, onun saçında  
Ağ qaytan da oynayır.

## ZAQATALA QORUĞU

Siz də çıxın dağ başına,  
Siz də gezin bu qoruğu.  
Seyrə dalın o laləni,  
Bu reyhanı, bu moruğu.

Nömrələnib, nişanlanıb  
Pahıdları, qovaqları.  
Göyərçinin, sığırçının  
Halqalanıb ayaqları.

Marallarım bölük-bölük,  
Ot otlayır ayın-şayın.  
Dağ təkəsi, dağ cüyürü  
Həm asudə, həm arxayıñ.

Cır alçası turşməzədir,  
Mələs narı meyxəş, iri.  
Çayda qızıl balıqları,  
Gedər biri, gələr biri.

Eşmələnər çeşmələri  
Bulaq təmiz, bulaq sərin.  
Əllərimə ətri keçib  
Bənövşənin, sənubərin.

Gəlin sevək təbiəti,  
Hər zoğu, hər tumurcuğu.  
Biz gələcək nəsillərə  
Bəxş eləyək bu qoruğu.

## QIRAN DA SƏN, QURAN DA...

Heyran qalmışam sənə  
Mənim bir yaşılı balam.  
Bələk bağımlı qiran  
Dava-dalaşlı balam.

Qollarımın üstündə  
Quzu kimi yatan sən.  
Oyananda hər şeyi  
Bir-birinə qatan sən.

Anasının sevdiyi  
Güldanları qıranım.  
Gözəl, büssür qabları,  
Fincanları qıranım.

Mənim kiçik memarım,  
Mənim körpə dəcəlim.  
Sən bir azca sakit ol,  
Mən də bir az dincəlim.

Mən sənin gözlərində  
Yanan oda vurğunam.  
Bu qırmaq həvəsinə,  
Bu qurmaq həvəsinə,  
Bu inada vurğunam!

Sığışmirsən beşiyə,  
Ev-eşiyə, "qəfəsə",  
Mən vurğunam  
"qəfəsi"  
Parçalayan həvəsə.

Körpə dodaqlardakı  
Südlü, odlu nəfəsə.

Ay mənim soadətim,  
Mənim bir yaşılı balam.  
Körpə şir balası tək  
Pəncəli, döşlü balam!

Kaş həyata on böyük  
Diləklərlə gələsən.  
Nəyi uçurduğunu,  
Nələri qurdığunu  
Bir az öncə bilsən...

## BİR QOM ÇİÇƏK

Bir dəstə çiçək verdi bu axşam dostlar bizo  
Çiçək təzə, gül təzə.

Bu güllər tək çırpinib şadlanan könül təzə,  
Fikir ver qızılıgülü, qərənfilə, nərgizə.

Hamısı pak, pakıza..., hər loçayı möcüzə...  
Bu güllərin gözüyle mənə öz elim baxar,  
Çəmənim, çölüm baxar.

Bu güllərin ətrilə  
Üz-gözümə toxunar Natəvannın nəfəsi,  
Odlar torpağı boyda gülüstənin nəfəsi!

Dinlə, əziz oxucu, sən verdin bu gülləni,  
Hansı yerdə bitibbə o güllərin kökləri  
O torpağa qurbanam. Odur mənim ilk Anam.

Mənə elə gəlir ki,  
Bircə kəlmə söz desəm Füzulinin dilində,  
Bax, bu bağlı qoñçələr  
Dözə bilməz, açılar bu dəqiqə əlimdə.

Bircə baxışından da bu güller anlar məni,  
Bu güller öpər, qucar, bu güller danlar məni.

Heyif, heyif ki, ancaq  
Bu gül sabah solacaq.

Nə qəm, bir gül salsa da, gülzarımız solmasın,  
Təki arzularımız, böyük duygularımız,  
baharımız solmasın.

Ömrün bircə günü də  
Bu çiçəkdən, bu guldən,  
Bu Muğandan, bu Mildən,  
Bu Vətəndən, bu dildən  
heç vaxt ayrı olmasın

## VAYSINMA

Arzular könlümdə haray çekəndə  
Heyf, təyinatı almadım kəndə.

Mənim qəlbim kimi qüdrətli, güclü  
Arazdan rəng alıb qızaran Kürü  
Ya köhnə kolazla, ya qollarımla  
Keçəydim gərək.

Pambıq mərzlərinin arasındaki  
Tək-tək biyanların yaz qoxusunu,  
Səhər şəhlərini içəydim gərək.

Beynim, iki əlim, iki ayağım  
Gözəl bir məktəbə dayaq olaydı.  
Pirəbbə kəndində miz üstü lampam  
Bu ucsuz, bucaqsız Azərbaycana mayak olaydı.

Bir qom nane ətri, bir təndir ətri,  
Ağ, qara lövhənin tabaşır ətri,  
Əlaçı balamın üz aydınlığı,  
Ürək açılığı, söz aydınlığı,  
Adı bir suçdan gördüyüüm qılıq,  
Yaxşı müəllimlik, babat bağbanlıq  
Mənə bəs edərdi şairlik üçün.

Neçin yada düşür yalquzaqların  
Qanlı dişlərini qırmaq həvəsi?  
Ancaq qırmaq üçün?...  
Kür yaxasında  
Barı bir ev - səngər qurmaq həvəsi?!

Neçin yada düşür Əlekber Sabir,  
Tufanlı dənizdə polad bir ada?  
Adanın qırılmaz qranitine  
Cuman iqtisadi, kor blokada.

Haray, ürəyimin Kür coşqunluğu,  
Gözündə qalmasın murad, arzu, kam.  
Haray, ey səpdiyim gül toxumları,  
Siz harda olsanız, bağbanınızam!

## ANA

Məhrumdu iki gözdən  
Dünyası zülmət ana.  
Ancaq qohum-qonşular  
Heyran qalmışdı ona.

Həm anaydı, həm ata,  
Oğlu üçün süpərdi.  
Gözləri olmasa da  
Gözü üstə bəslərdi.

Uşaq - bir ay parçası,  
Sanki sədəfdi suda.  
Köynəyi də ütülü,  
Balaca kostyumu da.

O Ananı düşünüb  
Çox xəyalə daldım mən.  
Axırda yüz sorğuma  
Bircə cavab aldım mən.

Ana varlığındakı  
Nur... o qədər güclüdür,  
Heç neyi görməsə də  
Övladını o görür.

## ÖZBƏK QIZI

Bu gün qar yağında mən onu andım  
Qar demə, ən parlaq büllur, cəvahir.  
Gözəllik öündə heyran dayandım,  
Gördüm qarla günəş qol-boyun gəlir.

Ay aman, bu saflıq kimə bənzəyir?  
Ağappaq, tərtəmiz, nur qar, işıq qar.  
Mənim xəyalımı bir qız bəzəyir,  
Qızmı, ya südəmər çiçəklərini  
Dünyaya bəxş edən pöhrə gilənar?!

Aləm ağ duvaqlı gözəllər təkin,  
Yumub gözlərimi görünəm onu, -  
Duyuram cismimə atəş verənin  
Günəşli qar qədər pak olduğunu!

Hardayam? Qanadlı çovğunlar desin  
Düşüb tramvaydan, ünvan gəzirəm.  
Daşkənd tufanları bir an səngisin,  
Girməsin gözümə qar zərrə-zərrə.

Qar basib evləri, imarətləri,  
Bu yerdə ünvanmı aramaq olar?  
Bəbəyə təpilən qiyamətləri  
Necə yarmaq olar, yarımaq olar?

Qaşımda, saçımda qar sırga-sırga,  
Küçəni tapmışam... hanı bəs bina?  
Bəyaz qollarını açıb qasırğa,  
Bələyib evləri öz saflığına.

Hovxur, təp ağızna barmaqlarını,  
Baxdığın ünvana qayıt, bir də bax.  
Dəmir lövhəciyin çırpıb qarını,  
Təmizlə... əlini kəssa də sazaq.

Şaxtanın qılıncdan sərtdir kəsəri,  
Lapdan eşidirəm bir mehriban səs:  
- Mərhamət... buyurun, gəlin içəri!  
Ah, bu səs nə qədər ülvı, müqəddəs.

Mənə öz əlilə qapı açan qız  
Qarın sərhədində qızıl güldümü?  
- Buyurun... künçdədir başmaqlarımız...  
İsidi könlümü xoş təbəssümü.

- Bayaqdan baxıram pəncərədən mən,  
Burdan döñə-döñə gəlib keçdiniz.  
Mərhamət... o başa buyurun lütfən,  
Deyəsən, şəhərə nabələdsiniz.

Ünvan gəzirsiniz... Ah, size, demək  
Məhbubə xanımla Paşa bəy gərək  
Gəzməyə çıxiqlar, gələrlər indi,  
Heç bilsən nə qədər sevinəcəklər.

Məqsud Şeyxzadə! Bizim özbəklər  
Məgər unudarmı Məqsud əkəni?  
Heyif, görməmişəm bu vaxta qədər  
Dahilər yetirən sizin ölkəni...

Bayır lap soyuqdur... isti çay verim!  
Danışır dilotu yemiş bir gözəl.

Mələkmi, pərimi, hansı möcüzə  
Dayanmış mənimlə burda göz-gözə?

Elə bil, nağıllar aləmindəyəm,  
Ayağım altında əlvan gəbələr.  
Altunzeh fincana qıymıram dəyəm,  
Qorxuram tökülfə üstündəki zər.

Anlar sovuşacaq, qalxıb, zəng edib  
Qatacaq aləmi biri-birinə.  
Girecək qapıdan babayla nənə,  
Həsrət gözlərindən sevinc yaşları  
Axacaq soluxmuş sifətlərinə.

Bizə qulaq asan gilənar qızın  
Sevinci, fərəhi başdan aşacaq.  
Bakıda, Daşkənddə gör neçə ünvan  
Qaş ilə göz qədər yaxınlaşacaq.

Günler sovuşacaq... bu zərif qızın  
Toyuna gələcəm bir gün, toyuna.  
Bir ucu günde çatan gərənay  
Hökümüylə dartacaq məni oyuna.

Bu gün qar yağında mən onu andım,  
Andım o şən qızı, qarlı Daşkəndi.  
Qartopu oynayan uşaqlarını  
O, bəlkə eyvandan səsləyir indi.

## KƏŞF

Bir an, birçə hovur dincəlim deyə  
Sancıb olimdəki beli torpağı,  
Gəlib əyləşirəm sal daşın üstə.  
Bir baxışa sığmaz gülüstanımı  
Öpür baxışlarım sakit, ahəstə.

Tikandan, alaqdan təmizlədiyim,  
Körpə balam kimi əzizlədiyim  
Südəmər zoğların rayihəsini  
Çekib ciyərimə, nəfəs dərirəm.  
Elə bil, bələkdən çıxanlarına  
- Günaydın! - deyirəm, salam verirəm.

Qaşının ucundan süzülən təri  
Silib bel vurmaqdır gündəlik peşəm.  
Yaşıl möcüzəmi yüz-yüz tikən,  
Min daşın içindən kəşf eləmişəm.

Görünür, yaşamaq qanunları var,  
Beşikdən qəbrəcən yol gedirik biz.  
Dünyada on böyük gözəllikləri  
Ömür bahasına kəşf edirik biz.

Sal qayadan çıxan bulaq suyunun  
Ləngəri hovuzdan daşib töküür.  
Mənim qaya qıran iradəmdir o,  
Zülmətdən işığa çıxınca gülür.

Əriyin böyründə qırmızı xallar,  
Ona bu xalları bəxs edən mənəm.

Budaqları əyən bohronı, bari  
Bağban zəhmətimlə kəşf edən mənəm.

Nar kolu üstündə nar ulduzları,  
Sanki kəhkeşanın bir parçasıdır.  
Qaşının ucundan süzülən təri  
Udan qum bir sohər gül açasıdır.

Gilənar ağacı ulduz tabağı,  
Gilələr nə qədər işiqli, təmiz.  
Bir ovuc toxumda bütöv bir bağı,  
Arzuda qisməti kəşf edirik biz.

Min gözəl içindən birini seçdim,  
Özü kişi qızı, adı Firəngiz.  
Görün bircə ləli kəşf etmək üçün  
Nə qədər daşları çəpmalıyıq biz.

Bir məslək ardınca çıxdım yollara,  
Getdim Səmərqəndə, Ankaradayadək  
Gördüm beş donizə, iki qiteyə  
Sığışmir sinəmdə əl boyda ürək.

Yada kimlər düşür?  
Əziz dostlarım,  
Gülüstanım kimi ətir yayanlar.  
Qocaman dağları alıb çiyninə,  
Gecədən səhərə addımlayanlar!

Mikayıł, İsmixan, Haqverdi, Sabir -  
Şuma toxum kimi sepişənlərim.  
Heç göz də qırpmadan dostun yolunda  
Alovun ağızına təpilənlərim!

Biri ürək tikən, biri dağ yıxan,  
Biri yanar çöldə buz kimi kəhriz.  
Ən yaxşı dostları - qayadan çıxan  
Dirilik suyu tək köşf edirik biz.

Dikəl, Xəlil Rza, dincəldin, yetər,  
Hər daşın bağında bir gövhər yatır.  
Torpağa səndığım belin ağızında  
Hələ gör nə qədər keşflər yatır.

## NƏSƏ BİR SƏADƏT GÖZLƏYİRƏM MƏN

Hər şey adıləşib bəlkə həyatda,  
Bağçam vağam olur, bağ solub gedir,  
Təkcə mənim qəlbim ekvator kimi  
Qaynar, yandırıcı, əzəmətlidir.

Evdə duzla çörək, bir atımlıq çay  
Varmıdır, yoxmudur, deyə bilmərəm,  
Ancaq varlığımızda hay-haray salan  
Neçə dağ çayını dinləyirəm mən!

Elə bil, indicə ulu dağları  
Aşib keçəcəyəm ilk bahar kimi.  
Yolumun üstündə göy qurşaqları  
Döşənəcək əlvən xalılar kimi.

Ulduzlar tökülsün qədəmlərinə,  
Yarsın buludları bir ildirim səs:  
- Mənim ki qanımda bu qədər od var,  
Günəş üfuqlərdən çıxmaya bilməz!

## HAQQIN YOXDUR SUSTALASAN

Bəzən göz qaralır, könül büzüşür,  
Boşalır qollarım, sustalıram mən.  
Özüm də, sözüm də gözümdən düşür,  
Sanki bircə gündə qocalıram mən.

Anları, ele bil, verirəm yelə,  
Hani o dünənki əzəmet, qürur?  
Makina ardında əyleşsəm belə,  
İlhamsız zəhmetin bəhrəsi olmur.

Əlime götürsəm güzgünu bu dəm,  
Elə bil, görürəm ən pis adamı.  
Yeməyi, içməyi haram bilirəm,  
Qaçırl, bal da yesəm, ağızımın tamı.

- Yerin deşiyindən çıxmamışan ki...  
Ayıl XƏLİL RZA! - deyirəm bu dəm.  
Nəhəngsən, ucasan Savalan təki,  
Səni arxa bilir özünə aləm.

Sənin ər ürekli qardaşların var,  
Biri aslan boğan, biri fil yıxan.  
Əziz dostların var, sirdaşların var,  
Bütün döyüslərdən üzüağ çıxan!

Atan Rza kişi, əlində tūfəng,  
Yol keçdi Mazdokdan Reyxstaqadək.  
Hələ də başına and içir Salyan,  
Qəbrindən üzülmür xonça, gül-çiçək.

Sənin Xanım anan - gözəl ağbirçek,  
Köçəndə bəlkə də qızıl quş oldu.  
Beş qardaş girəndə tabut altına,  
Endi, günəş özü bizi qoşuldu.

Ayıl, Xəlil Rza, yatma, amandır,  
Bircə qırpmı da vermə sən bada.  
İşıqlar sönəndə qəlbini yandır,  
Yananlar olmasa, heçik dünyada.

Elə bir günəşdən süd əmmisən ki,  
Elə bir gülşənin dağ sərvisən ki,  
Elə düşmənləri məhv etmisən ki,  
Elə bir qüdrətə güvənmisən ki,  
Elə bir zamanda yaşayırsan ki,  
Elə bir ağır yük daşıyırsan ki,  
Elə bir yağıyla üz-üzəsən ki,  
Gözünə girsə də tikan, ox sənin,  
Bircə addım belə geri qalmağa  
Haqqın yox,  
haqqın yox,  
haqqın yox sənin!

## GÖY GÖL

Sovuşdum, elə bil, yaşıl tuneldən,  
Çıxdı uğuruma dan yeri, Göt göl.  
Yanar bir yaqutmu gördüm qəfildən,  
Ya gördüm nəfəslı gövhəri, Göt göl?

Açıb qollarımı burda dörd yana,  
Hayqırmaq istədim bütün cahana:

- Sən bir dürdanəsən Azərbaycana,  
Təbiətin nadir əsəri - Göt göl!

Doymaram, bir ömür dayanıb baxsam,  
Əbədi yaşaram suyunda axsam.  
Nə qəm, axşam düşsə... Sən ki mayaksan,  
Sənsən gecələrin ülkəri, Göt göl!

İncəbel güllərlə qol-boyun yatdım,  
Dizinə baş qoyub murada çatdım.  
Gələn qocalığı bir az yubatdım,  
Meşələr - belimin kəməri, Göt göl.

İylədim bir nəfəs...  
sağaldı dərdim,  
Əlimlə qiymadım, gözümlə dərdim.  
Min rəng almasayı sular, deyərdim:  
- Gözündə saxlayır səhəri Göt göl.

Açılan qollarım göyləri ölçür,  
Təbiət, kainat köksümə köçür.  
Canımda duyuram Savalan gücү,  
Qanımda Arazi, Xəzəri, Göt göl!

Bulaq - sulu boyaya, sərvələr - firça,  
Qaya şırıım-şırıım, dağ parça-parça  
Mənim qələmimi döndər qılıンca,  
Misri qılıنcların kəsəri, Göt göl.

Şair Söhrab Tahir qoşulub mənə,  
Dalıb, əsir düşüb gözəlliyyinə.  
Bacın Urmiyədən salam var sənə,  
Gözləyir ən gözəl xəbəri, Göt göl!

## SƏN MƏNƏ QÜDRƏT VER

Elə ki, nədənsə, kimdənsə bezdim,  
Elə ki, sinəmdə tövşüdü ürək,  
Mən səni aradım, mən səni gözdim,  
Yüz alaq içində bir bənövşə tək.  
Sənsən taleyimin uca, şah dağı,  
Sən mənə qüdrət ver, Türkən torpağı!

Düşsəm avtobusdan bir axşam çığı,  
Bir az ləng gedərəm... ləng... aram-~~atadı~~  
Qollarım bəlkə də nənə qurşağı  
Səni Xəzərlə bir qucaqlayaram.

Yayın qızmarında adı havanı  
Buzlu şərbət kimi içərəm, inan.  
Mənə birçə əsim mehini qışsan,  
Söndürər nəfəsim cəhənnəmləri,  
Min oddan, alovdan keçərəm inan!  
Könül səndən ötrü nanə yarpağı,  
Sən mənə qüdrət ver, Türkən torpağı!

Çiynimdə, əlimdə fotoaparat,  
Mən bura gəlmədim səyahətçi tək.  
Mən sənə bağlandı, gözümdə murad.  
Torpağa bağlanan bağban, kəndçi tək.  
Gah beldən yapışdım, gah da külüngdən.  
Lay-lay daş tavarı doğradım, çapdım.  
Qızıl torpağında ləl yox, inci yox,  
Böyük qısmətimi, bəxtimi tapdım.

Sənə bəxş elədim saldıǵım bağı,  
Cənnətim, baharım, Türkən torpağı!

Sən mənə sarsılmaz bir iradə ver,  
Dədə qüdrətindən, ər vüqarından.  
Kökləri Xəzərin dörinliyinə  
İşləyən zirehli qayalarından.  
Zirehin, poladin, tuncun sayağı  
Mən də mötinləşim, Türkən torpağı!

Nadana, nakəsə güzəst etmədim,  
Vaxt oldu yixildim, vaxt oldu yixidim.  
Gücum çatmayanda,  
bəbəklərimin  
Qəzəb güləsini hədəfə sıxdım.  
Bildim ki, könlümün sənsən dayağı,  
Yoxdu zaval mənə, Türkən torpağı!

Yığış yandırıram bağda çayırı,  
Başqadır muradı ancaq ömrümün:  
Bütün nadanları qandırmaq üçün,  
Bütün misginləri yandırmaq üçün  
Oxuyaraq şeirini Yunis İmrənin!

Gör o kimdir mənə "Bir ovuc..." deyən?  
Sahili görünməz ümmənimsən ki...  
Əlimi uzatsam, çatar günsə,  
Əlim üzülməsin əlindən təki.

Pərdələr dalında qalan həyatı  
Görmək ən çətin iş, möcüzə, ovsun.  
Xəzər dənizindən bir cüt damla ver,  
Gözümüzdə ömürlük çirağım olsun.

Yaraq bir zülməti, hər qaranlığı,  
Ömrümün mayağı, Türkən torpağı!

Yenə ağ suları fəvvarelənir,  
Qarşısında bir parça seadət bağı.  
Külüng istəmirəm... mənim qollarım  
Sənin külüngündür, Türkən torpağı.

## NƏ YAXŞI Kİ...

Bir uzaq bir xatiredir:

Mən balaca, onlar - uca.

Tində durub mənə baxan iki qoca.

Biri dedi kəlmə-kəlmə, heca-heca:

- Rza oğlu Xəlildi bu, diqqət yetir sıfatinə.

Ölər, ancaq əl uzatmaz özgələrin qismətinə.

Keçdi aylar, keçdi illər, mən unutdam o sözləri,  
Qırx il sonra ürəyimdə atıb-tuttum o sözləri.  
Ah, görünür bircə damla saflıq varmış gözlərimdə,  
Hüma quşu dolanırmış üzərimdə.  
O saflığı anam mənə bəxş edibmiş öz qanından,  
Atam verib o zərrəni günəş boyda vicdanından.

Nə yaxşı ki, itirmədim o zərrəni,  
Bildim həyat qanunu var:  
Qiğılçımдан alov doğar.

O çinqını çovğunların arasından çıxardım mən,  
Qismətimi ac şirlərin boğazından çıxardım mən.

Ürəyimə piçıldadım: - Mən damlanı qoru, qoçaq,  
Damla qalsa, köksündəki dənizlər də hayqıracaq.

Bir damlanın sayesinde ömür sürdüm,  
Yolum üstə nakəs gördüm, nadan gördüm.  
Barışmadım, qarışmadım heç birinə,  
Baxdım Tanrı dərgahından alçaqların gözlərinə.

Mən görmüşəm pöhrələrin bir gün orman olduğunu,  
Irmaqların yavaş-yavaş dəniz, ümiman olduğunu.  
Yer altında bir az odun dönüb vulkan olduğunu,  
Bir naşının yavaş-yavaş qalxbıñ insan olduğunu!

Hərdən könül piçıldar ki sağ ol, atam, sağ ol, anam,  
Mən nəğməmi yer, göy üçün oxuyanam.  
Dünən duru göl idimsə,  
Bu gün çopur qayaları parçalayan okeanam!

## MƏSULİYYƏT

Bəlkə qocalmışam, dan üzü bəzən  
Bir az təraddüdlə oyanıram mən.  
Qalxımmı?  
Yorğana bürünüb bərk-bərk,  
Bəlkə bir azca da uyumaq gərək?!

Pəncərə qirovlu, çiçəklər şəhli,  
Havada etirli payız qoxusu.  
Gecələr cırığı yanalar bilir,  
Şirindir eyvanda səhər yuxusu.

Maşın gurultusu... fit səsi... hənir,  
Şəherin güclənən nəbzi: "QALX" deyir.  
"QALX" deyir zirvədə yanın şölələr,  
Hardasa hayqırın süd şəlalələr!

Hardasa hayqırıb sürət götürən  
Qatarın köksündə göy gurultusu,  
Şumlanan torpaqda əkin qoxusu,  
Düşünən beyində bir yeni "Xəmsə",  
Mənimə çiyimdə hələ yortan var.  
Hər kəs öz vaxtında oyana bilsə,  
Hansi yatmış da oyada bilsə,  
Bəlkə Yer kürəmiz planetlərin  
Olar ən nurlusu, ən işıqlısı!  
Zərrədən başlamış Yupiterədək  
Bütün varlıqlara nurunu saçan,  
Bütün ümmanları, gülüstanları,  
Bütün qıtələri mìn qolla qucan,  
Hər bir hüceyrədə həyat oyadan,  
Bütün ocaqlarda qazan qaynadan,  
Bütün könüllərə, gözlərə köçən,  
Bütün quyulardan enib su içən  
Qırmızı köynəkli günəş sayağı  
Çıxıb dan yerindən qalxa bilməsən  
Dünyanın səadət günortasına,  
Həyat dedikləri mübarizənin  
Atıla bilməsən tən ortasına,  
Oyanmış olsan da, yatmış kimisən.  
Yatmışan, deməli, batmış kimisən.

## BAHAR DASTANINDAN SƏTİRLƏR

Yeno gəldi xoş havadan  
Reyhan ətri, yarpız ətri.  
Qar altında novruzgülü,  
Badyalarda ağuz ətri.  
  
Ay qız, ay qız tələs bir az  
Qapımızı alıbdı yaz.  
Ev-eşiyə sığal çəkək,  
Yorğan-döşək çiçək-çiçək...

Pəncərələr güzgülənsin,  
Əllərindən gül ələnsin  
O mənzilə, bu mənzilə  
Gör işimi gülə-gülə.

Hani qazan, hamı boyaq?  
Qaynar asaq, paltar yuyaq.  
Ağ yaylığı al boyayaq.  
Çit boyayaq, şal boyayaq.

Barmağında gümüş oymaq,  
Gəlsin dərzi, paltar biçək.  
Yorulanda şərbət içək.  
Boş dayanma, al, ütü çök.

Günler nə tez, nə tez ötür.  
Duz günüdür, süd günüdür.  
İlk bahardır, tozə gəlin.  
Xinalansın göyçək əlin.

Qurumayıb ovcun hələ.  
Bağla yaşıl yarpaq ilə.  
Hələ yoxdur iri yarpaq.  
Hanı aşiq, hanı yanşaq?

Çağır gölsin, aşib daşaq.  
Qopuz çalaq, qoşma qoşaq.  
El-obaya səda düşsün,  
Dədə-baba yada düşsün.

Bu gün bizi pusacaqlar,  
Gəlib qulaq asacaqlar.  
Xeyir sözlər danışmalı,  
İşdən, gücdən yapışmalı.

Hanı nöyüt, hanı lopa?  
Lopa yansın topa-topa.  
Göy üzünə qalxsin fişəng,  
Parıl-parıl, qəşəng-qəşəng.

Nə yaxşıdır, yuxum çıxıb.  
Öğru, ayri yoxa çıxıb.  
Hamı əlbir, canhacandır.  
Qonum, qonşu mehribandır.

Uzaq, yaxın aşib-daşib.  
Ögeylər də doğmalaşib.  
Gətir dəfi, a Gülpəri,  
Sənubəri çəkin bəri.

Yaz açılır, yaz açılır,  
Gülləndirir bağçaları.  
Al günəşə qarşı tutun  
İpək telli xonçaları.

Xonçalarda noğul, nabat.  
Duzlu sözü şəkərə qat.  
Nə dadlıdır sizin sovqat.  
Sizin sovqat, bizim sovqat.

Hanı yemiş, asma yemiş?  
Böyrünü quş dimdikləmiş.  
Tor zənbildə qarpıza bax,  
Çırtma vursan çatlayacaq.

Doğra görək dilim-dilim.  
Dad-tamını mən də bilim.  
Gözün aydın, qarı nənə!  
Nə ad qoydun kötücənə?

Oğlandırısa, Gündüz qoyun.  
Qızsa, Günəş, Ulduz qoyun.  
Qapınızda o ağ qoyun  
Yoxsa bayram toğlusudur?

Boynundakı muncuqmudur?  
Buynuzunda qızıl qaytan.  
Nə yaxşıdır bizim qayda:  
Hamı gedək bir alayda.

Oğul-uşaq dəstə-dəstə,  
Yollar üstə, muraz üstə.  
Bayaq sizdə, indi bizdə.  
Hanı badam, hanı püstə?

Mövüç verin, kişmiş verin.  
Sevinc verin, gülüş verin.

Kimdir yenə qurşaq atdı?  
Onu hansı uşaq atdı?

Nə fərqi var, yumurta ver.  
Yumurtanı hamı sevir.  
Paxlava ver yaxşı yaxşı  
Tez ol, küsər dəstəbaşı.

Küsülülər barışınlar,  
Qoy qaynayıb qarışınlar.  
Yetimlərə pay göndərin,  
Qənd göndərin, çay göndərin.

Gözsüzlərin gözü bizim,  
Lalın, karın sözü bizim.  
Qoy qəriblər sıxılmasın,  
Bucaqlara qışılmasın.

Toy edənlər tez eləsin,  
Ruhumuzu təzələsin.  
Dövrə vuraq, hal eləyək.  
Subaylara yol eləyək.

Barışdırıq küsənləri,  
Öz üstündə əsənləri.  
Öpüşsünlər, macal verin.  
Əl vurun, bir qaval verin.

Kimdir bükən o boynunu,  
Bağla yaylıqla qolunu.  
Qızıl gülü taxın saza,  
Səda verin sədəmizə.

Boğcan qızıl gümüşdən,  
Gülən doymaz gülüşdən.  
Ay qız, bizi də qismət  
Yarın verən yemişdən.

Halay, cərgə düzəlsün.  
Xumar gözlər süzülsün.  
Kim cərgəyə girməsə  
Əli əldən üzülsün.

Əlimdə cib biçağı,  
Oldum dostun naçağı.  
Bir sohər gəl, bir axşam,  
Bir də günorta çağı.

Sabah gedək dəstə-dəstə  
Məzar üstə, qəbir üstə,  
Babaları yad eləyək,  
Ruhlarını şad eləyək.

Xonça açaq, şam yandırıq.  
Əhriməni odlandırıq.  
Gəldi, çatdı gözəl bahar.  
Nə gözəldir axar-baxar.

Müjdəsidir təzə ayın,  
Çırçıyıqın, od qalayın.  
Havalansın təzə tonqal,  
İşiq salsın üzə tonqal.

Alovları çərek-çərek.  
Atıl görək, tez ol, görək.  
Sənin dədən, mənim dədəm  
Gör nə gözəl atır qədəm.

Ağ saqqalı işqdır,  
Bahara yaraşıqdır.  
Nəvəsinin qolları  
Boynunda sarmaşıqdır.

Atın köhnə geyimləri,  
Atın oda.  
Atın köhnə fikirləri,  
Atın oda.

Yansın bu da, yansın o da.  
Hənirini uda-uda  
Od üstündə qab sindirin.  
Fincan qırın, qədəh qırın.

Vur, qırılsın o gil kasa.  
Qurmaq olmaz, qırılmasa.  
Alov iti, alov yeyin.  
Başı batsın köhnəliyin.

Hər şey odla təmizlenir,  
Qanımızda od bəslənir.  
Atın oda, duz çatlaşın,  
Yaman gözlər tez partlaşın.

Göz dəyməsin gül balama,  
Hey,  
ocağı qurdalama!  
Nə torpaq at, nə də ki, su.  
Nəfəsinlə söndür odu.

Hənir dolsun ciyərinə,  
Qurban olum hənirinə.

Ulduzların şoxuna bax,  
İpək kimi saçaq-saçaq.

Nə istidir, nə soyuqdur.  
Yox, bu gecə yatdı yoxdur.  
Yallı gedək, hallı gedək.  
Deyək-gülək səhərədək.  
Çırtlayanda dan işığı,  
Söyüdlərin göy saçığı.

Sular ilə öpüşəcək.  
O busəni biz də görək.  
Soyun çımkək, tez ol, soyun.  
Buz kimidir çayın suyu.

Tələsmə üz aram-aram.  
Tellərini gülablaram.  
Gözaltıının xoşu gələr.  
Muradınız başa gələr.

## BƏS HARDA DİNCƏLİRŞƏN?

Bəzən sual verirlər: - Xəlil Rza, söyle sən  
Bəs haçan dincəlirsən?

Başdan aşan min işin öhdəsindən gəlirsən,  
Bəs haçan dincəlirsən, bəs harda dincəlirsən?

- Dincəlirəm, vaxt olur, metro pillələrində,  
Məndiyim avtobusun lap narahat yerində.

Gözlərimi yumuram, kirpiklərim dincəlir.  
Yerdən, göydən, havadan,  
Bal qoxulu səmədan mənə qüvvət, güc gəlir.

Türkanda bel vurmaqdan gizildəyən əllərim  
Rəfiqəmin ətirli saçlarında dincəlir.

Aprelin altısında sən bizim bağa gəlsən,  
Yaşılığa od salan al qoñçələr görərsən.

Doğrusu, heç bilmirəm dərməzsən, ya dərərsən.  
Ancaq budur bildiyim:  
Qanadı al qırmızı narların sərin-sərin  
odunda dincələrsən.

Ciyindəş olsan mənə, yatıb qalmazsan qında.  
Planet silkələnər külüngünün ağızında.

Hədəflərim az deyil... neçə nakəs, kalpeysər.  
Mərəzəni tapmağa qanım, qeyzim tələsər.

Güçüm çatdı, çatmadı...  
Dar gözlərin içina göz qırpmadan baxaram.  
Qəzəbimi alınna ildirim tək çaxaram!  
Gündüzlər məglub olsam, mənə göz qoy gecələr.  
Yüz milyard ulduz gəlib gözlərimdə gecələr.

Yarı canım həmişə çaylar çırpılmışında,  
Dörd okean dincəlir ürəyimin başında!

Mən adicə havanı şərbət kimi içirəm,  
Cəhənnəmlər içindən cənnət kimi keçirəm.

Bir gözəlin cilvəsi, dost baxışı, təmiz nur  
Yanmış ciyərlərimə, elə bil, məlhəm qoyur.

Adicə su mənimçin zəmzəmdir, abi-zəmzəm,  
Yurdun şah damarıdır gündəlik mübarizəm.

Mən harda dincəlirəm: istəklimin gözündə,  
Türkanda olmasam da, doğma Türkan sözündə.

## MƏN SEVMİŞƏM O YERİ

Ordadır ürəyimin neçə nəgməsi, şeiri,  
Mən sevmişəm o yeri.

Ulduz boyunbağlı, ala gözlü Xəzəri,  
Xəzərin üstündəki əfsanəvi şəhəri.

Sonsuz estakadanın dəmir, polad şahpəri  
Üfüqlərdən üfüqə budaq-budaq uzanar.  
Soyuq yellər insanın nəfəsilə qızınar.

Mən o insan vüqarlı buruqları sevmışəm,  
Sular üstə qurulmuş qurğuları sevmışəm.

Dalmışam dəlik-deşik yosunlu qayalara,  
Məni özünə çökən ovsunlu qayalara.

Qayalar üstündəki o süd qarı sevmışəm,  
Qarı Xəzərə çırpan çovğunları sevmışəm.

Dəmir körpü möhtəşəm bir qaladır dolan-göz,  
Tufanlar kükrəyəndə tanker yan ala bilməz.

Kükroyib baş aparan, suda üsyən qoparan  
Tufanları sevmişəm.  
Tufanlarla güləşən insanları sevmişəm.

Atıb ilmek kəndiri, o dəniz bahadırı  
Hırsınləndə görmüşəm,  
Tufan geri çəkilib həsləyəndə görmüşəm.

Xəzər yenidən coşub səslənəndə görmüşəm,  
Ərköyün qasırğalar  
Dənizin beşiyində bəslənəndə görmüşəm.

Dalğalar dalğa-dalğa, dalğalar şah qalxar,  
Ağ zirvəli dağ olar,  
Tankerin sinəsində parçalanar, dağılar.

Gəmilərin yolunu bəzən tufanlar kəsib,  
- Bakı! Bakı! - deməkdən ürək əsib, dil əsib.

Fahlələr görmüşəm ki, həftədə bir, ayda bir  
Bakıya, öz evinə əziz qonaq tək gəlir.

Növbə-növbə işləyən ürəyi saf, üzü şən,  
Sonuncu gün darixan insanları sevmişəm.

Uzaq buruq... tək buruq... külək əsir, qar tökür  
Qaşqabaqlı səmalar qəlbində nə var, tökür.

Üç gündür davam edir tufanların inadı,  
Birçə qutu konservi, bir şüşə limonadı

Bölüb, yeyib-içiblər əziz, doğma qardaş tok,  
Halal olsun onlara bu müqəddəs duz-çörək.

Mən görmüşəm onların alovlu ürəyini,  
Ütülü pencəyini, ütüşüz pencəyini.

Bu mehriban, bu cəsur adamları sevmişəm,  
Taxta yollar üstdəki addımları sevmişəm.

Gəmilərdə daşınan güldanları sevmişəm,  
Dəniz bağçasındaki reyhanları sevmişəm.

Ey tufanlar şəhəri, qohrəmanlar şəhəri!  
İnciməsin sevgilim, gözüm, könlüm səndədir.

Səni görəndən bəri  
Qəlbimin bir parçası Xəzər dənizindədir.

## GÖZƏL ASTARAM

Xəbər verin dünyada,  
Bütün əziz dostlara,  
Xəzərin yaxasında  
Qızılğuldür Astara.

Gəlsinlər, gül şəhində  
Qoy islana-islana.  
Yerüstü bir cənnətdir,  
Gülüstəndir Astara.

Gözəlliyyə pəncərə,  
İlk bahara astana -

Portağallı, lumulu,  
Yüz nübarlı Astara.

Mirvari şchlör düşər  
Səhər bağa, bostana.  
Dalğalarla öpüşər  
Qızıl qumlu Astara.

Yəqin mənim bu neğməm  
Düşəcək bir dastana.  
Xəzər - mavi bir güldən,  
Qızılğuldür Astara.

Xəbər verin dünyada  
Doğmalara, dostlara  
Gəlsinlər, gül şəhində  
Qoy islana-islana.

## SÜKUT İSTƏYİRƏM, DİNC QOYUN MƏNI

Sükut istəyirəm, dinc qoyun məni,  
Bir qulaq dincliyi aludəsiyəm.  
Qayaya çırıplan, daşa döş vuran  
Ağqanad suları dirləyəsiyəm.

Çıçayı sapsarı innab ağacı.  
Yolumu gözləyir odur, o başda.  
Könlüm onun acı, onun möhtacı,  
Dayanım altında erkən, obaşdan.

İsti yaralara ən sərin məlhəm -  
Çıçayıñ ovsunu, gülün ovsunu.

Sükutun ən yaxşı növü bilirəm  
Xəzər dənizinin gurultusunu.

Mənim sükutumu kim poza bilər?  
Yalnız eyvanıma sığınanlarım.  
Qur-quru, cəh-cəhi, cikkiltisiylə  
Evimin başına dolananlarım.

Dəyim dalğa-dalğa qızıl sahilə,  
Sahillər mirvari, yaqtı istəyir.  
Tufanlar yatağı ümmanılar belə  
Arabır dincəliş, sükut istəyir.

## QRENADA, QRENADA!

Oyandım gecəyəri.  
Gördüm göy siperinə odlu qılıncılar kimi  
sancılmış ulduzları.

Od saçan, hiddət saçan ürəklərmi ulduzlar?  
Heyrətindən  
dünyaya geniş-geniş açılmış  
bəbəklərmi ulduzlar?

Ulduz oyaq, mən oyaq, beynimdə ildirimlər...  
Silkələmə dünyani, ol çok, qanlı qəsbkar!  
Kiçik, uzaq adada sənin nə ölümün var?

Dünyaları tutsan da, sönmür quduz tamahın,  
Dişlərindən qan daman yırtıcılar iştahın.

Od töküb suyun üstə, elin-obanın üstə,  
Təyyarəylə, tank ilə gəlirsən dəstə-dəstə.

Bomba düşür gör hara?  
uşaq bağçalarına.

Mərmi düşür gör hara?  
Gelin boğcalarına.

İşdən, gücdən ayrırsan yaradəni, quranı da,  
Ürəklərdən fəryad qopur: - QRENADA! QRENADA!

Qasırğalar qarşısında sal qaya tək duran ada,  
Balasının beşiyini, sular üstə quran ada,  
QRENADA!  
QRENADA!  
Rədd ol, fateh!

Əriyərsən ürəyimin qəzəbində, qürurunda,  
Dəniz içərə qan gölünə çevrilməsini QRENADA!

Bizim gəlin planetin yanağında xal kimidir,  
Havasını nuş eləsən, görərsən ki, bal kimidir.

Qeyzi kimi girməz qina,  
Dözməz yadlar tapdağına.

Qəzəb odu tutar suyu, qurunu da,  
Öz bəxtinin bayraqıdır QRENADA!

Asiyadan, Avropadan qalxır hiddət, üsyən səsi:  
- Tabut boylu paketlərə yer vermosın Yer kürəsi!

Cahan külə döna bilər... yer vermosin, yol vermosin!  
Yüzmərtəbə sarayların çürümüşdür bünövrəsi,  
Qoy üzülsün biləyindən fatehlərin qan pəncəsi.

Fal açdırmaq fikrin olsa, nə qəhvəyə, nə karta bax,  
Min qəsbkar gorbagora, başı batmış collada bax.

Arxayın ol, ey xalqların boğazına keçən caynaq;  
Götürdügün qanlı çanaq öz başında çatlayacaq!

İnanmasan, Reyxstaga,  
Hitlerizmin qəbrinə bax!

Qoca tarix çox görübdür millotları qırani da,  
Sizi nifrat divarına mixlayacaq QRENADA!

Tarix nəhəng addımlarla qanadlanır gələcəyə,  
Maskalılar əbəs yerə bürünməsin bürüncəyə.

Qəsbkarlar layiq ancaq üzündəki tüpürçəyə,  
Qoşulsunlar insana yox, kor timsaha, hörümçəyə.

Əridəcək od nəfəsim qarı, buzu, boranı da,  
Batır, çıxır... üzür suda gül dəstəsi QRENADA!

Bu sərt, cəsur misraları mən yazıram Türkanımda,  
Yaman gözə ox kimidir burda quru tikanım da.

Bu gün qəzəb vahəsidir Şirvanım da, Muğanım da,  
Təndirdənmi, ya bağrımdan qopub gəlir səda, nida:  
Gülzar olsun, raketlərə yurd olmasın QRENADA!

## MÜSTƏQİLLİK

- Gətir xərəyi, oğlum?
- Gətir qayçını da, gətir beli də.

Gətirdi, saçında ətirli külək.  
- Ata, neyləyək?

- Oğlum, bu yazığa azadlıq verək:  
Əncir ağacının əsarətində  
Qalmasın tənək.

Əncirin gövdəsi top lüləsi tek  
Görürsən, tuşlanıb yerin təkinə,  
Tənəksə solğun, sarı.  
Qora vaxtı mövüc olub salxımları.

Günəşdir müstəqillik.  
O, həsrətdir günəşə,  
Dərində yox, üzdədir zorla atdığı rişə.

Qonşu bağban demişkən,  
Yazışq bağa bağlayıb  
Qucaqlayıb ənciri qorxusundan, fikir ver.

Bir az diz qatlayıb çalışmaq gərək,  
Bir az qum ətrinə bulaşmaq gərək.

Açsin yaxasını yellərə bir gün,  
Bir az hava görsün, azadlıq görsün.

Onun yağış payına şorik çıxan olmasın,  
Onun külək payına şorik çıxan olmasın.

Almasınlar əlindən ulduzların nurunu,  
Gecə oxuya bilsin qirovun ağ torunu.

Müstəqil qarşılasmın həm leysanı, həm qarı,  
İçib nuş edə bilsin qopan qasırğaları.

İstəsən mən sənə bu saat, bu dəm  
Ən yaxşı, gözəl bir söz öyrədərəm:

Müstəqillik - bağımsızlıq,  
Yəni əlin, qolun bağlı olmasın.

Qucağa, qoltuğa qisılmayanın,  
Kiminə boynundan asılmayanın.

Oğlum, yadda saxla, bu sözüm haqdır:  
Qoltuqda yaşamaq - yaşamamaqdır.

## ÇÖRƏK

*Leninqradlı dostlara.*

Nə yaxşı baxtımı çıxdı bu yoldaş,  
Deyib danışdıqça nurlanır gözüm,  
Asta sür, əmican, bir azca yavaş.  
Qoy bu gözəlliyyi doyunca süzüm.

Taksinin silkcisi narin yağışı  
Axıdır şüşənin böyürlərinə.  
Bir az həbəş qanlı rus şairindən  
Sürükü misralar söyleyir mənə:

"Sevîrəm mən səni, Petro əsəri.  
Sevîrəm ciddi, cəsur qəmətini.  
Qranit köküslü, məğrur nəhri,  
Nevanın hökmülü çay sürətini"

Uşaq sevincilə göstərir qoca  
Paraşüt qanadlı fəvvarələri  
Qotrələr sıçrayır nur saça-saca.  
O, gözüylə içir saf qotrələri.

Göstərir bağları...  
Qol-qol çayların  
Yerə ağac kimi sərilməsini.  
Açılib yiğilan neçə körpünün  
İri bir göz kimi alt çəvrəsini.

Birdən piçıldayırlı - Lenin şəhəri!  
Sığmir iftişarım vəznə, qəlibə.  
Görünür, Vətənin böyüklüyündən  
Nəsə damla-damla süzülür qəlbə.

Qorxuram qırıla fikrinin sapı,  
Dinib danışmırıram bayaqdan bəri.  
Qoy açıb söyləsin qəlbində nə var,  
Onun gözlərilə görüm şəhəri.

Elə danışır ki, elə dinir ki,  
Sanki özü tikmiş imarətləri.  
Saxlayır qabarlı ovuclarında  
Kəhkəşan sinəli prospektləri.

Danışır...  
alnında, sıfətindəki

Çapıq yerlərinə diqqət verirəm.  
Danışır...  
gözümüzdə canlanır mənim  
Tüstülər dalında uzaq bir aləm.

...Şəhər dörd tərəfdən mühasirədə.  
Yeganə dar keçid, buz bağlamış göl.  
Ya sovuş bu gölü.  
Ya da uzan, öl!  
Sevərdi bir zaman qütb işığını,  
İndi bada verər bu işiq onu.  
Qara bir ildirim - "Yunkers" şığıyır,  
Xaçnişan cəhənnəm kəsir yolunu.

Vuruldu öndəki çörək maşını,  
Dağıtdı buzlağı bombanın hökmü.  
Batur göldə maşın.  
Yalnız faralar,  
Faralar görünür sönən göz kimi.

Yox, o keçməlidir alov selindən.  
O, yardım aparır.  
Aparmalıdır.

On altı min canlı acliq əlindən  
İki ton çörəklə qoparmalıdır!

Dağılan maşından diyirlənərək  
Kömbələr tökülib buzlu yollara.  
Sıxır pəncəsində sükanı bərk-bərk,  
Sükan soykənibdir yorğun qollara.

Çörək, isti çörək, qazmaqlı çörək.  
Demək buna görə müqəddəs imiş.

125 qram adam başına -  
Demək, döyüşməkçin bu da bəs imiş.

Moskva göndərir Leninqrada.  
Moskva!  
Dar gündə qardaş köməyi  
Qoy didsin təkərlər buzlaşan daşı,  
Yox, gücü çatmadı.  
Dartınır maşın.  
Düşür kabinetən.  
Yanır baxış.  
Ayaqlar, az qala, buza yapışır.  
Donan əllərini tez-tez hovxurur,  
Döşünə, belinə yumruqlar vurur.

Qıç olmuş, keyimis barmaqlarını  
Qızdırır motorun istiliyilə.  
Yox, maşın yubansa, donar.  
Irəli!  
Nifrətin atəsi keçsin naqıl!

Əlləri sükanda, xəyalı şan-şan  
Bir fincan su üçün növbəyə duran  
Qadınlar Nevada sindirir buzu,  
Uşaqlar - şaxtada mələyən quzu.

Göyərən tifillər ocaq isteyir,  
Bir doğma, mehriban qucaq isteyir.  
Bir ovuc isti gül - ən böyük arzu.

İliklərdən çəkir şaxta son gücü,  
Alaqqaranlıqda cavan sürücü  
Nəsə quraşdırır, nəsə düzəldir.

Hansı hissənisə cəld söküb qurur.  
Açıqdə çörəyin etri gözəldir,  
Onu çörək etri yaxından vurur.

Yubanma!  
Cilovla uman nəfsini,  
Qorxulu yerlərin keçib çıxunu.  
Qurğunun kimidir göz qapaqları,  
Qovur gözlərinə dolan yuxunu.

Üzülür qolları.  
Yox, üzülməsin.  
Bu gün səngərləşən Leninqradda  
Heç kəsə verilmir ölmək hüquq!  
Hamilə qadınlar intiqam doğur,  
Qundaqda çäga da yaraq kimidir.  
Qəbirlər üstündə hanı başdaşı?  
Görünmür, güləyə dönmüş başdaşı.

Dağılib tökülüb ulduz evləri.  
Pulkov yüksəkliyi. Hanı münəccim?  
Mərmilər sindirib teleskopunu.  
Teleskop yerinə səhra topunu  
Hərləyib tuşlayır düşmənə sarı.  
Zülmətdən qoruyur o, ulduzları.  
Topu nifratılı doldurmaq üçün  
Ona yüzçə qram çorok görəkdir.  
Çorok onun üçün yalnız çorok yox,  
Lülədə hərlənən gülə deməkdir.

Cavan heykəltəraş,  
qəlbində təlaş  
çalışır, güvənib nifrətə, kinə.

Gərək "Tunc atlı"ni brezent ilə  
Bürüyüb basdırısun yerin təkinə.

Sönmüş mərmiləri atır konara,  
Təngiyir. Bir azca kömək gərəkdir.  
Başər sərvətini qorumaq üçün  
Ona el boydaca çörək gərəkdir.

... Təkerlər bəlkə də toxunmur yero.  
Təkerlər, az qala, ildirimlaşıb.  
Yolu yüyənləyib udur təkerlər,  
Yaşasın banlıarda keşik çəkənlər! -  
Əli avtomatlı gəlin analar!  
Əli boyda jmixi, bir çimdik çayı  
Qapıbir qonşuya bölen analar.

Ölmüş balasını basdırmaq üçün  
Buzları əlilə qoparan qadın  
Ağlamaq istəyir.  
Ağlaya bilmir,  
Donub göz yaşı da Leningradın!

Donmayıb, bəlkə də dəmirləşib kin,  
Zirehə döndərib üzleri təmkin.  
Yox, bu gün deyəsən, ağlayan da var.  
Filarmoni zalı...  
tamaşaçılar  
Dinləyib bu axşam Şostakoviçi.  
Yanır orkestrdə ürəyin içi.

Skripkaçı ac, violençelçi ac,  
Dirijor, bəstəkar, tamaşaçı ac.

Fəqət yaddan çıxıb acliq, ehtiyac,  
Hamı musiqiyə, sənətə möhtac.

Sürütü maşını uçurdur ora,  
Bilir ki, gəlişi həyat deməkdir.  
Səslə, musiqilə yaşayın xalqa  
Bir az da yavanca çörək gərokdir.

Musiqi nə deyir qulaqlarına?  
- Yerdə qalmayacaq, - deyir, - bu qanlar.  
Bu qanın, bu külün, bu cəhənnəmin  
İçindən yenə də qalxacaq bahar.

Yapışqanlı kağız qoparıllacaq,  
Şüşə salınacaq pəncərələrə.  
Bir də göyərəcək solan bağça-bağ,  
İndi o gözləri çuxura düşmüs,  
Şaxtanın əlində yanmış, bürüşmüs  
Gözəllər çıxacaq seyrana, seyrə.

Neçə əngəl durub əsrin yolunda,  
Mərdlərin əlilə yollar açılar.  
Unudub acliği soyuq salonda,  
Riqqətdən ağlayır tamaşaçılar.

Gedən göyərçinlər dəstəbədəstə  
Yenə qayıdacaq Leningrada...  
Sürütü qəfildən basır əyləci,  
Sən demə göyərçin görmüş burada.

Bu meydanda rəngbərəng  
Göyərçinlər tamaşa.

Baxır bu gözəlliyyə  
Göz qamaşa-qamaşa.

Çörək ovur, dən səpir  
Burda adamlar yerə.  
Dəcəl gøyərçinlərə,  
Gözel gøyərçinlərə.

Məni məftun eləyən  
Nə meydandır, nə də quş.  
Leninqrad əhlinə  
Gözüm-könlüm vurulmuş.

Bəzən çörək yeməyə  
Vaxt tapmayan adamlar  
Burda ayaq saxlayıb,  
Dayanır qatar-qatar.

Mənim sürücü dostum  
Çörək səpir quşlara.  
Sevinc səpir, elə bil,  
Sevincək olmuşlara.

Quşlar bəlkə tanır  
Onu addım səsindən.  
Hər gün maşından düşüb  
Meydana gəlməsindən.

Göz qoyuram alnında  
Qurlanan qırışlara.  
- Həsrətdi bir vaxt, - deyir, -  
Leninqrad quşlara.

Çörək ovur, dən səpir,  
Nə bir söhbət, nə bir söz.  
Göyərçinlərin üstə  
Yanır bir cüt mavi göz.

Mənim də əlimdə bir qismət çörək,  
Gözümüz, könlümüzdə çörəyin ötri.  
Muğandan Kubana, qum sohrayadək  
Dərya zəmilərin yay bərəkəti.

Çörəkli məmləkət, qüdrətimizsən,  
Məger bu neməti asan tapmışıq?  
Köksümüz alovlu təndir olubdur.  
Bəşər çörəyini ora yapmışıq.

Duzlu-çörəklidir bu gün bu diyar,  
Bəs neçin elə bir təşnəyəm, acam?  
Ac iken gözü tox, mərd yaşayınlar,  
Sizdəki qüdrətə, eşqə möhtacam.

Nəsə dəyərli bir iş görməliyəm,  
Yoxsa bağışlamaz məni öz andim.  
Aclığın, faşizmin məngənəsini  
Yaran,  
qalib çıxan Leninqradım!

*Leningrad-Bakı*

## MARALGÖL

Qurtulub Goy golen cazibesindən,  
Az getdim, çox getdim...

Sorus, no gördüm?

Zərgər töbiətin daş qutusunda  
Bir yaşıl söləli dürdanə gördüm.

İstədim qışqıram bütün cahana:  
- Tale gör no verib Azərbaycana!  
Bəlkə nur süzülüb bir daş fincana,  
Həqiqət şəklində əfsanə gördüm.

Dedim, sahillərdən qoy asta keçim,  
Ölüm qollarımla göyləri, ölçüm.  
Uzatdım əlimi, bir az su içim,  
Ovcumda nur dolu peymanə gördüm.

Əyilib üstünə yaşıl budaqlar,  
Torpaq da, səma da onu qucaqlar.  
Tökülür dörd yandan körpə bulaqlar,  
Daşlarda səslənən təranə gördüm.

Dedim, bir gül üzüm, amma qiymadım,  
Gülzara göz qoymadım, qədəm qoymadım.  
Seyr etdim, doymadım, gəzdim, doymadım,  
Bu şəmə özümü pərvanə gördüm.

Sən bizim Goy golen kiçik bacısı,  
Maralgöl, sən gölsən yoxsa ahusan?  
Bəlkə məst elayıb bir röya məni,  
Bəlkə gözlərimdə şirin yuxusan?!

Maili şüalar gedir dörino,  
Qiymiram daş atım, susur, lal yatır.  
Baş qoyub Kəpəzin qədəmlərinə,  
Burda ala gözlü bir maral yatır.

Sən dilə gəlməyən bir incə sözsən,  
Bahar göyləri tək qəlbən dörindir.  
Sən Nigar baxışlı bir alagözən,  
Sahil çiçəkləri kirpiklərindir.

Qışı tək qalırsan. Yazda dövrənə  
Obalar, eflatlar, mahallar gələr.  
Namərd ovçuların əlindən qaçan  
Nəfəsi odlanan marallar gələr.

Bir quzu ceyranı dərdli görəndə  
Bulaqlar gözüylə sən ağlayırsan.  
İldirim palıdı silkələyəndə,  
Güzgündə əks edib, qucaqlayırsan.

Sən uyu, ey gözəl, dağlar döşündə,  
Mən görünüm hər sehər, hər axşam səni.  
Qanlı əsrlərin kəşməkeşində  
Azmı itirmişəm, tapmışam səni?

Sən mənim gözümde əbədi işiq,  
Səni vermek üçün bu yurda, elə,  
Biz Kəpəz dağını parçalamışıq. -  
Vulkanlar oduyla, mən nəfəsimlə!

## DÜZLÜK

Harda bir balaca səhv addım atsam,  
Ayağım altında titrəyər cahan.  
Sixar dörd tərəfdən bu dünya məni,  
Qan yox, alov axar damarlarımдан.

Körpə uşağa da bircə soyuq söz,  
Bircə kəlmə desəm qeyri-səmimi  
Elə bil, düzlüyün polad əlləri  
Köksündən qopardar ciyərlərimi.

Görünür, dünyada təmiz yaşamaq  
Çörəyim, suyundur, havamdır mənim.  
Paxır götürməyən düzlük, açıqlıq  
Sarsılmaz qalamdır, yuvamdır mənim!

Dağları çiynimdə daşıyıram mən,  
Nə ciynim əyilər, nə belim sınar.  
Ancaq bircə yalan çıxsa dilimdən,  
Dilim kabab olar, sümüyüm yanar.

Dəniz ləngərilə, çiçək atrılı,  
Qartal uçuşyla yaşadığı tək  
İnsanı tanıdır, alışib-yanan  
Ciyərlərindeki haqqın nəfəsi.  
Həqiqət uğrunda təsadüfi yox,  
Gündəlik, güzətsiz mübarizəsi.

Məni "döya" bilər tənqidçilərim,  
Hətta danlayarlar, hətta qınarlar.  
Ancaq ürəyimə əl uzatsalar,  
Mütlöq alışarlar, mütləq yanarlar!

Alov paytaxtına toxunma, sakın!  
Odlar diyarında doğulmuşam mən.  
Səməndər quşuyam ana torpağın,  
Yapalaq qənimi qızılquşam mən!

Nə ətdir, nə sümük!  
Poladlaşıbdır  
Biləklərim mənim, dizlərim mənim.  
Görməyən görməsin,  
Od yuvasıdır  
Min-min göz içində gözlerim mənim.

Əlası, yaxşısı hələ bir yana,  
Sevирəm insanın hotta "pisini".  
Silmək istayırom onun hisini,  
Parlasın, çevrilsin ay parçasına!

Sevирəm qasırğa, tufan içində  
Kişi yerisini əyməyənləri.  
Zülmət zırzəmidə gün keçirsə də,  
Saflığı gül kimi iyəloyənləri.

Yaşa, poeziyam!  
Bərki döyüşdə,  
Yolunu dağ kəssə, qaldır, at dağı.  
Mənə sən öyrətdin bu keşməkeşdə  
Mətin dayanmayı, mərd yaşamağı.

## DİNCƏL, ƏLLƏRİM, DİNCƏL

Qoruya bilmədim sizi, əfv edin,  
Dilekler könlümde aşib daşanda.  
Dəfərdən, qələmdən uzaqlaşaraq,  
Baltaya, külünge yaxınlaşanda.

Mənim qanaq-qanaq, cedar-cadar, cod,  
Qabarlı əllərim, ağır əllərim.  
Gündüzər her dəfə iş üstündə od,  
Gecələr yatanda fağır əllərim.

Sizi gizlətdimmi qardan, borandan,  
Bir cüt iş aletim, qılıncımsınız,  
Başımın altında daraqlananda,  
Qu tükündən yumşaq balıncımsınız.

Baxıram ovcumə, azca hamardır,  
Uçuş meydanına benzeyir bir az.  
Zol-zol, budaq-budaq, damar-damardır,  
Damarlar bəlkə Kür, bəlkə de Araz.

Bircə yol sözümdən çıxdınızmu heç,  
Yerə saldınızmu bircə sözümüz?  
İnadı, dözümü, qətiyyətile  
Daim ağ etdiniz mənim üzümü.

Sizi sığallaram badam yağıyla,  
Ağlılı əllərim, müdrik əllərim.  
Yaratmaq qüdrəti, yaşatmaq əzmi  
Özündən min dəfə böyük əllərim!

Deyirlər ovuca benzeyir dəniz.  
Deyirlər əllərə benzeyir səma.  
Məne elə gelir: aşsam olımı,  
Kəhkeşanlar sıgar ovuclarıma.

Bənövşə etirli, semənt qoxulu,  
Bezən də mazutlu, yağlı əllərim.  
Bütün damarları, rişelerile  
Sonsuz kainata bağlı əllərim.

Siz ki sirdaşınız, silahdaşınız,  
Haqqın keşikçisi dəmir əlləre.  
Tankları torpaqdan...  
Təyyarələri  
Göydən qoparmağa qadir əlləre.

Az deyil hələ de əliuzunlar,  
Əl caynaq olubsa, təhlükəlidir.  
Özgə torpağına uzanan əller  
Çiyindən, bilekdən kəsilməlidir!

Əl var - ömürleri oraqsız biçib,  
Əl var - hər barmağı qanlı bir bıçaq.  
Sərhədlər, zindanlar üstündən keçib,  
Kişi əllerini çıxıram ancaq.

Əl də var, tələye, tora benzeyir,  
Toruna düşdünmü, qurtulmaq çətin.  
Səkkiz milyard əli dadima yetsin  
Dörd milyarda yaxın bəşəriyyətin.

## GÜNLƏR KEÇİR ÖMÜRDƏN...

Bir əsim küləkdir günlər elə bil,  
Necə gəlib keçir...xəber tutmuruq.  
Dönüb meyvə olur körpə tumurcuq,  
Nə cür meyvə olur, xəber tutmuruq.

Günlər gəlib keçir...  
Qaya bir ömrü  
Hər dəm qəlpə-qəlpə qoparan günlər.  
Qolun qüvvətini, gözün nurunu  
Gözə görünmədən aparan günlər.

Hər ömr bəlkə də qayalı bir dağ,  
Son nəfəsə kimi dirmaşır insan.  
Günəşli zirvəyə havaxt çatacaq,  
Buludla, leysanla çarpışır insan.

Vaxt ucsuz-bucaqsız...ömr ötəri...  
Fəqət dar sərhədi aşmaq istərik  
Ötüb keçənləri, gelecəyi de  
Ani ömrümüzə qoşmaq istərik.

Zəka məşəl tutur qərinələrə,  
Açıq neçə-neçə bağlı əsrarı.  
Ümmanlar dibindən çıxarıր üzə  
Min il qabaq batmış donanmaları.

İkicə göz verib təbiət bize,  
Yox, razi olmuruq qismətimizlə.  
Taxıl uledzərləri gözlərimizə,  
Baxırıq cahana min-min göz ilə.

Cahan fikrimiz tek nehayətsizdir,  
Bir zülmət içinde işıqlı izik.  
Ulduzları bizim gözlərimizdir,  
Yoxsa uledzərlərin gözləri bizik?!

Bu sonsuz zamanı biz niyə böldük,  
Aylara, günlərə, dəqiqələrə?  
Böldük ki, dərk edək əbədiyyəti,  
Dəqiqə nur salsın qərinələrə.

Bir əsim küləkdir günlər elə bil,  
Necə gəlib keçir, xəber tutmuruq.  
Dönüb meyvə olur körpə tumurcuq,  
Nə cür meyvə olur, xəber tutmuruq.

Günün ovsundan qurtarmaq çətin,  
Hər günün gözündən öpmək istərem.  
Mən bütün günləri bəşəriyyətin  
Başına gül kimi səpmək istərem.

Ömürler müxtəlif, günlər müxtəlif,  
Ayıqlar, sərxoşlar, yatanlar da var.  
Öz qısa ömrünü xalqın, bəşərin  
Əbədi ömrünə qatanlar da var.

## DÖRDLÜKLƏR

\*\*\*

Sən yemək naminə yaşamırsan, yox,  
Yaşamaq namine yeyirsən ancaq.  
Coşursa qanında ülvi bir məqsəd,  
Düz-çörək ağzında yağ, bal dadacaq.

\*\*\*

And içmək sözü var mənim dilimdə,  
Ana südü kimi içirik andı.  
Demək hər ikisi işleyir qana,  
And içmək ömrümde ən ülvi anddi.

\*\*\*

Qızıl sərrafımı olmaq istərdin,  
İnsan sərrafi ol, oğlum, çalış sən.  
Qızılı itirsen, yüngülü dərdin,  
Qızıl insanları itirməyəsen.

\*\*\*

Sən ey Mənliyini dərk edən İnsan,  
Özünü dünyanın bəxtəveri san.  
Qanında məhəbbət atəsi varsa,  
Alemiñ ikinci yaradanısan.

\*\*\*

Dayanıb qarşısında bir qız - möcüze,  
Yarəb, bu günüşi çox görmə bize.  
Bircə dodaqcu gülümsəməsi  
MİN bulaq axıdır od sinəmizə.

\*\*\*

Bu xudmani guşə, bu ziya, bu zər,  
Naxışlı qapılar, elvan şüşələr,  
Gurhagur alışan bu dəmir soba,  
Ey dost, nəfəsinin oduna bənzər.

\*\*\*

Müəllim ömrünü, günəş ömrünü  
Örnək bilənlərə əhsən, min əhsən.  
Sən öz biliyini, zəka gücünü  
Özgəye verdikcə qüvvətlənirsen.

\*\*\*

Ömrünün, bəxtinin gelhagelində,  
Yüz çırqı alışib yansa əlində,  
Doxsan doqquzunu ver qonşulara,  
Son çırqı güneşe döner əlində.

\*\*\*

Qobustan daşları ne şir, ne bəbir,  
Yaşayır bəlkə de neçə min ildir.  
Sal qayalar kimi ölməz bir iş gör,  
Ömür dedikləri bir əsim yeldir.

\*\*\*

Şöhrət də, dövlət də göydə Ay kimi  
Bezən bedrlənər, bezən incələr.  
Kişilər qəm yeməz batanda ayı,  
Bir az nefəs dərər, bir az dincələr.

\*\*\*

Qəzəbli başlarda ağıl olurmu?  
Ərit qəzəbini təbəssümündə.

Qaralıq dərədən işıqlı dağa  
Yol açan qüvvəni keşf et özündə.

\*\*\*

Amandır, yanaşma hər ağciyərə,  
Sözün yere düşer, qonçen yumular.  
Yalnız cəsurlara, yalnız məndlərə  
Ağız açmaq olar, söz demək olar.

\*\*\*

Qardaş süfrəsi aç mənim qarşısında,  
Yağ ilə bal dadar lap yavan çörək.  
Adı bir cümləni, yarım cümləni  
Gül kimi iyleyək, mey kimi içək.

\*\*\*

Nakes ifasında, nadan səsində  
Eybəcər bilirəm lap gözəl şeiri.  
Kimin ki, üreyi, vicdanı kəmdir  
Səneti olsa da bize nə xeyri?

\*\*\*

Səma kasasında qızıl güneşi  
İçib xumar olan, ey gülöyüse nar!  
Mənə ver qanına dolan ateşi,  
Bağbanın bağ olmaq təmənnası var.

\*\*\*

Müqəddəs arzular, ülvı arzular  
Məni dalğasında aparan axar.  
Yol kəsən qayalar qırṛələnməsin,  
Arzumda dağ gücü, sel qüdəti var.

Savadmı çaresi hər cür illətin?  
Fikirleş, alnında xəcalet təri.  
Yaxıb yandırmasa səni qeyrətin,  
Aça bilərsənmi bu kəlefləri?

\*\*\*

Şöhrət qaqaq düşer ardınca qaçsan,  
Gəlib özü tapar biganə qalsan.  
Təki qanında od, ciyində dağlar,  
Gündəlik yürüsdən usanmayasan.

\*\*\*

Girirəm dənizə yorulmuş kimi,  
Çıxıram dənizdən qızıl quş kimi.  
Uzanaq sahilin qum döşeyində  
Anadan yenicə doğulmuş kimi.

\*\*\*

Ovçu daş dalında, tūfeng elində,  
Müqəvvə "ördəklər" ləpədöyəndə.  
Qaqqıldar uzaqda azad ördəklər,  
Aldanma, ördəyim, düşərsən bəndə.

\*\*\*

Məndən qorxur deye, çekinir deye  
Adımı hər dəfə çəkir pisliyə.  
Bilmir ki, od oğlu yanır başqa cür,  
Ocağın üstünə bir az neft tökür.

\*\*\*

Yamanca yoruldum, bir piyale çay,  
Ya dirilik suyu vereydilər kaş.

Türkanın havası şerbetdi, baldi,  
Döşeyim - çemənlük, yastığum - bir daş.

\*\*\*

Qanlı göz yaşına qızıl qatırsan,  
Can Araz, yixırsan bəndi-bəreni.  
Bəzən sağ çıynindən sola atırsan  
Açılan, bükülən hörüklerini.

\*\*\*

Gözlərim qamaşdı qar işığından,  
Günəşin qar ilə qarışığından.  
Sevinc yaşı tökür buz salxımları  
Qişın bahar ilə barışığından.

\*\*\*

Mən verdim qanımı qızılıgülüme,  
Bağban əllərimdə neçə tikan var.  
Cəfadan qorxmasın gərek vəfali,  
Qişın qucağında yetişir bahar.

\*\*\*

Saçları qar kimi, ürəyi bahar  
Qocalar - bəxtinin müdrik hakimi.  
Məndlərin peyğəmbər sıfətlərində  
Qürub da görünür dan yeri kimi.

\*\*\*

Atanın, ananın qulluğunda sən  
Dayana bilməsen, deməzələr əhsən.  
Bir gün qebr üstündə təessüf hissi  
Den-dən yuvarlanar solğun üzündən.

\*\*\*

Mənim varlığında yer-göy yaşayır,  
Şimşek qəhqəhesi, dəniz səsiyəm.  
Gündüzələr bağbanam, gecələr şair,  
Sərvlər, setirlər sərkərdəsiyəm.

\*\*\*

Mərdin azlığından gileyələnmə sən,  
Ay - yalqız, Gün - yalqız, dənizlər tək-tək.  
Öz ata evindir dünya əzəldən,  
Ay kimi, gün kimi yaşamaq gərək.

\*\*\*

Dibsiz qaralığa şölə salanım,  
Sən dürsən, gövhərsən, yoxsa bəşərsən?  
Hələ dan sökülsə, hələ gün çıxsa,  
Gör onda nə qədər gözəlləşərsən.

\*\*\*

Gürzələr sürüñür həndəvərimdə,  
Qartılmış gürzələr başqa həvəsədə.  
Bilirlər: sinəmdə xəzina yatır,  
Yatmaq istəyirlər xəzinə üstə.

\*\*\*

Ərəblər kəndində top-top oynayan  
Qaraöz balalar - ürəyim, canım.  
Bir zaman yad kimi gelənləri də  
Doğmalaşdırıbdır Azərbaycanım!

\*\*\*

Günəşle əkizdir məramım mənim,  
Uçan şəlalədir ilhamım mənim.

Başımı dik tutub sessiz keçirəm,  
Haramdı nakesə salamıım mənim.

\*\*\*

Avtoportreti bağdır bağbanın,  
Baxma eli qabar, ovcu yaradır.  
Pərişan güllərdən, şüy sərvəldən  
Özüne ikinci həyat yaradır.

\*\*\*

Tacı qızıldandır hökmədarların,  
Fəqət unutma sən, ey sevən insan,  
Başında eşq adlı tacın var sənin,  
Sən daha bəxtəver bir tacidarsan.

\*\*\*

Çoxları deyir ki, eybin var sənin:  
Nadincən, oynaqsan, qəmzelənənən.  
Mən görə bilmirəm sənin eybini,  
Çünki gözlərimin işığı sənsən.

\*\*\*

Vəfa göstərənlər cəfa çəkərlər,  
Deyirsən, el çəkim mən də vəfadan?  
Dəniz el çəkirmi dənizliyindən,  
Bağını yüz yerdən söksə də tufan?

\*\*\*

Ədalət hissini vermə elindən,  
Başından çıxsa da alovun, tüstün.  
Yamanlıq eyləyib ehde çatmaqdən,  
Yaxşılıq eyləyib dərd çəkmək üstün.

\*\*\*

Taxtim - saldıığım bağ, tacım - al günəş,  
Bayrağım - sərvələr, sarayım - səma.  
Çiçeklər, ağaclar - qoşunlarımdır,  
Məni hökmədar bil, əliboş sayma.

\*\*\*

Qızılıgül! Tikanın əlime batmış,  
Qanımı içmişən, qandaş olmuşuq.  
Sən mənim qanımla, mən də ki sənin  
Ətrinlə bu bağda serxoş olmuşuq.

\*\*\*

Mən bir ulu dağam, sən dağ bulağı,  
Dirilik suyunu səndən içirəm.  
İnan, aramızı daş-qaya kessə,  
Qayarı yeyerəm, daşdan keçərəm!

\*\*\*

Meyvə yetişibmi? Bunu bilirsən  
Rəngindən, dadından, bar qoxusundan.  
İnsan yetişibmi? Bunu bilirsən  
Canında, gözündə yerdə duyusundan.

\*\*\*

Bir elimdə qələm, bir elimdə bel,  
Nə bundan, nə ondan keçən deyiləm.  
Bel ağızı parlayır aypara kimi,  
Meyvəli budağa benzəyir qələm.

\*\*\*

Vur-tut birçə kərə ömrə eleyirsən,  
Hər kəsi cahanda məslek yaşadır.

Anla ki, birteher baş girmekden  
Biryolluq yixılıb ölmek yaxşıdır.

\*\*\*

Daim ümidlerle yaşayırıq biz,  
Seadət qarşidan gələcək deyə.  
Əslində, seadət yol getmeyindir,  
Sevinc yeyə-yeyə, qəm yeyə-yeyə.

\*\*\*

Süd kimi ağarsın qoy bebeklerim,  
Batsın qaranlıqda sonuncu ziyam,  
Şenin bayrağını uca tutmasam,  
Qurd ürəyi yemiş mərd poeziyam!

\*\*\*

Bəhrəm tac götürdü şirlər içindən,  
Sen ondan üstün bil söz hünərini.  
Şirin boğazından çıxarıram mən  
Şeirimin gündəlik setirlərini.

\*\*\*

Qarşında qara dağ - qartılmış, qədim,  
Əlimde külüngüm parlayır par-par.  
Dedi: Dağ böyükdü, sen kiçik - Dedim:  
- Mənim külüngümde haqqın güclü var!

\*\*\*

Əsəb uclarını, barmaqlarımı  
Tutdum serin suya, belkə soyuya.  
Bəs alışib yanın gürəş qelbimi  
Atum hansı çaya, hansı deryaya?

\*\*\*

Gözel bir insandan söz düşdü gecə  
Biz yorğun, yol uzun, hava qar, külek.  
Sanki güldü səhər, çekildi zülmət,  
Könül işğında getdik sübhədək.

\*\*\*

Eşqin badəsini çekdim başıma,  
Yüz ilə beraber bu günün dadi.  
Yazın, mən öləndə məzar daşına:  
- Od oğlu dünyada min il yaşadı.

\*\*\*

Dənizə Ay düşüb, dəniz boyda Ay,  
Şüalar sularda saçاقlanıbdır.  
Mənim ürəyime benzəyir dəniz,  
Dəniz dibinədək işqəlanıbdır.

\*\*\*

Nə fitne qalacaq, nə şər qalacaq,  
Əsl kişilərdən əser qalacaq.  
Çör-çöpü sahile tullayıb dəniz,  
Dənizin dibində gövhər qalacaq.

\*\*\*

Şenin sarmaşıqdan xoşunmu gəlir?  
Batini zülmətdir, zahiri işq,  
Yaxşı ki, həmişə sərv olmuşuq biz,  
Heç kəsin boynuna sarılmamışıq.

\*\*\*

Saxsılar içindən tap mirvarını,  
Dumanlı dərədən dağa kemənd at.

Min-min iş içindən seçib birini,  
Ən görəklisini görməkdir həyat.

\*\*\*

Deyirsən, izn ver, bir qəlyan çəkim,  
Sataşır gözümə körpə güldəstə.  
Ey dost, icazəni məndən istəmə,  
Güldandan boylanan nərgizdən istə.

\*\*\*

Boy at, körpə sərvim, yüksəl göylərə,  
Sənə hər yetənin dişi batmasın.  
Çiyinini o qədər uca tut ki, sən  
Başına alçağın əli çatmasın.

## GÖRƏK KİM TEZ ÇATACAQ

Yürüş çağında hər gün bir söz keçir könüldən:  
- Kim görək tez çatacq, qızıl şüa, yoxsa mən?

O mavi şeiriyyətə, o billür səadətə  
Hamidan tez, birinci kim vuracaq əlini?  
Kim birinci öpacək  
Zümrüd hörüklirinə ağ çiçəklər bağlamış  
O bəxtəvər gəlini?

Nəfəs qızışır, yanır: - Kim yatacq birinci?  
Hər damcısı bir inci -  
Dumanları, yoxsa mən?  
Ətri ərzi bürüyən biyanları, yoxsa mən?

Yanından atlandığım yaşıl qolu qəcəc, qım,  
Topuğacan batdığım mirvari qum, qızıl qum,

Dan yerindən uzanan al-qırmızı şülokmi?  
337 min  
Kvadrat kilometr maviliyi şumlayan  
Qasırğamı, küləkmi?

- Kim çatacq birinci?  
İməkləyən kirpiler, lənk yerişli bağalar,  
Ya şütyüyən ilanlar?  
Kimin ayaqlarında görək, Antey gücü var?  
Kimin qanadlarında cürət, sürot, iqtidar?!

Balıq, sədəf, bulud, qum - hər şey ona can atır,  
O, hamının əzizi, o, hamının canidir.  
Axşam düşən min şəhi səhər bir şüa içir,  
Ancaq ona qovuşsa şəh də əbədiləşir.

Tozlu olsan, təmizlər, yorğun olsan, əzizlər,  
Qocalsan, gəncloşdırır, bir az ülviloşdırır,  
Bir az incəloşdırır,  
Əbədi nur getirər sönmüş bəbəklərinə,  
Səni bir qəhqəhəyə, qızılıgülə döndərər,  
Arzu cəbhələrində ön səngərə göndərər.

Tərli-tərli atıldım, qoynumda sular - quzu.  
Məndən bir az tez gəlib  
Dənizi dibinədək nurladan Dan ulduzu.

## BAĞDAN KÖÇƏNDƏ

Bağdan her dönəndə qəribəsayırem,  
Az qala, vətəndən köçürmüş kimi.  
- Bu da bir hicrandır, hicran! - deyirəm,  
Aynılıq camını içirmiş kimi.

Hər şey əzizləşir bir an içinde,  
Üz-gözün öyrəşən çəmən də, çöl də.  
Qalır, elə bil ki, duman içinde  
O taxta xərək də, tərgəcli bel də.

Əncir ağacları külekde sərəxoş,  
- Ləngi bir azcana, hələ qal! - deyir,  
Partlayan narlarım ağızını açmış  
- Uzansın bir az da qoy vüsal! - deyir.

Söyüdlər saçını töküb sulara,  
Ayna qabağında duran qız kimi.  
Səndən uman-küsən o şux nigara  
Baxırsan, az qala, vəfasız kimi.

Tikan çəperimlə yeldən qorunan  
Calaq tənəklərim bir az pərişan.  
Südəmər yarpaqlar bəlkə qəm yeyir,  
- Məni atıb getmə! Körpəyəm! - deyir.

Bağdan ayrınlarda bu həsrət nədir,  
Qanrlıb bir daha baxmasam olmaz,  
Yəqin bağ da ömrün bir hissəsidir,  
Özündən ayrılməq çətindir bir az.

## TÜRKAN BAHARI

Dözürəm payızda, dözürəm qışda,  
Yazağzı, inanın, dözə bilmirəm.  
Ağlı başdan alır bircə baxışla,  
Bircə gülünü də üzə bilmirəm.  
Camalı önünde dözə bilmirəm.

Dolur varlığıma gəlin çölləri,  
Xoşbəxt uşaq kimi çiçəklərilə.  
Səmaya döndərir ciyərlərimi  
İydəlikdən keçən küləklərilə,  
Xoşbəxt uşaq kimi çiçəklərilə.

Qanadlı reyhanı hələ bir yana,  
Daşı, tikani da gül ətri saçır,  
Qalxıb qayaların qızıl taxtına,  
Deyirəm: - Buludlar başımın tacı,  
Könlüm bu dünyadan acı, möhtaci.

Buludlar bəlkə də badam ağacı,  
Gör neçə ağappaq çiçəkləyiblər.  
Öpmek, qucmaq istər adam, ağacı...  
Elə bil, gəlinlik donu geyiblər,  
Ağaclar ağappaq çiçəkləyiblər.

Döşü zolaq-zolaq, başı papillili  
Şanabub hardasa oxuyur: - Bup-bu!  
Bəlkə qız şanabub öz oğlanına  
Səsilə göndərir sevgi məktubu,  
Alır cavabını uzaqdan: - Bup-bu!

Bu səs dünya kimi qədimdən qədim,  
Bu səs bahar kimi təzədən təzə.  
İstərəm ardınca getdikcə gedim,  
Aləmə hay salan köhnə möcüze,  
Nübar bahar kimi təzədən təzə.

Yanğılar bir azca soyusun deye,  
Üzürəm dənizdə hey aram-aram.  
Qoynumda bir azca uyusun deye,  
Xezerin saçını sığallayıram,  
Üzürəm dənizdə hey aram-aram.

### PALID

Kimi qoruduğunu ele bil ki, o, duyur,  
Kölgəsinde qız kimi  
Göy göl rahat uyyur.  
Yaşıl qanadlarını suların üstə gərmiş,  
Göy göl yaranan gündən belkə burda göyermiş.  
  
Nədir qol-budağında gördüyüm ağ zolaqlar?  
Yoxsa onun başında yenə quş yuvası var?

O, həmişə dağları bahara səsleyibdir,  
Bəlkə yarpağı sanı çolpalar bəsleyibdir.  
  
Əl boyda yarpaqları ağ yellərlə daranmış,  
Ele bil o, Göt gölü  
İldirimdən, tufandan qorumaqcın yaranmış.  
Dövrəsinə dolanıb, onun başına döndüm,  
Ürəyimin sevinci birdən gözümüzə söndü.

Ağ sinəsi bıçaqla qazıq-qazıq qazılmış,  
Əyri-üyürü xətt ilə  
Alik-Gülya, Tolik-Lilya yazılmış.

Yazilar eybəcərdi,  
Zireh geyim üstündə vurulmuş yamaq kim?  
Cırtdanların əlide  
Pehlevan sinesinə çekilmiş bir dağ kimi.

### SUÇU

Qızıl dan yerinin təravetini  
Ovcunun içinde görmək istəsən,  
Ortadan kesilmiş qarpiza bənzər  
Qırmızı güneşle birgə oyan sen.

Ayağın altında qumlar - ağ ipək,  
Dirilik suyunun şah damarı tək  
Uzanan şlanqı ehmalca götür,  
Avqust güneşinin altında yanmış  
Əncir ağacının altına tuşla.

Yox, dayan, hələ bir de görüm sənin  
Bağın hazırlımı suvarılmağa?  
Adam boyu qalxan göy razyanədən,  
Çayırdan, tikandan aritmışanmı?  
Gözlərin gülürmü baxanda bağa!  
Belle, külüng ilə, dişlə-dırnaqla  
Gənclik vermişənmi qoca torpağı?

Biçilmiş biyanın, solmuş nərgizin  
Ətri yayılırmı hendəvərinə?

Hərdən toxunurmu Xəzər dənizi  
Ürəyinin yanar sahillərinə?

Əgər belədirsə, haqqın var, əyləş,  
Əyləş qurşağacan ağ quma batmış  
Şah taxtına bənzər sal daşın üstə.  
Ağaclar su içsin qoy asta-asta,  
Sən də gözünlə iç ilk şüaları.

Kolların üstündə gümüşü pərdə,  
Qirovun, çisəyin zərif pərdəsi.  
Nuş et, ələ düşməz bir də bu yerdə  
Qızıl dan yerinin nur piyaləsi.

Suya diqqət yetir. Təzyiq altında  
Necə şaqquşıyla axıb tökülür.  
Xal salan gavalı, nar ulduzları  
Ağ alça necə də şadlanıb gülür.

Təşnə ciyərləri alışanların  
Lapdan su içməsi necə gözəldir.  
Pərişan çınarlar, yorğun sərvətlər  
Bükülmüş belini birdən düzəldir,  
Millənir hüdudsuz maviliklərə.

Bütün təşnələrə, bütün aclara,  
Bütün möhtaclara köməkdir əhdin.  
Bir zaman bəlkə də bir damla şəhdin,  
İndi sən ləngərlı ümman olmusan.  
Bu ucsuz-bucaqsız Yer kürəsində  
Əl boyda bağçaya bağban olmusan.

Çatmir əlindəki şlanqın boyu  
Bir az uzaqdakı nar ağacına.  
Qoşa ovuc ilə daşıyb suyu,  
Görürəm, dirilik verirsən ona.

Yaxında su içib sərindələ iök,  
Reyhanlar böxtəvər uşaqlar töki.  
Bəs qoca dünyanın sinəsindəki  
Növ-növ yanğıları kim söndürəcək?

## AĞACLAR

İnan, bir azacıq mehr görəndə  
Püstələr yenə də verib barını.  
Badam ağacları aprel göləndə  
Çəkib boz çöllərə ağ çadırını.

Vaxt olub:  
onları qarda, boranda  
Körpə balam kimi bələmişəm mən.  
Bağlayıb qolunu qasırgaların,  
Açımişam yolunu gölən baharın.  
Yazağzı südəmər tumurcuqların  
Üstünə göz nuru ciləmişəm mən.

Ağaclar dünyada qəribə xilqot,  
Ağaclar dünyada yaşıł möcüza.  
Alıb dörd ünsürü ləçəklərilo  
Meyvələr şəklində verərlər bizo.

Dözüb susuzluğa, dözüb şaxtaya,  
Yaşarlar bar adlı bir ehtirasla.

İldirim çaxanda, tufan qopanda  
Ağaclar başını gizlətməz əsla.

Küləyə, çovguna köksünü gərər,  
Dolar nəgmə kimi ürəyimizə.  
İçdiyi suları şorbetləndirər,  
Eşqini bar kimi bildirər bizi.

Təvazöző gözləyir ağaclar müdəm,  
Torpağı baş əyər getirdikcə bar.  
Bəzən meyvəsinin ağırlığından  
Ya qanadı sınar, ya qolu sınar.

Yuvacıq arayan quşcuğazlara  
Xoş xəbər göndərər badi-səbadan.  
İstidə dünyaya sərinlik yayar,  
Soyuqda od kimi qalxar sobadan.

Çatsa ölüm çağı,  
şikayətlənməz,  
Ayaq üstündəcə ölü ağaclar.  
Dönsə daş kömürə,  
bir gün od kimi  
Yenidən dünyaya gələr ağaclar.

Meyvəsi naminə dərdə qatlaşar.  
Torpağın üstündə tükənsə gücü,  
Kökü yer altında bir az da yaşar,  
Yeni pöhrələri yetirmək üçün!

Əli baltalılar hücum eləsə,  
Piçıldar:  
- Qulaq as bir diləyimə,

Gəl doğra gövdəmi, kəs qollarımı,  
Bircə umuduma, kökümə dəymə!

## BİLSƏN NƏLƏR DÜŞÜNDÜM...

Bilsən nələr düşündüm  
dan üzü asta-asta  
gümüş sudan çıxanda.  
Ayağının altında  
yaş qum, balıqlağı,  
Yosunlu saçlarından  
səadət damcı-damcı,  
ulduz-ulduz axanda.  
Qırmızı çiçək açmış  
tikanlarıyla birgə,  
Əl-ayağa dolaşan  
yovşanlarıyla birgə,  
Mavi nəgməyə bənzər  
ümmanlarıyla birgə  
bu sonsuz kainatı  
üroyimin başına  
yavaş-yavaş sıxanda.  
Düşündüm ki, cahan da,  
cahan oğlu insan da  
bir gün belə tərtəmiz,  
beləcə saf olacaq.  
Bu yaş, sal qayalara  
hərdən yavaşça döyən  
sonsuz mavilik kimi  
billur, şəffaf olacaq.  
Yollarda daş-kəsək yox,  
sərv ağacı olacaq.

İnsan bu kainatın  
zəfər tacı olacaq.  
O köhnə yelçarxının  
altındaki quyudan  
çıxan çeşmələr kimi  
Sevənlərin könlündə  
sevinc aşib-daşacaq.  
İsti çörək ətirli  
təndirlərin divarı,  
odu yaqtlaşacaq.

Bilsən nələr düşündüm  
mən dənizdən çıxanda,  
Dünya okeanından  
Xəzər adlı ləpəni  
ürəyimə sixanda.  
Yosunlu saçlarımdan  
səadət damcı-damcı,  
ulduz-ulduz axanda,  
Qəlbimin Şah dağından  
bu aləmə baxanda...

## UZAĞA ÜZMƏK İSTƏSƏN

Sən körpə quzusan, dalğalar pələng,  
Qopan qasırğanı vəsf elə, öy də.  
Dəniz şırırm-şırırm, su əlek-vəlek,  
Tufanın, az qala, bir ucu göydə.

Yalın ayaqların ləpədöyündə,  
İndi üzəcəyik ata-oğul biz.

Mən - köhnə üzgüçü, sən - bala qəvvas,  
Tufanla dolacaq ciyərlərimiz.  
Dəniz çağırırsa, üzmemək olmaz!

Oğlum!  
Bax sulara qaya başından,  
Öncə mənzilini gözəyari seç.  
Bu duzlu, yosunlu suyun ətrini,  
Uzun qollarının şir qüvvətini  
Qorumaq istəsən, havalanma heç!

Hər gələn dalğanın üstə atılma,  
Bəzən əy başını, altından da keç!  
Böyük məqsədlərə üzmək istəsən,  
Gərək hər dalğayla güleşməyəsən!

## HARAY, BAHAR!

Yenə körpə tumurcuqlar açır yaşıl dodağını,  
Sədəf-sədəf ağ çiçəklər bəzəyir öz budağını.  
Dolas Kürün qıraqını, gəz Arazın qıraqını,  
Az qalıb ki, lalelər də yandırıa yaz qıraqını.

Astaranın zəmiləri xanə-xanə, xonça-xonça,  
Qızılgüller açılmayıb, qızılgüller qonça-qonça.  
Çəmən-çəmən gəz doyunca, bax dünyaya göz doyunca.  
Gülab səpir yol boyunca salxım söyüd, xallı yonca.

Quzeylərim hələ qarlı, yaz güneyi məskən edir,  
Qarda belə mənim yurdum elə bahar məskənidir.  
Lənkəranın gülşənləri bir mahnidır, məsnəvidir,  
Güllər var ki, ömrü-günü dörd fəsilə müsavidir.

Cənim qurban servlərin qabaq-qənşər sırasına,  
Benzəri var Müşfiqim dəli-dolu misrasına.  
Qışın ömrü bitib daha, söykənse də əsasına,  
Alqış təzə çay gülünün şəfəq dolu kasasına!

Xonçaların qırığında elvan-elvan şamlar yanır,  
Təzə paltar biçir anam...hardasa bir toy başlanır.  
Həm fəsəli, şəkerbura, həm paxlava naxışlanır,  
Qurşaq atan çocuqlara noğul, badam bağışlanır.

Zülmətlərə dağlar basır qızıl tonqal - atdanbacı,  
Tələs, qardaş, qundaqdakı körpəni də götür, bacı!  
Bu alovlar, bu atəşler gözüm nuru, başım tacı!  
Əsrlerin, nəsillərin ülfət, birləşik ehtiyacı.

Mən sevirəm ilk baharın bele mübah gelişini,  
Çölde motor sedasını, bağçalarda el işini.  
Tarlalarda gelinlərin səhbətini, gülüşünü...  
Nəfəslərdə gül etri var, yanaqlarda gül nişanı.

Dağların ağ zirvəsindən gurultulu axar gelir,  
Şəlalələr qışqırıñ ki, bahar gelir, bahar gelir,  
Savalanmış silkelənir, ya könlüme vüqar gelir,  
Ele bil ki, qırıb seddi bu taya Şəhriyar gelir!

Bahar gelir insanlığın "Sülh!", "Azadlıq!" neğmesində.  
Qandal qıran, mehbəs yixan ığidərin nərəsində,  
Bu baharı duya bilməz ruhu - kölə, özü - bəndə,  
Bahadırlar duyar ancaq yazı yazın cəbhəsində!

Doğsun güneş! Zülmətləri ilim-ilim itirək biz,  
Elburusu, Qoşqardağı ciyinimizə götürək biz.

Hansı çöldə bənövşələr bitmeyibse, bitirək biz,  
Hansı yerda hələ bahar gəlməyibse, getirek biz!

## BƏNZƏYİŞ

Dənizler, deyəsən, sənə benzəyir,  
Mən bunu dərk etdim bu gece yarı.  
Onda ki, Xəzərin süd dalğaları  
Qayalar başına qalxan pilledi.

Ele bil, ulduzdan, aydan tökülen  
Dalğalar, az qala, ağ şəlalədi,  
Tel-tel, saçaq-saçaq, pille-pilledi.

Külekler, deyəsən, sənə benzəyir:  
İllah ki, küleyin son payız etri.  
Açaram laylabay pəncəreləri,  
Çekerəm tufanı ciyərlərimə.  
Külek - mənim üçün en gözel nəğmə.

Ağaclar, deyəsən, sənə benzəyir,  
Sağ ol gözləmədən verər bəhrə-bar.  
Ulduzlar özü də sənə benzəyir -  
Dünyaya ucadan baxan ulduzlar!

Yaxın qohumluğu keşf etdiyimden  
Açıqdır üreyim on bir iqlimə.  
Ulduzlu, bağçalı, rüzgarlı dünya,  
Min-min Xəzərinle sarılı könlüme,  
Açıqdır üreyim on bir iqlimə.

## ÇOVĞUN GECESİ

Pəncərəm ikiqat, qapım ikiqat,  
Bu evdə hər işi özüm görmüşəm.  
Özül - adam boyu, divarlar - polad.  
Sementlə, zirehlə hörgü hörmüşəm.

Bəs tufan görəsən nə istəyir, nə,  
Nədir bu hayqırı, nədir bu nərə?  
Qaldırıb Xəzərin altını üstə  
Çırçıır qayalara, pəncərələrə!

İndi ki, bu qədər inad qüvvəsən,  
Buyur, gəl, açıram... qapım taybatay.  
Nə bir zərrə işiq, nə ulduz, nə ay...  
Aləmi bürüyən qətransan, nəsən!

İstədiyin qədər, ey tufan, bağır,  
Fırlat kaman göyün ox şimşəyini  
Bacarsan, qapımı, pəncərəmi qır,  
Sürt yerə qarnını, yırt göbəyini.

Daşı, dəmiri də dondurub şaxta,  
Xəbəri yoxdur ki, günəşəm, ayam.  
Cismimdir yaşayan yalnız otaqda,  
Dünyanın ikinci ekvatoruyam.  
Çovğunlar nə qədər quduzlaşsa da,  
İnsan qar içində bahar deməkdir.  
Zülmətin sıxlığı həddi aşsa da,  
Dan yeri vaxtında sökülecekdir.

## GÖZMUNCUĞU

Bu gün seher döş cibimə el atanda,  
Mən nə gördüm: gözmuncuğu.  
Yumru, iri gözmuncuğu.  
Rəngi qara, xalları ağ,  
Xeyli baxdım qımışaraq.

Canım ana, gözüm ana,  
Sənə qurban özüm ana.  
Bilirəm ki, sən tikmisən  
Onu titrək əllərinlə,  
Ürəyinin tellərilə.

Görən nələr düşünmüsən  
O muncuğu tikəndə sən?  
"Qoy balama göz dəyməsin",  
Bəlkə belə söyləmişən?

Arzuların dilə gəlib,  
Yəqin sənə elə gəlib:  
Sənin oğlun  
Oğulların en yaxşısı,  
Şairlerin en gözəli, en xasıdır,  
Yer üzündə bütün qızlar təkcə ona baxasıdır.

Nə deyirəm mən, ay ana.  
Təki elə layiq olum sənin ana xəyalına!  
Sənin ana ürəyinə körpəlikdən bələdəm mən.  
Hələ kiçik oğlan ikən  
Mən dərsimdən "beş" alanda.

Deyə-gülə uşaqlara qoşulanda,  
Yolu qaça-qaça gəlib, yanaqlarım qızaranda,  
De, azmı sən  
Başına duz çevirmisən?

Ana, özün bilirsən ki, hörmətim var  
Həm o duza, həm muncuğa.  
Toxunmaram heç vaxt ona.  
Çünkü onu sən tikmisən öz əlinlə.  
Qoy o, qalsın,  
Həm də yaddan çıxanları yada salsın.

Öz balaca vücudilə  
Gəlib dilə,  
Sənin şair övladına yardım etsin söz üstündə:  
Ömrü boyu nazımızı çəkənləri,  
Cibimizə gizli, aşkar gözməncə tikenləri  
Biz saxlayaq... göz üstündə!

## SAFLIQ

Ulduzlar səmada saflıq timsalı,  
Çiçeklər səhrada saflıq timsalı.  
Qızıl arıların min bir çiçəkdən  
Çəkib kəşf etdiyi mumlu şan balı  
Saflıq timsalı.

İrmaqlar, bulaqlar, yaylaqlar, dağlar,  
Bar dolu budaqlar, meyveli bağlar,  
Dupdurulək kəhrizlər, zəngin dənizlər,  
Ətirli nərgizlər, günəşli üzlər,  
Ayiş-sayıq gözlər - saflıq timsalı.

Heyhat, bu saflığı pozanlar da var,  
Vicdanı bir misqal, gözü-könlü dar  
Fitnekar adamlar, miskin adamlar,  
Saflığın düşməni, paklıdan kənar!

Mən saflıq uğrunda döyüşə çıxdım,  
Elə ki, nakəsə silləmi sıxdım,  
Sandım ki, hardasa artı bir çiçək,  
Bir bənövşə bitdi - etirli, göyçək.

Sən demə, saflıqmiş ucaldan bizi,  
Təmizlik ən böyük istedad imiş.  
Səmimiyyət özü, məhəbbət özü  
Bize ustاد imiş, qol-qanad imiş.

Sən demə, saflığın birçə daması  
Üstünmüş, güclüymüş ton-ton yalandan.  
Gözlərim - saflığın bir cüt aynası,  
Getdim, çəkinmədən heç bir ilandan!

İpək yatağımdan qopardı məni,  
- Qalx! - dedi, - dağların yoxuşlarına.  
Saflıq aldı məni, apardı məni,  
Çəkdi ölüm-dirim vuruşlarına.

Bir zaman hamını təmiz biledim,  
Bəşər - yaqtı dağı, almas yiğini.  
Yalnız çirkinləri tanıdığını dəm  
Anladım, dənizlə qardaşlığını.

Bütün ulduzları gözümə yiğdim,  
Güllərin etrini pay nəfəsimə.

Bütün nəhləri köksümə sıxdım,  
Vulkanlar səsini verdi səsimə.

Saflığın uğrunda mübarizəde  
Mənim müttəfiqim gördüm cahandır.  
Paxıllar, nakəslər həyata zədə,  
Bütün xəbisləri saflıqda yandır!

Saflıq qoymaz canda od-alov sönə,  
Bəzən polad kimi sınar, əyilmez.  
Zatın saf deyilsə, inan ki, sənə  
Kitablar heç nəyi öyrədə bilməz!

Hər gün tələb edir: - Yuxudan tez dur!  
Qılınc qurşamalı, qandal qırmalı!  
Yalnız özün üçün saf olmaq azdır,  
Bütün kainatı saflaşdırımlı!

## BORCUM

Gözümü açan gündən bu dünyaya borcluyam,  
Güneşdən aldığım gece bizə qaytaran  
Nurlu Aya borcluyam.

Borcluyam yoxuşlara.  
Mənim üçün səmadan ləlek salan quşlara.

İlk insanı gurşaddan, qasırğadan qoruyan  
Kahalara borcluğam.  
Odu, sanıbuğdanı, lingi, elektriği,  
kompası keşf eləyən  
dühalara borcluyam.

Ən gözel misraları çölün sehifəsinə  
Xışla, kotanla yazan əkinçiye borcluyam.  
Ovuc-ovuc səpdiyi, gözlərile öpdüyü  
o inciye borcluyam.  
Evimin güneşinə - gözel qızı borcluyam,  
"Hə" cavabı gətirən ilk kağıza borcluyam.

Bir də ana südünə,  
Milletimi qoruyan namus, qeyrət səddinə.  
Saydıqlarım hələ az, saymadığım daha çox,  
Həyatımın sonu var, borclarımın sonu yox.

Ancaq açıq danışaq, ana Vətən, can Vətən.  
İnciməsən, deyərdim: sən də borclusən, Vətən!  
Heç bir minnet qoymadan açıq bildirir ürək:  
Mən sənə həsr etmişəm gözlerimin nurunu  
axır zərrəsinədək,  
ürəyimi, nəbzimi axır vurğusunadək!

Bir cüt qolun gücü az... yüz min bilek ver mənə,  
Bütün Yer üzündəki qandalları qırmağa.

Azlıq edir bir ürək. Milyard ürək ver mənə,  
Bütün okeanların hökmüylə hayqırmağa!

Fərhadınam, külüng ver, növbəti dağı göstər,  
Sənə ömrü borcluyam, hər qırpmı səfərbər!

## DNEPRDƏ ÜZÜRÜK

Yumub gözlərimi anaram hərdən  
Səndə keçirdiyim əziz çäğləri.  
Sərin məlhəm qoyar yaralarıma  
Yazın ağzıaçıq tumurcuqları.

Mən özüm, az qala, Kiyev olaram,  
Göyərər körpəcə bağlar sinəmdə.  
Süzülüb qızların kirpiklərindən  
Alagöz Dnepr çäğlər sinəmdə.

Qırından sıyrılan bir qılinc kimi  
Ayırlar sahildən bizi od gəmi -  
"Raketa-Merkuri".  
Şəfəq. Dan üzü.  
Sənən ulduzların son şöləsini  
Əks edir qırılan suyun güzgüsü.

Hansı sahildə var bu qədər qızıl -  
Günəş xəzinəsi, dənər-dənər qum?  
Gələcək bir azdan könlümün qızı,  
Suya girən zaman bir an çəkinən,  
Ürkək qədəminə qurban olduğum.

Harda var bu qədər yaşıł ormanlar?  
Elə bil, cənnətin ortasındayam.  
Gülüstan təpələr, ulu kurqanlar...  
Sonsuz bir səyahət sevdasındayam.

Dnepr! Qanadlı mahnisanmı sən?  
Şəfəqlər altında gümüşlənirsən.

Bəzən adalardan qol-qol ayrılır  
Bəzən dəniz kimi genişlənirsən.  
Harda var bu qədər aq qağayılar -  
Mənim fikrim kimi işıqlı, səyyar?

"Merkuri" doğrayır suyu, havanı,  
Merkuri - günəşə ən yaxın ulduz.  
Ulduzuna qədər vurulduğumuz  
Kainat içində üzüb gedirik.  
Dalğa didik-didik, su cilik-cilik.

"Merkuri"! Qanadlan günəşə doğru,  
Dalğadan-dalğaya atıl eşq ilə.  
Beş gile, on gile su at üstümə,  
Qarşida möhtəşəm Kanyev şəhəri,  
Daş şəhər. Dneprin polad şahpəri.  
Ayağım altında lövber zənciri,  
Gəminin burnunda dayanmışam tek.  
Belkə beş qitətinin ardından gəlir  
Üzümdə, saçılımda oynayan külək.

## DNEFRİN ÜSTÜNDƏ ŞEVÇENKO HEYKƏLİ

Daha gözlerime heç nə görünmür,  
Bir uca, bir böyük heykəldən savay.  
Fəxri qarovulda dağ kimi hündür  
Farağat çinarlar halaybahalay.

Hanı o bayaqqı bədrənmiş Ay?  
Qoyum qədəminə çələng yerinə.  
Dərim ulduzları səma bağından,  
Səpim üst-başına çiçək yerinə!

Gəmide fransız, alman, ingilis,  
Kayutlar müxtəlif, lehcələr rəng-rəng  
Fəqət hamımızı dirilik suyu,  
Dnepr maviliyi. Şevçenko gərək.

Hanı o qırmızı, üçkünc mayaklar -  
Zülmətin qənimi qızıl dairə?  
Əsrlər boyunca yol göstəribdir  
Mayak - gəmilərə, şair - ellərə!

Səhər ağ qanadlı, heykəl qapqara,  
Üzlər sevinc nurlu, heykəl mükəddər.  
Dumanlı dünyani qızıl günəşə  
Çatdırmaq istəyən Herkules hünər  
Nə bir yol qımışar, nə də gülümşər.

Buynuza bənzəyən qalın qaşların  
Altında alışan səmavi gözlər -  
Azca mükəddər...

Qolları zəncirli, idrakı azad  
Şeiri üzüqara fələklə təzad,  
Cismi tüstülenən palid, ya polad,  
Ruhu sönməz alov - Taras Şevçenko,  
Yurdunu bahadır ciyinlərində  
Çovğundan çıxaran bir qüdrəti o!

Hełə qarşımızda on saatlıq yol...  
Açıılır, bükülür köhlən dalğalar.  
Xeyli qabaqdadır hełə Şevçenko,  
Mənimmə qəlbimdə vurçatdasın var.

## SÖHBƏT

- Ata, mənə təzə defter...
- Buyur, oğlum, gör nə qədər!
- Ata, mənə rəngli qələm...
- Al, qələm də götirmişəm.
- Lap köhnəlib, ata, çəkməm...
- Təzelənər, fikir çəkmə!
- Top vurmaqdan, yüyürməkdən  
Çəkmən olub didik-didik  
təzelərik.
- Axı bu gün bayramındır,  
Axı bu gün "beş" almışan,  
Sən hamidan baş olmusan.  
Bu gün nə istəsən ele:  
Qayıq düzəlt; burax gölə  
Quyruqlu çərpələng uçur,  
Meydana çıx, yenə top vur!  
"Beş" almışan,  
Bayramındır!
- Ata, əger  
Sabah yenə "beş" götirsəm,  
Velosiped alarsanmı?
- Əlbəttə ki!
- Bəs hər günüm bayram olsa?
- Onda, oğlum, hər şeyi sən  
Özün mənə bəxş edərsən!

## KAMRANIN SƏHVİ

Hay-küyle geldi Kamran:  
- "Dörd" almışam hesabdan.  
Bircə manat ver, ana,  
Mən "beş" alım sabahdan.

Ana heyratlı sordu:  
- Bu nə sözdü, a Kamran!  
Son ağıllı balamsan.  
"Beş" almaq üçün məger  
Məktəblı də şərt kəsər?

- Ana, bizim sinifdə  
İlqar adlı oğlan var.  
"Beş" gotırsə, beş manat  
Alır hər axşam İlqar

- Gözümün nuru, oğlum,  
Pul gəroksə, pul verim.  
Ancaq dostun İlqara  
Bildir, mən də bildirim.

Məktəblinin ömrünü  
Bilik, hüner, iş bəzər.  
Muzd ilə alınan "beş"  
Elə "iki"yə bənzər.

## BİR AZCA QORXURAM

Mən bahar ömrünün gül çağındayam,  
Tək-tək ələnə də saçlarımı dən.  
Yelkenəm, dənizlər qucağındayam,  
Bir azca qorxuram səadətimdən.

Qara bir qayani yarib fışqıran  
Bir ağ bulaq kimi çıxdım çətindən.  
Qüdrət selləridir qanda qışqıran,  
Bir azca qorxuram səadətimdən.

Üzürəm qış günü soyuq Xəzerdə,  
Əsla çəkinmədən ölüm, itimdən.  
Polad qanadlarım buz ləpələrdə,  
Bir azca qorxuram səadətimdən.

Dünya bir sədəfdir, mən dürri-yetim,  
Hərədən səda gəlir dürri-yetimdən:  
Bütün qorxuları yarib keçsəm də,  
Bir azca qorxuram səadətimdən!

## AKTYOR MİKAYIL MİRZƏYƏ

Yumub gözlərimi dalsam xeyala.  
Apaydin görərəm o ezziz günü.  
Güldəstələr ilə süslü salonda  
Gülün ürek kimi döyündüyünü.

Çiçeklər can atır səhnəyə doğru,  
Mən də çiçək kimi xumaram, məstəm.

Qönçələr heyrətdən açıb ağızını,  
Sakit ol, Türkandan gələn güldəstəm.

Sağdakı, soldakı lojalarda yox,  
Sanki çiynimdədir projektorlar.  
Menim gözlərimin aynasındadır  
Qarənliq səhnədə işiq sənətkar!

Nə qızıl qayadır, nə ucalan dağ.  
Bəs hansı möcüze, hansı qüvvədir?  
Açılan, yumulan yumruqlara bax,  
Sanki yumruq deyil, cüt səyyarədir.

Raketlər dövründə, atom əsrində  
Görünür, bambaşqa bir möcüz də var.  
Bayatı gücünə, qoşma sehrinə  
Bir qəlbə min qəlbə döndərmək olar.  
Min qəlbə bir qəlbə sindirmək olar.

Az qala, deyəm ki, Mikayıł Mirzə  
Həm qoşun, həm silah, həm sərkərdədir.  
Bütün əsrlərdə olində qılınc,  
Bütün cəbhələrdə ön sərkərdədir.

Urəkdən gələnlər ürəyə yatır,  
Sehri nə böyükmiş cüretli eşqin.  
Sol əli bəlkə də Təbrizə çatır  
Sağ qolu Bakını qucan şairin!

Önündə gördüyü bircə salonmu?  
Yoxsa neçə dağdır, neçə ümmandır -  
Dünəni, bugünü, sabahiyla bir  
Bəlkə də, yüz milyonluq Azərbaycandır!

Ovuc - Ay, beş barmaq - beş şüa kimi.  
Raketdən güclüdür qanadı, qolu.  
Coşan şəlaləmi, hayqırın selmi  
Sənətin hakimi, yurdunun oğlu!

Bir an, bircə qırıp yubanma, əl ver!  
Darda qalanlara hayan ol bari.  
Mayağa, məşələ döndərmək gərək  
Hardasa sənəri qığlıcımları.

Dünya sevinc üçün az yaralıdır,  
Qoy dönsün qızılı qayası, daşı.  
Bəşər varlığında, kişi ovcunda  
Günbatan, gündoğan getsin yanaşı.

Haray, ey bağların qərenfilleri!  
Gəlin dəstələyək qızıl gülləri  
Sərhədlər üstündən ataq o taya,  
Tamarzı qalmasın Culfa Culfaya.

Haray, ey Beyrutun həndəverində  
Qara tank heykəlli səddi yaranlar!  
Dünyanın cəhənnəm məhbəslərində  
Dişlə, dırmaq ilə zəncir qıranlar!

Çekək Afrikaya buz dağlarını,  
Kəbir səhərasından qərenfil derək.  
Əridək qanadlı raketləri biz,  
Kotana, orağa, gürzə döndərek!

Haray, ey adının aliləşməsi!  
Ey bəşər, ey bizim qalaktikada

Güman ki, yegane zəka çeşməsi -  
Düşünən mirvari, düşünən almaz!  
Çıxdın mağaradan milyon il önce  
Bir də mağaraya qayıtməq olmaz!

Səngərə çevrilsin her polad yumruq,  
Ərzi qorumağa iqtidar gərək.  
Yelkəndən, buluddan, şəlalədən çox  
Kişi qeyrətindən qanadlar gərək!

Dörd milyarda yaxın böyük insanlıq  
Versin gözlerinin nurunu ərzə.  
Əzək səkkiz milyard təpiyimizlə,  
Bir də dirçəlməsin hərb adlı gürzə!

Bir an, birce qırpmı yubanmaq olmaz  
Ömür mübarizə, gün mübarizə.  
Silahlar yaratmaq möcüze deyil,  
Qoy silahsız cahan olsun möcüze.

Əl-ələ, göz-göze, nəfəs-nəfəsə  
Qələmlər, çəkicilər versin səs-səsə.  
Naməddir bu yolda can eşirgəsə  
Bütün igidleri, bütün məndləri  
Bağında yaşıdan Mikayıl MİRZƏ.

## SÜLEYMAN DÜNYASI

*Ölümündən sonra Qırmızı Əmək Bayraqı ordenilə təltif olunmuş  
Süleyman Bağırovun və onun neftçi yoldaşlarının əziz xatirəsinə*

Usta nişan verir: budur həmin yer,  
O tənha buruqda getdilər bada.  
Qalxır da, enir də sularda tanker,  
Ele bil, yeriyən dağdı dəryada.

Lal-dinmez baxırıq göyərtədən biz,  
Könüllər pərişan, sular pərişan.  
Birdən şahə qalxır, ele bil, dəniz,  
Tökülür üstümə, aşır başımdan.

Külek meftilleri çekir tarıma.  
Dağ boyda dalğalar ərşə yüksəlir.  
Qasırğa içindən qulaqlarına  
- Əlvida, yoldaşlar! - deyən səs gelir.

...Bəlkə uzaqlarda ele bu zaman  
Bir gelin diksinir, qalxır yataqdan  
Açıq pəncərəni bir ana naçar,  
Ah çekir: - Yatmayıb külək zərimar.

Qucur bir uşaq da yastiğı bərk-bərk,  
Bəlkə atasının boynu bilərək.  
Hesretlə baxırıq göyərtədən biz,  
Könüllər tufanlı, Xəzər də sessiz.

Deyirəm: - Asta sür gəmini, qardaş!  
Əlimdə bir dəstə çiçək ola kaş.

Bəlkə can soyuya,  
səpəm bu suya.

Qızarır sularda neftin köpüyü  
Yaşıl çəməndəki lalələr kimi.  
Ey əziz qardaşlar, bu dəniz gülü  
Sizi soraqlayan əklillərdimi?

Kim bilir hardadır bu səyyar mezar?  
O quşlar nə üçün ele vurmuxur?  
Bir yerdə durmayan ağ qağayılar  
Dincəlmək bilməyən ruhunuz mudur?

Gəminin böyründə bu ad kimindir,  
İri hərflərlə aydın yazalıb?  
Yeni döyüşlərə belkə cəzb edir,  
Ləpələr mas-mavi, sözlər qızılı...

Süleyman, qardaşım, bir məni dinle:  
Bu tanker adını daşıyır sənin.  
Özün su altında uyusan belə,  
Dərdin yer üstündə yaşayır sənin.

O, üzür Bakıdan Neft daşlarına,  
Döyüşür tufanla sənin özün tək.  
Oğlun nişan verib yoldaşlarına,  
"Mənim atam"! - deyir, ahlar çekerek.

Gəmidə pərişan dayanmış Xəlil,  
Sixib yumruğunu hər cəbrə dözər.  
Kim bilir belkə də heç dəniz deyil,  
Duzlu göl yaşıdır bizim bu Xəzər.

## SÜDƏMƏRİM, GÖVHƏRİM

Qiymadım əyilib üzündən öpüm,  
Öpdüm kiçik yumruğundan,  
Bileyinə tikili iri gözəmuncugundan.  
Öpdüm bəleyi sökən tonbul ayaqlarından,  
Həle qırxi içinde südəmərim, gövhərim.

Doğma Kür yaxasında,  
Pirəbbəda açılan ağ beləkli səhərim!  
Yüz on yaşı Dostalı babanın nəticəsi,  
Əbdüleziz kişinin nəvəsi, gül qonçəsi.  
Nənesi Gülnazxanın od qarışq nəfəsi,  
Anası Nazilənin beşərə ilk töhfəsi,  
Atası Tofiq bəyin sümüyündə iliyi,  
XXI əsrin astanasında  
. 17 yaşına çatacaq gözəl!

Həle gözü yuxulu,  
Nəfəsi süd qoxulu sarışının, mehribanım,  
İstanbulda gördüğüm türk qızlarına oxşayanım,  
Bir yuvacığın hələ dil açmamış bülbüllü,  
Sabahkı düşmənlərə elə bu gündən qənim,  
Nar gülünə bənzeyən körpə Gülnarım mənim!

Radioda qanadlı raketdən söhbət gedir,  
Heç bilmirəm qarşıda səni, nələr gözləyir.  
Bəşər layiq olsun kaş sənin cociqluğuna,  
Qoynunda çırpındığın bəleyin ağılığına.

Bu qatqarış dünyada dünyaya bərabərim.  
Kaş ərzə göz açanda

sənə  
gözlərin kimi  
təmiz bir dünya verim.  
Südəmərim, Gövhərim!

## MƏHƏBBƏT

Bu gün bağda bel vuranda səni andım,  
Gah dirmiqdan, gah yabadan yapışanda  
Nəfəsimə biyan ətri,  
Qum qoxusu qarışanda,  
Alın tərim, bilek terim yarışanda  
səni andım.  
Xəzəl xalı qızıl qumu  
darayanda ləpə-ləpə,  
o təneyi, bu təneyi  
gözlərimlə öpə-öpə,  
Səni andım.  
Səni andım, canım-gözüm, oğlum mənim.  
Güvəndiyim uca dağım, arxam mənim!  
Mən Anarın "Sızsız"ini  
arxasında əyləşdiyin  
mizin üstə qoyub geldim  
Oxudunmu,  
anladınmı,  
düşündünmü!  
Gileyliyəm, canım-gözüm,  
səndən azca gileyliyəm.  
Bir-birinə çox yaraşır oğul, ata.  
Ah,  
İllah ki,  
Oğul bir az ləngərlənib

boy atanda!  
Canım, gözüm!  
Ne qəder ki: macalın var,  
ayrı düşmə sən atandan.  
Bir-birinə çox yaraşır ata-oğul,  
Oğul - ata.  
Macal tapsa,  
oğul gərək atayla bir addım ata!  
Yolundakı hər tikani, hər qanqalı  
qırıb ata.  
Namxuda, gəncliyinin bar verən  
çağındasan,  
Əl uzatsan, az qala, əlin güneşe çata.  
Addımından, az qala, Yer kürəsi tərpenir.  
Qüdretimsən, cürətimsən.  
Gel, üstəlik dayağım ol!  
Savalandan, Elbrusdan ucam, oğul!  
Dileyimdə qol-qanadım, bileyimdə  
gütüm, oğul!  
Kaş bilesən bu dünyaya neçə telle  
bağlıyam mən.  
Sənin atan olsam belə məsləkimin  
oğluymam mən.  
Mən bir ülvə məhəbbətin daim uçar  
qanadiyam,  
köməyim ol, canım-gözüm, köməyim ol,  
Məndən milyon dəfə böyük bir qüdretin  
övladıyam.  
Söndürərəm cəhənnəmi, təki sərin  
küleyim ol!  
Ürəyimdə ordu-ordu arzularım  
çarşısandı,  
İradəmin qollarında

ildirimlər qırılanda,  
 döyüş mənə, mən döyüşə vurulanda,  
 Dadıma yet, dayağım ol!  
 Nəbzimə dön, varlığım ol!  
 Yadda saxla, oğul mehri dərmanıdır  
 ataların.  
 Mərd oğullar loğmanıdır ataların.  
 Loğmanım ol, canım-gözüm!  
 Qarşımızda sərt qayalar, boş kahalar  
 düzüm-düzüm,  
 İradəm ol, külüngüm ol, canım, gözüm!

## ƏMƏKÇİLƏRƏ

Sizi düşünəndə mən,  
 Nələr keçir könlümdən.  
 Ey kaş,  
 heç bilsəyдинiz nələr keçir könlümdən.  
 Sizi düşünəndə mən,  
 Vaxt olur,  
 gözüm dolur.  
 Bəbəyimə təpilir martenlərin alovu.  
 Dan üzü keçdiyiniz  
 keçib oyatdırığınız  
 çıqlıların qırovu.  
 Sizi düşünəndə mən,  
 inanın ki, təklikdə  
 Xəcalet də çekirəm, dumanlı bir sıqar da.  
 Tüstü-duman içinde fikirləşirəm sizi.  
 Muğan çölləri boyda.  
 Şirvan çölləri boyda,  
 Sabir, Fərqanə boyda geniş ürəyinizi!

Qaya çapan, daş yonan əməkçi qardaşlarım!  
 Daşdan çörək çıxaran cəsur arkadaşlarım!

Qurşunlu ipək toru atıb Kürə, Baykala  
 qızıl balıq tutanlar,  
 Təmiz hava yerinə bəzən alov udanlar,  
 Qasırğanı, şaxtanı ciyərinə çekenlər!

Ram edib ildirimi, ayaqlayıb şimşeyi,  
 az qala, Əzrayılın boğazına çökənlər!  
 Ey kaş, heç bilsəydiniz nələr keçir könlümdən.  
 Qanadı olduğunuz təyyarələr, gəmiler  
 Mələr keçir könlümdər,  
 Nələr keçir könlümdən!  
 Adam var ki, verməyib birçə kibrıt çöpü də,  
 Birçə çımdık, cirə, duz,  
 Birçə portağal bele  
 xalqa verməyib hələ.

Hamısının eyninə təzə kostyum biçən siz,  
 hamı üçün papaq, don  
 Diş firçası seçən siz.  
 Hamısının uğrunda hər gün başdan keçən siz!  
 Hamısına ətirli çay, nabat verən də siz!  
 Havalanmış ağızna köhlən at verən də siz!  
 Mənim fəxrim, vüqarım!  
 Ton-ton qızıl pambıçı, aramla, misqal-misqal  
 cütəlli yiğanlarım.  
 Ayazlı çöl yerində, çəltik zemilərində  
 yüz-yüz əkin-biçində,  
 dizəcən su içinde  
 can qoyan bacılarım!

Ağ sapa mirvari yox, yarpaqlara, şaxlara alın təri  
 Düzənlər  
 İpə tütün, kəndirə duzlu balıq düzənlər!  
 Utansın rənginizdən süd gölündə üzənlər.  
 Sözbaz tanıyıram mən,  
 yatır kitabxanada  
 tom-tom tozlu kitabı.  
 Ürəklərə çatmayıb hələ birçə xitabı.  
 Ürəyimi ovcumda  
 sizə bəş etsəm azdır.  
 Nəfəsiniz alemi gülüstan edən yazdır.  
 Size "Manas", "Koroğlu", "İliada" qüvvətli  
 dastanlar qoşsam, azdır.  
 Səməndər quşu kimi odda yaşayınlarım,  
 Bir cüt polad çıynində  
 yurdu daşıyanlarım.  
 Mənim fəxrim, qürurum,  
 Bağırmışdan gəlib keçən  
 mənəvi ekvatorum!  
 Qoy sökülsün dan yeri,  
 Ensin yere kəhkeşan,  
 Ağ ulduzlar bəzəsin  
 qeyrət yollarınızı!  
 Çıxsın uğurunuza  
 planetlər,  
 qəşrlər  
 günaydinlar, salamlar.  
 Sizi her gün obaşdan  
 mənim şair ilhamım  
 bir də günəş salamlar.

## OYANANLAR, OYANMAYANLAR

Seyrinə dalmışam...durub yan-yana  
 Oyanan ağaclar, oyanmayanlar.  
 Nar hełə uyğulu... amma əriyin  
 Başında ağappaq bahar tacı var.  
  
 Söyüdlər nə gözəl puçurlayıb gör,  
 Telleri əyilib göldən su içir.  
 Tənek küperməyib... küpermek eşqi.  
 Hələlik canından, qanından keçir.  
  
 Ağappaq alçalar qar kimi ağdır,  
 İnnabla əncirse hələ uyğuda.  
 Tamam, yerli-dibli oyanmamaqdır  
 Məni düşündüren, məni qorxudan.  
  
 Bir elimdə külüng, bir elimdə bel,  
 Qayalar çapırıram, daşlar yarıram.  
 Yırtır köynəyimi tər-əynimdə sel,  
 Bilənlər bilir ki, nə axtarıram.  
  
 Çayır xərcəng kimi kök atıb yere,  
 Dartıb qoparıram, qanımda ateş.  
 Köksümde çevrilib yanar təndirə  
 Üfüqdə bir azca soyuyan günəş.  
  
 Dözmədi, partıladı belimdə kəmər.  
 Tulladım hovuzun həndəvərinə.  
 Çaxsa... ildirimi qapıb səmadan  
 Belimə bağlıram kəmər yerinə.

Çekiblər şəhdini...azalıb gücü.  
Kökü sağlamdırsa bir də oyanar.  
Bütün yatmışları ayıltmaq üçün  
Bahar olmalıyam, başqa bir bahar.

## TƏRAVƏT

Sanki sünbülündən damacaq südü,  
Seyr et gözelliyin yaşıl zoğunu.  
İlk dəfə görürəm ləkədə şüydün  
Bu qədər ətirli, pak olduğunu.

Gül açan şəftəli, yoxsa huludu?  
Bəlkə gəlin köçən bir qız görürəm?!  
Əl çatsa, qucaram o ağ buludu,  
Yanaşınb söyüdə salam verirəm.

Neyşəkər, canında bəlkə şəkər, qənd.  
Muraz üstündədir körpə gilənar.  
Bağlı turmurcuqlar bircə mehə bənd,  
Nəfəsin toxunsa, bəlkə oyanar.

Oxşayır çəməni meh narın-narın,  
Otlardan saçılır yaşıl şüalar.  
Görüşən, öpüşən şanabubların  
Başında vüsalın şahlıq tacı var.

Daşın deşiyinə zorla təpilən  
İlan gör necə də köynəkdən çıxır.  
Dünen toxum kimi şuma səpilən  
Bərəkət necə də ayağa qalxır.

Varlığında bahar, saçlarımda qış,  
Qanımda duyuram sel qüdretini.  
Təbiət bəlkə də könlümdən almış  
Əzəli, əbədi təravətini.

## KÖRPƏLƏRİM

Böyük ağaclarla çox da işim yox,  
Kiçik fidanları əzizləyirəm.  
Qazıram, açıram dörd çevrəsini  
Tikandan, alaqdan təmizləyirəm.  
Körpə fidanları əzizləyirəm.

Böyük ağaclarla çox da işim yox,  
Odur beş yüz illik qos-qocaman tut.  
Başına od töksün ildirim, bulud.  
Fərqi yox, dayanıb dışındə süküt.  
Odur, beş yüz illik qos-qocaman tut.

Ancaq bir qasırğa, tufan bağırsa,  
Südəmər tənəyim, davam getirməz.  
Dolanıb dönürəm onun başına,  
Ona nəfəsimdən verirəm nefəs.  
Qasırğa qoparsa davam getirməz.

Görsem ki, əyilir gilas, gilənar,  
Dayaq basdıraram onun yanına.  
Məftille bağlasam, inciyər, sınar.  
Kəndir düzəldirəm otdan, ələfdən.  
Ehmal yanaşıram doğma yavruma.

Ay dönüm gözünə, kişi qırğı,  
Bir az da pərvazlan, bir az da boy at.  
Sən bu gün sərçəsən, sabah ley, qırğı.  
Sabah bərkiyəcək bu qol, bu qanad  
Bir az da pərvazlan, bir az da boy at.

O dəmir yarpaqlı xartut ağacı  
Gör necə bərkib çovğunda, qarda.  
Sənin də yarpağın yel kəsən qayçı,  
Ya qılınc olacaq qasırğalarda.  
Boy at, duruş getir çovğunda, qarda.

Kiçik kürəyinə el vurub asta,  
Onlara beləcə alqış deyirəm.  
Arabir çıxarıb qum bələyindən,  
Təzədən bələyir, eñizləyirəm.

\*\*\*

Mənim zəhmətimə mükafat kimi  
Çiləndi dan üzü dənəvər yağış.  
Qızıl şularla yağıdı qatqarış  
Bir az gövhər yağış, bir az zər yağış.  
Çiləndi dan üzü dənəvər yağış.

Elə bil, sıçradı dan ulduzları  
Hər böyük qətrədən, kiçik qətrədən,  
Budaqlar gətirdi inci, mirvari,  
Yer, göy xumar oldu yağış ətrindən.

Yeni xallar düşdü xallı əriyə  
Bir üzü qırmızı, bir üzü sarı,  
Ətirlili əriyə, ballı əriyə  
Şəfəqlər sarıldı zəfəranvari.

Bağın bu başından keçdim o başa,  
Beş addimlıq yolu bir ilə getdim.  
Oxuyan cahana qıldım tamaşa  
Yağışdan xallanan qumu seyr etdim.

Kim bilir qədrini bu gözəlliyyin?  
Bağı körpəsi tek bələyən biler.  
Yağış xallarıyla bəzənmiş qumu  
Dünən bel ağızında əleyən biler.

\*\*\*

Oyanıram dan üzü, can atıram dənizə.  
Heç dənizdə çimməmiş gül şəhində çimirəm.  
Yenə qumrular ötür, aləm yenə möcüza  
Oxuyan təbiətin cəh-cəhində çimirəm.

Ayağını asta qoy, diksinməsin rayihə.  
Bu gün daşın, kəsəyin, qayanın da ətri var.  
Uzun qollu boyana yenə bələnib şəhə,  
Gül açan şingilənin, biyanın da ətri var.

Qara tikan, aq tikan, mavi tikan, boz tikan...  
Sevirəm tikanları belkə bənövşə qədər.  
Yüz incidən biridir Xəzər qoynunda Türkən,  
Təpələrin dalında qırçın-qırçın ləpələr.

Qumlara bata-bata can atıram dənizə.  
Qumda balıqqulağı - daş-qası, zümrüd, firuzə.  
Bu boyda xəzinəni qucaqlamaq olarmı  
Elə bil, sevgilimlə dayanmışam göz-gözə.

Maşınlarla qazıblar, düzde dərə açıblar,  
Necə bostan atıblar, şəhli tağlar qanadlı.  
Tağ-tağ qovun, qarpızın nəfəsində çımirəm.  
Səsi gəlir dənizin, su səsində çımirəm.

Mənim ardımcı gəlir sığırçınlar, sərçələr.  
Ləng ayaqlı bağalar bize çata bilərmi?  
Bu havanı udarsa, ölüler də dirçələr.  
Məgər bu cür cənnətdə yaşayın da ölmə?!

Görməsəm də bilirəm: bu gün dəniz - quzu tək.  
Suyun sakit hüsnüne qumlar vurub bər-bəzək.  
Qumlar bəlkə bənövşə, əfsanəvi bir çiçək.  
Götür firça yerinə şua ilə şəkil çek.

Mən bu şeiri yazmışam, yazıram bir də təkrar.  
Xəzər boyda bir ayna parlayır yenə par-par.  
O qədər təmiz, duru, o qədər işıqlı ki,  
Göz aç, suyun altında kitab oxumaq olar.

Qoy ürkəməsin gözəllik, sudan yavaş çıxaram,  
Köyneyimdən suyu yox, dənizləri sıxaram.  
Dan ulduzu bənd olub, gəlib düşüb Xəzərə.  
Əvvəzdən qalxıram, yerə göydən baxıram.

## QÜRUB ÇAĞI ƏRİK AĞACI

Yamyaşıl, barlı budaqlar üstə  
Qaysılar qırmızı, ağ... mavi, sarı.  
Hər budaq, az qala, bir güldəstə,  
Ox tikanlar dikələn gül hasarı.

Yellənən şaxələrə, zoğlara bax  
Ucalıb ucları ağ, mavi göye,  
Bir xəzif yeldən əsir min yarpaq.  
Bəkçidir hər biri altun pətəyə.

Gün batır... xeyli uzaqlarda qurub.  
Bulud altında sərin bir atəş.  
Burdasa hüsn, səxa bəzmi qurub  
Bəlkə yüzlərcə, kiçik, körpə günəş.

Meh əsirken yetişən meyvə düşür,  
Saralır yamyaşıl otlar içər.  
Rəngləri ağ, sarı, altın, gümüşü...  
Rəngləri göz qədəhində içirəm.

Hani Bəhlul nəvəsi Səttar, hanı?  
Batırı fırçasını dan yerinə,  
Çəkə, canlandıra ağ bir kətanı,  
Boyalar dövr eləyə qan yerinə.

Gün batır... xeyli uzaqlarda qurub,  
Gün - sevinc, gün - yaraşıq, gün - nəşə.  
Şaxələr qız əlidir, ayna tutub,  
Döndərib bir günəşini min günəşə.

## MƏHƏBBƏT ALƏMİ

\*\*\*

Heç ola bilməz ki, tale bu boyda  
Ümman məhəbbəti bəxş etsin mənə.  
Bu qədər işqli bir sərvinazı,  
Qaraqaş, qaragöz bir ağboğazı,  
Söyü baldan dadlı, qəlbə qanadlı,  
Addımı kamana, tara bənzəyen,  
Bahar nəfəsile ərzi bəzəyen,  
Dinəndə ağızından güller saçılan,  
Gecələr hüsnündə səhər açılan,  
Canımı alsa da mene can verən.  
Günümüz, az qala, əsrə döndərən.  
Ay kimi lütfkar, çay kimi çağlar,  
Məni buludlardan ucada saxlar  
Bir qızı bəxş edib dursun kənarda,  
Üstündən verməsin birce qubar da.

Tale gəcdi bir az, heç zaman qıymaz  
Üç-dörd xəzinəni birce nəfərə.  
Mənim qismətiməsə bu cür sərvinaz.  
Raziyam, rast gəlim min-min kədərə,  
Dözüm bəlalara, müsibətlərə.

\*\*\*

Gecələr Türkandayam, gündüz Bakıda, işdə.  
Günlerim gelib keçir əbədi bir yürüşdə.

Gecələr yuxumdasan... sən gözümde sevinc, qəm,  
Oyandımmı, yenə də səni fikirləşirəm.

Nə qədər tələssəm də, enib bağdan keçirəm.  
Güllərin ən xasını səndən ötrü seçiləm.

Səni fikirləşirəm, ey gözümün işığı.  
Əllərinini öpəcək bu yasəmən budağı.

Südəmər iyə zoğu hissim təki təzətər.  
Solsa belə... nəfəsin dəyən kimi dırçelər.

Dolanıram, dönürəm laləzarın başına,  
Yoxsa lalə ismetli bir nigarin başına?!

Hansı gülü üzüm ki, sənin xoşuna gəlsin?  
Məni qınayan olsa, görüm başına gəlsin.

Sən göz işığı, cansan cananlar arasında  
Bir seçmə qızılğulsən reyhanlar arasında.

Sanma məni avtobus, ya metroudu aparan.  
Hansı ulduzda olsan, qaçma, səni taparam.

Sənə təqdim edərəm getirdiyim dəməti  
- Oxay! - deyib oxşarsan yetim bir məhəbbəti.

Dayanaram qarşında uman, küsen baxışla:  
"Sənə gül bağışladım, mənə gülüş bağışla!".

Min bir sevinc içinde gülü suya qoyarsan  
Süssuz qalaq varlığı bəs nə zaman duyarsan?

Aldın qızılğulumü... könlüm almadın nədən?  
Göylər qızı! Gəlmisən de, hansı səyyarədən?!

\*\*\*

Gəlməsin yanına heç kim bu axşam,  
Sənin rayihənlə ofsunlanmışam.  
Gözüm gözündədir, səsin səsimdə,  
Hardasan? Qəlbimin döyünməsində.

Az qalıram öpəm barmaqlarımı,  
Axi, sən yanında olmusan bu gün,  
Az qalıram öpəm dodaqlarımı,  
Axi, od nəfəsin, tanrisal hüsün  
Ovsunlu gənciyin, mərd addımların,  
Ətri min ağacdan gələn rüzgarın,  
Məni günəş kimi yandırıb-yaxan  
Boynunun ağılığı bənövşə yaxan  
Bir öpüşə dönmüş dodaqlarında,  
Qızıl mizrabımsan gümüş tarımda.

Gəlməsin yanına heç kim bu axşam,  
Sənin nəfəsinlə ovsunlanmışam.  
Dolmuşam ətrinlə, rayihən ilə,  
İsti bir nəfəslə, doğma hənirlə.

Sən məni heç vədə aldatmamışan,  
Sən mənə heç vədə naz satmamışan.  
Sən demə, ey mənim nurum, çıraqım,  
Nazdan betər imiş nazlanmamağın.

İzn ver, düşünüm, ey əziz insan,  
Başının üstündə nə cür durmusan:  
Durmusan gecəyə gündüz sayağı,  
Sən ey gözlerimin qarası, ağı!

Gəlməsin yanına heç kim bu axşam,  
Sənin rayihənlə xumar olmuşam.

## HƏR ŞEYƏ DÖZSƏM DƏ...

O gün tənəli bir söz dedin, gülüm,  
Açıb ağartmadım, vermədim cavab.  
Özün bilirsən ki, bir dağdı könlüm,  
Nə qədər dərdlərə getirmişəm tab.

Özün bilirsən ki, daşam, dəmirəm,  
Dalmışam dünyanın hər rüzgarına.  
Hər şeyə dözsəm də, döze bilmərəm  
Mənə inanmayan baxışlarına.

O gün bir söz dedin, tekrar etmərəm,  
Qoymaram gözümdə kainat sönə.  
Məger yaraşmam göylərdən enmək  
Mənim tək kişinin sevgilisine?!?

Səni düşündüren rütbəm, adımdır,  
Anla, ey gözümün qarası, ağı:  
Ən yüksək çələngim, mükafatımdır  
Gülən gözlerinin mehribanlığı!

Bəlkə gül dəstemiz gecikir, nə qəm.  
Aciz sayılmazmı inciyən, küsən?  
Bütöv bir orduyla tək döyüşərəm,  
Teki inanım ki, ardımda sənsən.

Qüdret qaynağıyam, mənə inansan,  
Nurluyam, ülviyəm hər seyyarədən.  
Mənə inanmasan... yalnız o zaman  
Bahadır qollarım düşər qüvvədən!

Axı, sən özge yox... bu vuruşlarda  
Qarışmış telimi oxşayanımsan.  
Mavi ümmanlardan azca kənardə  
Ev boyda cənnətə oxşayanımsan.

Səngərim, qalamsan, aşiyaniımsan,  
Fikirləş, ey mənə məslekdaş nigar:  
Dəmir alnımdakı qürur nurunu  
Hansi səadətə dəyişmək olar?!

Özün bilirsən ki, özgədir rüzgar,  
Nəfsə şış soxmaqdır işin çətinini.  
Hansi səadətə dəyişmək olar  
Kişi addımının ləyaqətini?!

Yaxşı ki, uymadıq, dözdük birtehər  
Nadan fitnesinə,nakəs feline.  
Min-min saxta çələng dəyərmi mögər  
Sənin sevgilinin bircə telinə?!

O gün bir söz dedin, səhv etdin... nə qəm,  
Qurbanam evimin ruh memarına.  
Hər şeyə dözsəm də, gülüm, dözmərəm.  
Mənə inanmayan baxışlarına.

## QURBAN OLDUĞUM

Uzaqdan alıram rayihəsini,  
Gəlir, gözlərinə qurban olduğum.  
Həle oğrun-oğrun gözündən gülür,  
Gülür, gözlərinə qurban olduğum.

Nə Xəzəre benzər, nə də Göt gölə,  
Canlı musiqidir, qulaq as, dinlə.  
Hər bir sevincini yalnız mənimlə  
Bölür, gözlərinə qurban olduğum.

Yolumu kəssə də yanar cəhənnəm,  
İnan, od-alovu yarib gələrəm.  
Axı onun üçün mən də ölürem,  
Bilir, gözlərinə qurban olduğum.

Yolumu kəssə də yanar cəhənnəm,  
İnan, od-alovu yarib gələrəm.  
Axı, onun üçün mən də ölürem,  
Bilir, gözlərinə qurban olduğum.

Gelir Firəngizim, qarlı nərgizim,  
Gözüm, gülbənizim, günəşbenizim.  
Bütün gözəllərin elindən məni  
Təkcə özü üçün qapan əzizim!

Gel, gel köksümə qoy möğrur başını,  
Hiss ele qəlbimin çırpınışını.  
Yanaşır... gözümün sevinc yaşını  
Silir, gözlərinə qurban olduğum.

## SƏN NƏYİ BƏYƏNSƏN...

Sən neyi bəyənsən, neyi xoşlasan,  
İstərəm dünyada həmən şey olum.  
Ney olum əlinde - neyi xoşlasan,  
Zərli piyaləndə gulgün mey olum,  
Sən neyi istəsən həmən şey olum.

Dönüm yeddi rəngli göy qurşağına,  
Hər rəngim, hər boyam tek səni ansın.  
Dönüm qəhqəhəli, şad bir yanğına,  
Sərhəd dıraklıları odumda yansın.  
Qollarım Araza körpü yaransın!

Özündən soruşdum: - Gülüm, nə olum?  
Yaqut dodaqların döndü nabata:  
- Özün ol, özün ol, qanadım, qolum,  
Səndən qüdrətliyi yoxdur həyatda!

### SƏNƏ CAN ATIRAM

Ən vacib işləri yarımcıq qoyub,  
Sənin görünüşünə can atıram mən.  
Çoğunla, buludla döyüsdən doyub,  
Bir sevdalı günü can atıram mən.

Gülumsor gəlirəm sənin yanına,  
Izotər gəlirəm sənin yanına,  
Quduran qomları boğub birtəhər,  
Baxtəvər gəlirəm sənin yanına.

Bir az xəbərsizsən tufanlarından,  
Xəbərin yoxdur ki, dəliyəm, dəli.  
Xəbərin yoxdur ki, neçə rezildir  
Yüz tonluq çəkməmə sarmaşan zəli.

Öncə yolsuzları yola çəkməli,  
Sonra gəlməliyəm sənin yanına.

Ən vacib işləri yarımcıq qoyub,  
Gülüm, can atıram eşq ünvanına!

Gəlirəm, məlhəm qoy yaralaruma,  
Qılıncam, itilə, bülövüm ol sən.  
Ocağam, gurhagur alovum ol sən, -  
Bütün cındırları yandıra bilek.  
Bütün qorxaqları, ağciyərləri  
Cəsur xalqımızın adından silek!

Gəlirəm, gözümüzə alovlu bir qəm,  
Fikir ver qanımda qaynar axına.  
Hər şeyə dözsəm də, döze bilmirəm  
Başipapaqlının qorxaqlığına!

Ən vacib işləri yarımcıq qoyub,  
Gülüm, can atıram sənin yanına.  
Sənin şəfqətinə, mehrinə uyub,  
Can atıb uçuram eşq ünvanına!

Ən vacib işləri yarımcıq qoyub,  
Sənə can atıram, billur dənizim.  
Hardasa uyuyan tufanlarını  
Qayalar başına qaldır, əzizim.

### MƏNİM SÖZÜM, SƏNİN ÖZÜN

Bezən isteyirəm "Sevgilim!" deyəm,  
"Sevgilim!" sözündən sən qat-qat üstün.  
Bezən isteyirəm "Ay gülüm!" deyəm,  
Sən neçə gülsən ki, canımı üzdün?  
Güldən, gülüstəndən sən qat-qat üstün.

Sən mavi geyəndə deyimmi "Səma"?  
Soyutmur ürəyi bu "səma" sözü.  
Gülən gözlerinə birçə yol baxsa,  
Məger utanmazmı səma güzgüsü?!

Aləmə can verən güneşimmişən?  
Şəfəqin Götərə, Neptunda, Marsda.  
O Dan ulduzundan bir soruş kimsən?  
Kəninizin deyilimi o sarı qız da?  
O, göydə yaşayır, sən yanımızda!

Mənə elə gelir: atan, anan da  
Səni mənim kimi görə bilməmiş.  
Sənin saçlarını heç kəs cahanda  
Baxışla, nəfəslə höre bilməmiş,  
Səni mənim kimi görə bilməmiş.

Özüm də bilmirəm nə işdi, aman!  
Qızılıgüle dönmüş şairliyimsən.  
Bütün şairlərə meydan oxuyan  
Şəlalə ilhamım, şahinliyimsən.  
Qızılıgüle dönmüş şairliyimsən.

Hansi cadugərsən, bir işaretənle  
Ener Ay, ulduzlar, ucalar dağlar!  
Hansi cənnətsən ki, saçdırın etri  
Torpağım milyon il əmanət saxlar!

Cəsur yaraqdaşım, metin sirdaşım,  
Belkə də özümsən göz qabağında.  
Dünyada heç kəsə eyilməz başım  
Əyilir, dincəlir gül ayağında.  
Belkə də özümsən göz qabağında...

\*\*\*

Bu yolu baş-başa gedək,  
Mən səninəm, sən mənimən.  
Ömür boyu qoşa gedək,  
Mən səninəm, sən mənimən.

Zər şular darağında,  
Götərə qurşağı qolbağındı.  
Bağban gülün, gül bağındı,  
Mən səninəm, sən mənimən.

Dağ selindir, sel dağındı,  
Gözüm bir cüt çırağındı.  
Kim deyir can torpağındı,  
Mən səninəm, sən mənimən.

Qumru kimi ötenimən,  
Çəmən kimi bitənimən.  
Addımlayan Vətənimən,  
Mən səninəm, sən mənimən

## BAHARA BƏNZƏDİRLƏR

Bahara bənzədirler,  
Bahar sənə çatarmı?  
Baharda sənin hüsnün,  
Cilvən, rayihən varmı?

Oynar, gülər biçimdə,  
Bağ-bağatın içinde,  
Mənimlə gecə-gündüz  
O, gizlənəç oynamı?

Güneşə bənzədirlər,  
Güneş sənə çatarmı?  
Güneş iki aləmi  
Bir-birinə qatarımı?

Hörülüle boynuma  
Nur kəməndi atarmı?  
Üreyimin başına  
Baş söykəyib yatarmı?

Sevimli balam kimi  
Baş qoymusan köksümə.  
Dönmüsən dodağımda  
Bir şirin təbəssümə.

Şədətim, sevincim,  
Qaranlıqda tək incim.  
Çilçırağım, mayakım,  
Uca dağım, güvəncim!  
Güldürsen de mənimsen.  
Ağlatsan da mənimsən.  
Bu böyük Vətənimdə  
Sən kiçik vətənimsən.

## SƏN DANIŞANDA

Gözlerin gülər,  
Könlüm xoş olar,  
Çırpinan qəlbim  
Qızılquş olar.  
Sən danışanda, ay gözəl,  
Sən danışanda.

Bütün dünyani  
Unudaram mən.  
Heç bilmirəm ki,  
Nə söyleyirsən,  
Sən danışanda, ay gözəl,  
Sən danışanda.

Bu cavan canım  
Gözünə qurban.  
Anlamadığım  
Sözünə qurban,  
Sən danışanda, ay gözəl,  
Sən danışanda.

Sənin sehrinə  
Əsir olaram  
Bir söz soruşsan,  
Çaşib qalaram,  
Sən danışanda, ay gözəl,  
Sən danışanda.

## ÖMRÜM BOYU SƏNİNKLƏ

Yene Bakı ağappaq,  
Qar yağır birəm-birəm.  
Əlin yene elimdə,  
Səninle cüt gəzirəm.

Qar yağır birəm-birəm  
Yağsın, gur yağsın, nə qəm.  
Səninle bir qara da,  
Çovguna da dözərəm.

## O BAXIŞLAR, O GÖZLƏR

Kirpiyində qar yükü,  
Başında qar çələngi.  
Sənsən bütün qızların  
Ağappağı, qəşəngi.

Ulduzları boynuna  
Almas kimi düzərəm.  
Ömrüm boyu bu qarda  
Səninlə cüt gəzərəm.

Üst-başın qar olsa da,  
Sən gülzarımsan mənim.  
Qarda, yağışda solmaz  
Lalezarımsan mənim.

Dörd çevrəmiz qar, boran,  
Bağrim isti kainat.  
Yuxun gəlsə, baş qoyub  
Bu qaya çıynımdə yat!

Ulduzları üzərəm...  
Tellərinə düzərəm.  
Səni qarın içinde  
Qızılğülle bezərəm.  
Ömrüm boyu beləcə  
Səninlə cüt gəzərəm.

Yananda xonçada şam,  
Haylı, küylü bir axşam,  
Mən sənin gözlerindən  
Sevinc oğurlamışam.

Məni bir alov izlər,  
Öpər, qucar, ezizlər.  
Ürəyimdən çıxmaz heç  
O baxışlar, o gözler.

Yüz ulduzun içindən  
Bir ayparanı seçdim.  
Ağ üzü bir afəti,  
Gözü qaranı seçdim.

Ürəyimdə dənizlər,  
Dənizlər məni səsler.  
Ürəyimdən çıxmır heç  
O baxışlar, o gözler.

Qəlbim harda çırpinır,  
Kirpiyinin ucunda.  
Dünya boyda sevincim  
Sənin kiçik ovunda.

Göydəyəm, yerə səsler,  
Yerdəyəm, göyə səsler.  
O gözler, o baxışlar,  
O baxışlar, o gözler.

## BİR TƏBƏSSÜM, BİR CÜT GÖZ

Ürəyimi yandıran nə alovdur, nə de köz,  
Ürəyimə od salıb bir təbəssüm, bir cüt göz.

Axi, neçin qəlbimi verdim o gül əlləre?  
Bir kəklik qanadından zərif, yüngül əlləre?

Ürəyimdə dolanır bir tərənə iki söz:  
Ürəyimə od salıb bir təbəssüm, bir cüt göz.

Baharın mehi kimi o, geldi, asta keçdi,  
Bulaqdan su içmedi, ürəyimdən su içdi.

Od, alov içindəyəm, mənə hamı deyir: döz,  
Salıb məni odlara bir təbəssüm, bir cüt göz.

## SƏNİN ADIN GƏLƏNDƏ

Ruhum bədəndən oynar sənin adın gələndə,  
Ya kağızla, ya sözlə,  
Ya işaretə, ya gözlə  
Bən bir zərrə boyda sehrin, odun gələndə.

İllah ki, telefonda doğma sesin gələndə,  
Gözlərimin önüne canlı eksin gələndə.

Göylərin aynasını günəş tertəmiz silər,  
Ürək diqqət kəsilər.

Qulağıma bir sözün, yarım sözün gələndə,  
İllah ki, insaf edib durub özün gələndə.

Güneşin göndərdiyi ipek şüalar kimi  
Hələ erzin o başından bu başına çatası  
bir qız rayihəsindən.

Tələsik addımların, donunun xışlıtı,  
Mənim üçün dağlarda şəlalə şiriltisi.

Bir-birinə söykənən  
Güllərin piçiltisi.

Əller ələ dəyəndə yerlə göy qucaqlaşar,  
Göz qoyuram ovcuna,  
Taleym cizgiler tek sənin ovcunda yaşar.

Varlığım bir söz kimi  
Dilin ucunda yaşar.

Bayram etməzmi könül,  
Ürəyimi almağa  
Dünyada ən sevimli, gözəl qadın gələndə,  
Sənin adın gələndə.

Qanadlanmazmı ürek iki gözüm gələndə,  
Otuz ildən sonra da qar kimi pak - ağappaq  
Gelinlik paltaında Firəngizim gələndə?

Necə aşıb-dاشmayım?  
Məhəbbət sarayına təməl, özül gələndə,  
İllah ki, memar kimi durub özün gələndə.

## HEÇ KİMİ GÖRMÜRƏM SƏNDƏN SAVAYI

Tutub gözlerimi məhəbbət mənim,  
Heç kimi görmürəm səndən savayı.  
Gecəyə nur salan bir afət mənim,  
Bəxtimin en böyük səadət payı,  
Heç kimi görmürəm səndən savayı.

Gəlib eyləşirik bir sal qayada.  
İpək tellərini bir-bir sayıram.  
Çiynini qucanda, gülüm, inan ki,  
Doqquz planeti qucaqlayıram,  
İpək tellərini bir-bir sayıram.

Azca aşağıda ağ köpüklü çay,  
Bir ucu dənizdə, bir ucu dağda.  
Köhlən dalğaları halaybahalay,  
Yalçın qayaları qucaqlamaqda.  
Bir ucu dənizdə, bir ucu dağda.

O coşqun dağ çayı kimə bənzəyir?  
Nə sonu görünür, nə başlanğıçı,  
Sənin bir telinə, simə bənzəyir,  
Güllərə qərq edir yalı-yamacı,  
Nə sonu görünür, nə başlanğıçı.

Sağında, solunda həmişə çağlar  
Billur bulaqları bəbeklərinmi?  
Nefəsi etrinı xatirə saxlar,  
Gültac dalğaları hörukərinmi,  
Billur bulaqları bəbeklərinmi?

Hayana gedirəm sən mənimləsen,  
Qoşulub gelirsən əsən yellərə.  
Belkə rayiheni bəxş eləmisen  
Bütün çiçəklərə, bütün güllərə,  
Qoşulub gelirsən əsən yellərə.

## ÜMİD

Pencərələr açıq, qapılar açıq,  
Ürəyim də açıq...  
belkə duysan,  
Belkə ağ paltarlı səadət kimi  
Gəlib gözüm üstə qədəm qoyasan.

## YAXŞI Kİ, VARSAN...

Gülüm, heç təsəvvür edirsem ki,  
Çıxdın uğuruma hansı gündə sən?  
Dünyaya, az qala, qan düşəcəkdi,  
Səndin qan yerinə bənövşə, süsen,  
Çıxdın uğuruma hansı gündə sən!

Mənim beş barmağım daş yumruğumda  
Sıxılmış ildirim şaxələriydi.  
Sənin etrin dəydi, hənirin dəydi,  
Ovcum - beş qönçəli bir güldür indi,  
Sıxılmış ildirim şaxələriydi.

Mən ucsuz-bucaqsız qasırğaları  
Yalçın qayaların başından aşan,  
Zülmət buludların ardınca qoşan

Hiddət dəniziydim, ey dan ulduzu,  
İndi qədəmində quzuyam, quzu!

Sən geldin... unutdum qeyzi, acığı,  
Elə ki, əlini başıma çekdin,  
Şumladın qatqarış bir tikanlığı.  
Tikanlar yerinde qərənfil əkdi,  
Elə ki, əlini başıma çekdin

Gülüm, heç təsəvvür edirsənmi ki,  
Məni ürcəh etdin hansı qismətə:  
Birçə gülüşünlə, birçə mehrinlə  
Aldın cəhənnəmdən, atdın cənnətə.  
Məni ürcəh etdin hansı qismətə!

Baxıram... gözlerin dənizdən derin,  
Yaxşı ki, deyirəm cahanda varsan.  
Bəbəyə təpilən cehennəmlərin  
Yanında bir parça zümrüd baharsan,  
Yaxşı ki, deyirəm cahanda varsan.

## PƏRİŞAN GƏLMİŞƏN

Pərişan gəlmisən, səsim, nəfəsim,  
Nədir bu ləkələr yanaqlarında?  
Acımı, ağrımı mən ne cür kəsim,  
Qəlbimni titrəyen dodaqlarında?

Özün gəlməmisən bu gün bəlkə də,  
Bir ümid qırığı çekib getirmiş?  
Günəş camalına düşən ləkə də  
Donan göz yaşınmış, uçan etirmiş.

Sənə demədimmi özünü qoru,  
Açma her nakəsə, demə sırrını.  
A canım yanğısı, a gözüm nuru,  
Gözlə, bed nəfəsə demə sırrını.

Sənə demədimmi alçaqdır fələk,  
Böyük mehəbbəti gözü götürmür.  
Tek-tek insanların bəxtinə düşən  
Billur səadəti gözü götürmür.

Sənə demədimmi çərx ikiüzlü  
Düşüb arxamızca qarabaqara,  
Fürsət gəzəcək ki, cüt bənövşəni  
Qırıb tehvıl versin qasırğalara.

Sənə demədimmi qoru özünü,  
Hərcayı yellərə açma sırrını,  
Oğurlar gözündən təbəssümünü,  
Sən yaman dillərə açma sırrını.

Pərişan gəlmisən, a mənim sələm,  
Işığam, gel qovaq qara kölgəni.  
Gel silim, yox edim öpüşlərimle  
Günəş camalına düşən ləkəni.

Sığın üreyimə, qışlı bağrıma,  
Sənin ki, öz eşqin, öz muradın var.  
Sən ki, Xəlil Rza yuvasındasan,  
Deməli, koman yox, kainatın var.

Sixılma, qışılma, gözüm, gözəlim,  
Sənin eşq adlanan oban, elin var.

Bütün fəleklerin, küy-kəleklərin  
Dizini qatlayan bir sevgilin var.

Perişan gəlmisən, susmuş bülbülmə,  
Gel, birlikdə qovaq hər təhlükəni.  
Silim isti-isti öpüşlərimlə  
Ayna camalına düşən ləkəni.

## O YERLƏR

Gərek o yerləri gəzəm, görəm mən,  
Səni hansı oba, hansı kend doğub?  
Nə ata, nə ana... sanki əzəldən  
Səni bir tanrısal təbiət doğub.

Ele bil, bələkdə belənməmisən,  
Sən hazır gəlmisən qoca dünyaya,  
Bir Ay parçası tek göydən enmisən  
Bu ülvi dünyaya, uca dünyaya.

Gərek o yerləri gəzəm, görəm mən,  
Yenidən dinleyəm sarıköynəyi.  
Sənin adı sözün xoşdur nəğmədən,  
Hər cümlən - neğməkar bülbul ürəyi.

Mən gərek dinleyim sarıköynəyi,  
Bir az sənə benzər yaz səmasını.  
Təkca bülbülmən yox... o ağ ovcunda  
Bütün kainatın oxumasını.

O yerdə bulaqlar - gözümüzün nuru,  
Məne söyle görüm, ey billur insan,

Sənə bulaqlarmı verib billuru,  
Ya sən bulaqlarda billur olmusan?!

Sənin o yerlərdə min ovsunun var,  
Sellər qanad alıb tərpenişindən.  
Qanyaxa lalələr, yaşılı reyhanlar  
Yaranıb belkə de bir gülüşündən.

Özünsən deyəsen həm zərger, həm zer,  
Həm əsər yaradan, həm də əsərsən.  
Oxuyan qayalar, öten dərələr,  
Qol-qol, saçaq-saçaq şəlalələrsən.

Tapsam, aça bilsəm o xəzinəni,  
Belkə de anlaram biryolluq, qəti?  
Anan təbietmi yaradıb səni,  
Ya sen yaratmışan qız təbieti?

Axır qıjhaqıjlə, hökmünlə çaylar.  
Ovcunda dolanır ulduzlar, aylar.  
Ey günəş... ey səma... Ey gülüm... könlüm  
Yalnız səni səsler, səni harayalar.

Nə cür o yerləri gezim səninlə?  
Bu gün bayramdasan, sabah toydasan.  
Sən menim köksümde bir qız boyda yox,  
Kainat boydasan, cahan boydasan.

Dünyamız dünyaya sığışdır bizim,  
Məgər yetiribdir birçə el səni?  
Bu aləm yetirib səni, ezipzim,  
Öpürəm aləmin her zərəsini!

\*\*\*

Yaralı gəlmisəm, gözüm, gözəlim,  
Heç nə istəmirəm, əhvalımı tuy.  
Heç nə istəmirəm, sərin əlini  
Bu alışib-yanan od alnıma qoy.

Ağriyan başıma əlini qoy ki,  
Biləsən başımda hansı qəza var.  
Yalnız səni tapıb, səni görəndə  
Bir an xoşbəxt olan Xəlil Rza var.

Mənim min yaramın şəfa məlhəmi,  
Birçə gülüşündür, birçə gülüşün.  
Söndür sinəmdəki bu cəhənnəmi,  
Bahar gəlişidir sənin gəlişin.

Sonu görünməyən yanar səhrada  
Sən bəlkə ilgimsan, bəlkə yaşıł bağ.  
Çatlayıb qanamış dodaqlarına  
Suyunu vəd edən bir uzaq bulaq.

Ciyərlər çıxardan bu qum çölündə  
Barı əsirgəmə sərabını sən.  
Barı üç tel ayırm kaman telindən,  
Çal başım üstündə rübabını sən.

Yaralı gəlmisəm... gözüm, gözəlim,  
Heç nə istəmirəm, əhvalımı tuy.  
Heç nə istəmirəm... sərin əlini  
Bu alışib-yanan od alnıma qoy.

## AYDINLIQ

Ah, sənin gözlərin nə qədər dərin,  
Necə də dupdur... indicə bildim.  
Elə ki, qaldırdın kirpiklərini  
Gecədən səhərə diqqət kəsildim,  
Hansi mələksənmiş... indicə bildim.

Mən bu aydınlığı harda görmüşəm?  
Belkə Göt gölümde, Maralgölümde.  
Düşsəm qaranlığa, zülmətə, nə qəm,  
Sənin nurun qalıb mənim könlümdə,  
Belkə Göt gölümde, Maralgölümde.

Dünyalar gəzərem odlu ürəklə,  
Sanaram qan içrə baharam, bahar.  
Birçə gülüşünü yad eləməkə  
Neçə buz dağını eritmək olar,  
Sanaram qan içrə baharam, bahar.

Səndədir göylerin çıraqbanlığı,  
Mən bunu anladım vüsəl günündə.  
Elə ki, qaldırdın kirpiklərini  
Dan yeri söküldü nurlu hüsнündə,  
Mən bunu anladım vüsəl günündə.

Sənin qucağınmış eşqin vətəni,  
Laləmdir əline qoysuğun həna.  
Nə cür bürümüsən altı qitəni.  
Güler gözlərinin aydınlığını?  
Laləmdir əline qoysuğun həna.

Yol gedək beləcə hər vaxt, həmişə,  
Ətrinə qərq elə dağı, dərəni.  
Bir cüt ala gözə... birce gülüşə  
Toplamaq olarmış min səyyarəni!  
Ətrinə qərq elə dağı, dərəni.

Ah, sənin gözlərin nə qədər dərin,  
Necə də dupdur... indice bildim.  
Elə ki, qaldırdın kirpiklərini  
Yedinci fələkdə səcdənə geldim,  
Hansi mələksənmiş... indice bildim.

\*\*\*

Yenə çöhrəndə qızılğıl qoşulub ağ güle, bax.  
Yenə könlümdə coşar bülbüle bax.  
Yenə qarşında mənəm, bircəciyim, tek gözəlim,  
Mən ata, sən ana bülbül, sarıköynək gözəlim.

Öz əlim, öz darağım qoy darasın saçlarını,  
Oxşayım busəm ilə kirpiyini, qaşlarını.  
Qoy baxım hüsnünə heyran-heyran,  
Sən mənim köhne bağımıda təzə nərgiz, reyhan.

Qoy sayım tellerini, fal açaraq,  
Gözlərim gözlərin üstündə çıraq,  
Sus bu gün, sus, dağıniq tellerini yiğ, cəm elə,  
Qoy qapansın dodağın sübhə qədər busəm ilə.

Yenə bağımıda gülüstan yaşayır,  
Oxşayırlı əllərim al gullərini.  
Sədəfin inci-yetim dür daşıyır,  
Yenə ağbəxt eleyib bəxt məni.

Qoy sıxım bağrıma yaqut ləpəni,  
Ey mənim aybənizim, gülbənizim,  
Dürrünü, gövhərini, zərlerini  
Mənə bəxş eleyən altun dənizim!

Sən mənim zülməti keşmiş ağ izim,  
Əzizim, saf qızılım, saf filizim,  
Qızımız telli günəş, oğlumuz Ay,  
Evimiz Yerdə bizim, göyüdə bizim!

## SƏN ELƏ BU GÜN DƏ UTANCAQ, HƏSSAS...

Sən elə bu gün də utancaq, ince,  
Baxışdan yayınınan, gözdən yayınınan.  
Zərif bir işarə, söz eşidince  
A sözdən yayınınan, bizdən yayınınan!

Neçin gizlədirsin sərvətlərini,  
Sən ki, aydan arı, sudan durusan.  
Neçin gizlədirsin reyhan ətrini,  
Sən ki, daş deyilsən, dağ billurusan,  
Ürəyin şirəsi, gözün nurusan.

Aşıq Ələsgərin bir sözü haqqıdır:  
Əzberle o sözü, bəxtimin qızı:  
"Yanağın qırmızı, irəngin ağıdır,  
Çıraqban eyləyib ağı qırmızı".

İnce bir işarə, eyham deyəndə,  
Sənin gül bəninizin çıraqban olur.  
Gözəlsən deyəndə, şüxsan deyəndə,  
Yanağın allanır, məgər qan olur?!

Mən canlı güzgütüm, gəl şəklinə bax,  
Bəbəkdə qaramsan, gözdə ağımsan.  
Gecələr nə lazımlı bize cilçırıq,  
Gündüz də, gecə də cilçırığımsan.

Uyu qolum üstə, qadanı alım,  
Dünyadan ən böyük umacağımsan.  
Xəyalım, vüsalım, pətəyim, balım,  
Əyalım, həyalım, utancağımsan,  
Dünyada ən böyük umacağımsan.

### SƏN BƏZƏNƏNDƏ

Qırmızı geyinib sən çıxma evdən,  
Qorxuram od tutub alışa dünya.  
Mavi geyinəndə cilvələnmə çox,  
Qorxuram özünü göylər tanıya.

Sən ağ geyinəndə ehtiyatlı ol!  
Sədət boyuna biçilir, ey gül,  
Qorxuram qoşulub ağ buludlara,  
Uçasan, qalxasan ulu qatlara!

Qara geyinəndə işiq saçırsan  
Qaranlıqda yanan ulduzlar kimi.  
Nə qədər gedirəm, uzaqlaşırsan,  
Əlim ulduzlara çata biləmi?

Amandır, bir azca sadə geyin sən  
Amandır, bir azca ucuz geyin sən.  
Onsuz da sərməstəm, al da geyinsən.  
Qədək də, ipək də, şal da geyinsən.

Bu gün geyinmişən qızılı donu  
Payızə bürünmiş baharsan, nəsən?  
Əynində ateşim, odum bil onu  
Keçdiyin yollara qızıl sepirsən.

Bütün geyimlərdə ehtiyatlı ol,  
Xəbərdar edirəm səni, ey sənəm:  
Bütün geyimlərdə məhəbbətimdən  
Alişa bilərsən, yana bilərsən.

### GÖRÜŞ YERİNDƏ

Görüş yerindəyəm bayaqdan bəri,  
Bir gözüm saatda, biri yolunda.  
Vaxtında gelirsən dilim əzbəri,  
Saat yox, nəbzindir vuran qolumda.

Gelirsən, bürünüb qar işığına,  
Azca qaldırmışan boyunluğunu.  
Genden göz qoyuram yaraşığına,  
Sənə ağ don biçib qarın çovğunu,  
Azca qaldırmışan boyunluğunu.

Uzun kirpiyində qar çiçəkləri,  
Bu qar dənizində ilk baharımsan?  
Göydənmi gelirsən ağ tachı pəri,  
Bu ağ zəncirləri nə cür qırmışan?

Üşüyür deyəsən, zərif əllərin,  
Ver qucum, hovxurum barmaqlarını.  
İsitsin nəfəsim islaq telləri,  
Bir az rəngi qaçan yanaqlarını.

## MƏNİM GÖZƏL KATİBƏM

Bəri ver çantanı, qarlı kürkünü,  
Ver asım asqıdan xidmətçi kimi.  
Almadan vecinə bu soyuq günü,  
Sən uşub gəlmisən göyərçin kimi.

Sən sevən ürəksən, cəsur mələyim,  
Bəlkə qız cildinə girmiş bir ərsən.  
Sən mənim uğrunda bu qar nedir ki,  
Sənumandan, buzlaqdan, oddan keçərsən.

Mən sənin uğrunda and içmişəm ki,  
Hökümünlə susdurum bu ağ tufanı.  
Cahanda heç kəsin nuş etmədiyi  
Bahara çıxardım Azərbaycanı.

Yağmasın! Yandırar nəfəsim qarı.  
Çaxmasın! Udaram ildirimləri.  
Qanadlar vermisən, dörd qanadımla  
Doğraram, kəsərəm sıldırımları.

Hanı kirpiyində qar çiçəkləri,  
Hanı o bayaqkı soyuq əllərin?  
Çalıram... saçından ayı ver bəri  
Mənim kamanıma düşən telləri.

Ele bil, stulda yox, şah təxtində əyləşib,  
Makina qarşısında bir az da gözəlləşib.

Yaxşı misra görəndə qanadlanar, şadlanar,  
- Xəlil, yaxşı yazmışan! - deyib könlü atlanar.

Naşı ifadə görəsə, durar, çatılar qaşı,  
- Dəyiş! - deyə əmr edər o gözəllik nəqqası.

Gündəliyim, poemam - hələ sökülməmiş dan,  
Misra-misra süzülər şüa barmaqlarından.

Təkcə katibəmmi yox, odur dövlətim, varım,  
Dən düşən saçlarıdır on güzel misralarım.

Qışda qorxar soyuqdan, əyləşər oda yaxın,  
Gurhagur yanın soba, mənim qəlbimdir, baxın.

Armudu stekanda təzelərəm çayını,  
Qarşısına qoyaram kişmiş, badam payını.

Üşüsə, üreyimi ona bir don biçərəm,  
Son qurtumu yarımcıq fincanından içərem.

Görüşlərdə aldığım etirli güldəstələr  
Solmaz onun əlinde, yeni nəğmə bəstələr.

Həyatımın günü, Təbrizimin anası,  
Mən yatandan sonra da çəqqıldar makinası.

Məndən tələb etdiyi nə "Volqa"dır, nə "Zim"dir,  
Şərik səngərimizdə məslək mübarizimdir,  
Kimdir gözəl kətibəm? Mənim Firəngizimdir!

## BU GƏLƏN YARA BƏNZƏR

Bu gələn yara bənzər,  
Yoxsa bahara bənzər?

Sən baharla bir gəlirsən, canım-gözüm,  
Bir gəlirsən baharla sən.

Hər ikiniz mənim üçün bu dünyanın gülən gözü,  
Xəzərimin, Gök gölümün nur güzgüsü.

Sən baharla bir gəlirsən, canım-gözüm,  
İyde ətri, söyüd ətri salxım-salxım, düzüm-düzüm

Bahar gelir, dan yerini odlandırı-odlandırı,  
Sən gəlirsən, yeri, göyü şadlandırı-şadlandırı.

Bahar gelir, dağa, daşa atıb lalə boğçaları,  
Sən gəlirsən, gül ovunda murad, arzu piyaləsi.

Bir gəlirsən baharla sən, canım-gözüm,  
Hər ikiniz mənim üçün iki gözdə bir tebəssüm.

Bahar gelir, min rəng ilə şəkil çəkir dağa, daşa,  
Donub qalır, rast gələndə sənin kimi qələmqaşa.

Bahar gelir, yanı çiçək, yanı qönçə,  
Sən gəlirsən daha zərif, daha ince.

Bahar gelir, qanad verib milyon-milyon könüllərə,  
Sən gelirsən, üreyimdə yuva tikib bülbüllərə.

Sən baharla bir gəlirsən, baharının gözü sənsən,  
Ruhu sənsən, özü sənsən.

Sən baharla bir gəlirsən, canım qurbanı,  
Ancaq bahar gəldi-gedər, sən qalansan.

Sən çöldə yox, qanımdasan. Sən ilahi, sən müqəddəs,  
Sən gəlməsən, bəlkə yaz da gəle bilmez.

Qanadlandır, yandır məni, gəlişinə alqış, əhsən,  
Nə yaxşı ki, canım-gözüm, bir gəlirsən baharla sən.

## MAYAK

Yadındamı, canım-gözüm,  
Bir ömrə yaşadıq bircə gündə biz.

Qızıl sahillərə düşdü bir cüt iz.  
Bir ömrə yaşadıq həmən gündə biz.  
Yaddan çıxarmı heç o billur dəniz,  
Sənin özün qədər müqəddəs, təmiz!

Yadındamı, canım-gözüm, -  
Lövbəri qırılmış köhnə bir mayak  
Çıxdı hayandasə uğurumuza.  
İçində ne lampa, ne də cilçıraq.  
Paslı dəmirində yalnız meduza,  
Bir az da daşlaşan balıqqulağı,

Suda batıb gedən günün işığı,  
Suda təzə doğan Ayın işığı.

Sən gülüb söylədin: - Yubanma, şığı,  
Mayağın başına bərabər çıxaq.  
O batan günəşin, bu doğan ayın  
Qol-boyun nuruna mayakdan baxaq.

- Burax bu inadı.

Baxmadın sözə,

Mən ehtiyat əhli.

Sən dəcəl, oynaq.

Uzun qollarını gen-gen açaraq,  
Dayandın lövbersiz mayağın üstə.  
Mən elə bildim ki, bir ağ qağayı  
Gərir qanadını aylı dənizdə.

Uzun hörukldən damır duzlu su,  
Gülməxmər ətəyə yapışib yosun.  
Baxdım qamətinə gözüm dolusu,  
Bu hansı möcüzə, bu hansı ovsun?

Sən gümüş sularda qızıl bir ada,  
Sonsuz kainatda yalnız ikimiz.  
Üfüqlər dalında günəş batsa da,  
Birdən dibindək nurlandı dəniz.

Əyninə yapışan donun səpsərin,  
Tanıdım... sən kimsən... bizi sevənsən  
Bütün gəmilərin, bütün evlərin,  
Bütün dənizlərin mayağı sənsən.

Dənizlər itirir mayaklarını,  
Zaman köhlənini dördnala çapır.

Ömür mayağını həyatda yalnız  
Böyük məhəbbəti tapanlar tapır.

Sıxma yaş donunu, üşüyen məlek,  
Gel sığın sinəmə, sənə soyuqsa.  
Bütün donanmalar batıb gedəcək,  
Məhəbbət adlanan mayağı yoxsa.

Evə gec qayıtsam, çıx eyvanda dur,  
Mənə ümidi, nicat, ruh verə-verə.  
Zöhreyə, Marsa da düşsə güzərim,  
Dönəcəm mayağım nur saçan yerə.

## ŞUŞA SƏFƏRİ

Poema

Ən dərdli çağlарында сени дүшүнсөм егер,  
Інан, гөзлөрим гүлөр.

Ən зеіф çağларында сени ансан... cismime  
Pəhləvan gücü gelər.

Yaralansam, yarama sərin məlhəm olarsan.  
Başqaları incitsə, könlümü sən alarsan.

Kimse maşınla gedər, kimse təyyare ilə.  
Mən sənin bəxş etdiyin qanadlarla uçaram.

Qucaram üstündəki ağ yelkən buludları,  
Əngin çöllerindəki ceyrannejəfəs otları.

Kimse Cıdır düzünə, Qızıl qayaya vurğun...  
Mənim üçün əzizdir adı, zümrüt daşın da.

Soruş, harda seslenir köhlen şəlalelərin?  
Ürəyimin başında!

Kimse vurğunu yalnız baharına, yayına.  
Mən üzümü söykəsəm qayada buz layına.

Ateş dolar qanıma.  
Səni min yol öpsəm də, tamarzinam, qınama.

Hər fidanın, hər kolun qumru, bülbülbül yuvası.  
Şuşam!  
Qoca Qafqazın konservatoriyası!

Bir söz düşdü yadıma: bu diyarda körpelər  
"Segah" üstündə ağlar, "Şahnaz" üstündə gülər.

Heç kəs unudulmayıb, yadıma adlar gelər,  
Ən şirin zengulələr, gusələr, ladlar gelər.

"Qalada yatmış idim, top atdilar, oyanmadım,  
Saz ilə, söhbət ilə oyatdilar.  
Saz ilə, söhbət ilə oyatdilar".

Özü torpaq altında, səsi on bir iqlimdə.  
Zili zil, bəmi bəmde.

Heç kəs unudulmayıb:  
Qasım Abdulla dönüb "Zabul Qasım" olubdur,  
Sadıqcan tar səsi tek könüllərə dolubdur.

Malibeyli Həmid - "Rast",  
Məşədi İslə - "Mahur",  
İslam Abdulla - "Segah",  
Hacı Hüsü də - "Şüşər", "Zəminxarə" olubdur.

Yumaram gözümü, belkə uyuyum,  
Belkə o yuxunu təzəden görüm.  
Orda sal qayalar, məğrur qayalar  
Mənim parıl-parıl gövhərim, dürrüm  
Belkə o röyanı təzəden görüm.  
- Oxay.

Bu yurd mənə nə qədər tanış,  
Hələ gülün gözündə bir sevinc yaşı,  
Hələ heç Şuşaya gəlib çatmamış,  
Qucmaq istəyirəm torpağı, daşı.

Bir gün bağlasalar iki gözümü,  
Şuşadan aralı atsalar çöle,  
Dağlara, daşlara sürtüb üzümü,  
Men səni taparam inan etrinə.

Uzaqdan görünür dağ başındaki  
Mərmər qəsrlərin ağappaq nuru.  
Müdrik bir qocanın ağ başındaki  
Dəmir alnındaki gənclik qıruru.

Şüse deməliyəm bəlkə də sənə,  
Şuşadən işiqli, mərmər şəhərim.  
Dağ büllürü kimi pardaxlı, parlaq,  
Mənim yaqt qalam, gövhər şəhərim.

- Oxay.  
Burda hava şərbətlənib ki.  
Dünyaya baxmağa, iki göz gərək  
Qiyib dərərəmmi şəqli çıçəyi.  
Əyilib öpərəm körpəm bilərək.

Divarlar.  
Divarlar nə qədər uca.  
Divarlar-sarsılmaz ər ciyinləri.  
Zəlzələ də qopsa, tufan da qopsa,  
Yenə də tərənməz onun mehveri.

Gəncə qapısından keçib gedirəm,  
Dalsam, bir günümü alar əlimdən.  
Cənnət qapısını açıb gedirəm,  
Elə bil, cənnətin göbəyindəyəm.

Qapıda nə qədər gülə izləri,  
Bu yurdu nə qədər gurşadlar döymüş.  
Daim yer üzündə birinci gülə  
Sənətkara dəymış, sənətə dəymış.

Ağacda butalar, naxışlar, nələr...  
Ağzi yariaçıq körpə qonçələr.  
Bəlkə yarasına məlhəm qoyulsa,  
Yaralı qonçələr, qalxar, dırçələr.

Mazğallar - Vətənin ayıq gözləri,  
Mazğallar dalında igidlər durmuş.  
Vurmuş sinəsindən neçə fatehin,  
Neçə qəsbkarın burnunu ovmuş.

Gedirəm... yollara güləb çilənmiş,  
Şuşam, dağ qalası hüsnünə əhsən.  
Üç yandan uçurumla əhatələnmiş,  
Alınmaz, satılmaz daş iradesən.

İlk dəfə gezirəm Cıdır düzünü,  
Gözlərin qaralar, dərəyə baxsan.  
Qəbrin nurla dolsun, bu möcüzəni  
Arayıb axtarıb keşf edən İnsan.

Qarşıma kim çıxır,  
Böyük bir atlı.  
Bahadır alanında səyriyir polad.  
Cilovu boşalsa, qopub yol kimi  
Bəlkə buludlara qanadlanan at.

Atın nefesinde təndir alovu,  
Dəhnəli cilovu gemirər, çeynər.

Qaltağı, quşqunu isladıb ki, tər.  
Qızıl bir qayaya benzeyir yəher.  
Yəhəraltı məxmer, yəhər qaşı zər.  
Yəhərin qaşına bağlanıb reşmə -  
Ağ, qara, qırmızı ip eşmə-eşmə.  
Alma gözlerinin hər biri çeşmə,

Uzun kirpikləri kölgəli, tutqun,  
Nalları - eşrefi, yanlığı tumac,  
Yalları - dalğayla sola tökülmüş,  
Zərbindən qayalar, dağlar sökülmüş,  
Ceyran yaraşıqlı, aslan qüvvəli,  
İpəkli, qumaşlı, əlvən gəbeli,  
Gah yorğa, gah cortov, gah dərdəm çapan,  
Şimşeyin gözündən od, alov qapan,  
Ayla günəş kimi üzəngiləri  
Bərq vuran kehər at qürrəli, hündür,  
Yolları kövşəyir gör necə gündür.

Mən onu görürəm, o məni görmür.  
(Bizim aramızda əsrlər durur).  
Qranit alnında zəka və qürur,  
Nəbzində təmkinli nəhrlər vurur.  
Nədir istədiyi, axtardığı nə.  
Bəlkə bir xəzinə, bəlkə dəfinə?!  
Xeyr, xəzinədən daha gərkli,  
Daha vacib olan yer axtarır, yer.  
Şəhər salmaq üçün ona torpaq ver.  
Elə bir torpaq ki, havalı, sulu  
Məhsulu uğurlu, baxtı uğurlu.

Özara vuruşlar atlinı yormuş,  
Qurtuluş axtarır, qandan qurtuluş

Yadelli basqını taundan betər,  
Yerində yeddi il tikanlar bitər.  
Bəli, qala yeri axtarır atlı,  
Yadlara həddini qandıra bilsin.  
Neçə yırtıcıının yeri geləndə  
Təməh dişlerini sindira bilsin.

Heyatda en böyük ehtiras nedir,  
Özümlük uğrunda mübarizədir.  
Güneş kimdən alır herarətini,  
Yalnız özündən.  
Torpaq kimdən alır bərəketini,  
Yalnız özündən.  
Veten kimdən alır iqtidarı,  
Yalnız özündən.  
Gəzir Xəlfelinin sahillerini,  
Zarılı çayının hendəvərini,  
Qımışır...  
kəşf edir sanki qəfildən  
Daş, qaya içində bir mirvarını.

İki çay qolunun arasındaki  
Bu hündür düzənin misli harda var?  
Dörd bir tərəfində daş sıldırımlar,  
Yarğanlar, uçrumalar, nəhrlər, nələr,  
Bura yağı gəlse, anası mələr.  
Bu yer ki, səngərdir yaranışından,  
Çay dibindən keçir, qartal başından.

Bir zümrüt yamacda dayanır atlı.  
Odur, iki addım, üç addım atdı.  
Dayanır...  
güllərə qiymaq istəmir,

Gül üstünə qədəm qoymaq istəmir.

- Oxay.

Bu lal heyrət bize tanışdır,

Atlinı gözəllik əfsunlamışdır.

- Heyif, bulaq azdır.

Uzaqda çox var.

Daşdan çıxararıq.

Axtaran tapar.

Şəhər elə burda...

Qətidir qərar.

Qayıdır, atlanır üzü ağ adam.

Arxada bir cənnət, qarşıda Ağdam.

Gedir ildirima, küləyə qarşı

Gələcək Şuşanın ilk vətəndaşı.

Hələ nə binalar, nə küçələr var,

Nə İtaliyadan gələn memarlar.

Hələ nə Vaqif var, nə İbrahim xan.

Altının köksünü yandırıb-yaxan

Qarşışılınmaz bir od var ancaq.

Bayaq o zirvədən qalxan qartalın.

Qanadı altında yurd salınacaq!

Duyur ki, könlündə yetişir nəsə.

Kimsə eşitməz ki, bir ağız desə:

Burdan bir atlı keçdi.

Atın oynatdı, keçdi.

Gün kimi şölə saldı,

Ay kimi batdı, keçdi.

Bu səsde bir azca pərişanlıq var,

Bir az da deyəsən, qəhrəmanlıq var.

Bəlkə bir azca da nigaranlıq var.

Dünya bir üzü qış, bir üzü bahar.

Bəlalar görəcək yoxsa bu şəhər

Gözəllik özü də bir müsibətdir.

Varlıdır, zəngindir, dağlar, dərələr,

Zənginlik özü də bir fəlakətdir.

Axşam bulaq üstə çörək kəsəndə,

Nə görür: qoca bir goreşən kaftar.

Şöngöyüb, can yemek iştəhası var.

Kaftarı qılıncla qovlayır atlı.

Bilir: bu yollarda ər ehtiyatlı,

Sebatlı, qanadlı yaşamaq gərək.

Gece birçə işiq - canavar gözü.

Qılınc işığından qorxur canavar,

Qılıncı həmişə daşmaq gərək.

\*\*\*

... Mən bir bənna gördüm Neft daşlarında

Sementli əlləri qabar-qabardı.

Nə qılıncı vardı, nə köhlən atı,

Ancaq o atlıya bənzəri vardı.

- Hardansan, eloğlu?

- Şuşadan! - dedi.

- İsminiz, əsliniz?

- Pənahdır adım.

Babanın adını daşıyan nəvə,

Babani axtardım, nəvəni tapdım.

Bildim neçə əsr nəfəs dərmədən

Atlı hey can atıb öz baharına.

Şuşa tikintisi ara vermədən.

Qanad gərib, çatıb Neft daşlarına.

Binanın kölgəsi Xəzər boyunca,  
Yeddinci mərtəbə yeddinci göydə,  
Zarılı çayı da qoşulub Kürə,  
Xəzər də baş əyir həmin igidə.

Bəli, o atlıya zaval yox heç vaxt,  
Elə buna gör qol-qanadlıyam.  
Şuşaya gəlsem de daş maşınınında  
Bəlkə mən özüm də həmin athıyam.

Şuşanı kim görüb, kimlər tanır?  
Açıb geniş-geniş qanadlarını  
Bir müddət lal uçan qartalsayağı  
Nefəsi içində, gözü gözündə  
Onu ucalıqdan seyrə dalanlar.  
Ovcundan su içib bir şux gözelin,  
Bulaq şərbətile sərməst olanlar.

Soruş, mən hardanam?  
Deyim: Şuşadan!  
Bir az Şuşalıyam, bir az Qazaxlı.  
Bir az Qaradağlı, Qazanbulaqlı...  
Göylərə millənmiş sərvələr kimi  
Köklərim bu yerə, bu yurda bağlı.

Məndə Üzeyirdən qalma bir od var,  
Rəşiddən - ucalıq, Xandan - zəngulə,  
Cabbardan - təlatüm aldım yadigar.  
Seyiddən nə qaldı? Kədərin zili.  
Məhəbbət yolcusu Vaqiflə birgə  
Dolaşır qanımı Çəmənzəminli.

İzn ver, Şuşaya yenidən gedim,  
Orda Üzeyirin, Yusif Vəzirin  
Ayaq izlərini öpüm, qərq edim  
İsti göz yaşına, gülüşə, gülə...

Mərdlər yetirmisən dərdlər içində,  
Ey mənim bahadır Azərbaycanım.  
Şuşa mirvaridir sədəf içində,  
Qoy onun başına dönüm, dolanım.

Mənim qollarımdır onun boynunda  
Zarashı çayıyla Xəlfeli çayı.  
Məni mat qoymusən cənnət qoynunda  
Kimdə var bu qəder gözəllik payı.

Şuşanı kim görüb?  
Dan sökülməmiş,  
İdman paltarında yüngül yürüşlə  
İsa bulağına gedib qayıdan!  
Su yox, ateş içib o sal qayadan.

İndi inandınmı, Şuşalıyam mən,  
Tutiya bilirəm mən bu torpağı,  
Gözümə sürterəm gözüm ağrısına,  
Gözüm - Qoşabulaq, Aydın bulağı.

İsgəndər tapmadı dirilik suyu,  
Gelsin nişan verim neçə qaynağı  
Elə parlayır ki, mərmər çanağı,  
Üstündə al-əlvan qızlar yiğnağı,  
Nağıllar bulağı, Bəylər bulağı.

Daşdan asanlıqla üzə çıxmayıb,  
Daşları qopardıb mərdin caynağı.

Yox, tamam ölmeyib İsmayıł, İsa,  
Yaşadır onları öz yaxşılığı,  
Qişa ilıqlaşan, yayda buz olan  
İsmayıł bulağı, İsa bulağı.

Kor bulaq, torpağın gözüsen ki, sən  
Damcı-damcı yiğib suxurdan suyu,  
Bizə dənizlərcə sovqat vermişən,  
Kaş sənə bənzəyək ömrümüz boyu.

Buz bulaq, buz vaxtı qaymaq tutursan,  
Axmasan, deyərdim: dürsən, bühlursan.  
Mənim gözlərim sən, Səkili bulaq,  
Şəkli gözlərimə çəkili bulaq.

Məgər unudaram Çömçə bulağı,  
Kirpiyimdən sizan Damcıbulağı.  
Təbi sozalanlar qoy sizdən alsın  
Əbədi qaynağı, sonsuz qaynağı.

Hələ yastanada Bədəl bulağı  
Əliyi, cüyürü, atı, ulağı,  
Bütün təşnələri sirab eləyən,  
Bizim Dambulağı, Lilpar bulağı.

Üstünün gülləri - kirpiklərimdir,  
Çinqılı-gözümün qarası, ağı.  
Əgər sayılansam axşın üstündən.  
Doğma Novlu bulaq, Şirşır bulağı.

Armud bulağında əylənek bir az,  
Hacı bulağının daşları almaz.  
Saymaqla qurtarmaz.  
Sayımmı yenə?  
Yox, yanar qəlbimi çıxarıb atım  
Şuşanın dirilik çeşmələrinə,

Biri daşdan çıxır, biri qayadan  
Hamısı ilgili, canbir, əlbirdir.  
Üzdə ayrıca da, yerin altında  
Bütün bulaqların kökləri birdir.

Qayalar - alnimdır. Qızılı qaya  
Zərli bir nərdivan qoyub semaya.  
Daşasiran qaya daş atıb çaya,  
Hələ Qaraqaya, hələ Göyqaya  
Ay təzə çıxanda söykənər aya.  
Hələ Alaqaya, şəh yuya-yuya,  
Dumanlar dalından baxar dünyaya.

Qayalar - piano. Daş dillərine  
Arabir toxunur gurşad, ya dolu.  
Dərənin bəstekar ciyərlərinə  
Çaylar, şəlalələr, şimşəklər dolur.

Gedirəm, dərədən gül dərə-dərə,  
Xəlfeli dərəsi, Mıxtökən dərə.  
Sel gelir ki...  
Sığmaz dar keçidlərə,  
Daşır, səpələnir, sel birdən-birə.

Qolumun üstündə nazik bir plası,  
Heyrət içindəyəm...

Əynim-başım yaş.  
Yusifcan gədiyi, Şimşəkvuran daş,  
Yurda sənin qədər yaxın olum kaş.

Şotlanlı yaylağı, Keçili dağı,  
İsmayıllı binəsi, Beylər binesi.  
Sizinçün burnumun ucu göynəyir,  
Nanə yarpağı tək ürəyim əsir.

Çiçəklər nə qədər. Arzular qədər:  
Qantəpər, turşotu, qaymaqcıçayı.  
Süsən, incigülü, ayidöşəyi.  
Dərə-gülyatağı, çiçək beşiyi.  
Bakıya bircə qom reyhan getirsən,  
Ətirlə doldurər evi-eşiyi.

Ulduzlar içinde ayın hələsi...  
Nədir bu, qan tökən bir dağ laləsi?!  
Bir az yuxarıda qaya laləsi  
Yamaca qırmızı, ağ, sarı lalə.

Bir qız ki, əlində sarı piyalə.  
Hələ laledibi - körpə, südəmər.  
Nənəm ləçəyindən kətə bişirər.

Yetişmiş lalənin köksündə dağlar.  
Tumları, xəşxaşı, xalları əsrar.  
Ətrinə, az qala, qulaq asdığım,  
Yanına çox asta qədəm basdığım,

Qərənfil, şəhdərən, çobanyastığı,  
Bahara ilgili, yaza bükülü -  
Nərgiz, qan bənövşə, peşəmən gülü.  
Üzündə ağ rübənd, qarın ağ tülü.

Təzə qar çiçəyi, ilk novruzgülü.  
Hardadı ətrindən doymadığımız  
Qırxbuğum, cincilim, qarağat, yarpız?  
Xəzəz, quşəppəyi, qiji, xincilov.  
Gəzəli yamyasıl, təzə, sütül qoz.

Kortun, danaqıran, quzuqlağı.  
Dərelər, əlinde çiçək tabağı,  
Təpələr, başında yazın töhfəsi  
Qırmızı, ağ moruq, keçiməməsi,  
Çaşır, qazayağı, nanə, boyana  
Senin nefəsindir, belkə, ay ana.  
Senin nefəsindir dönüb gullərə,  
Səpilib müqəddəs Azərbaycana.  
Şüyüdülvə dovganı unudarammı?

Zirincin, yemşanın, zoğalın tamı,  
Alçanın, eżgilin meyxəş ləzzəti.  
Şəkəri armudun şəhdi, şərbəti.  
İlk, sütü findığın ətri, qoxusu.  
Göyəmdə, qaysida şərbətleşən su  
Dişimdə, dilimdə, damağımdadır.  
Havarı bal kimi damağım dadır.

Xımı, şoşan, çiriş başdan-başa sərr,  
Hərəsi bir dərdin can məlhəmidir.  
Papaqlı göbəlek, yasti göbəlek.  
Sulanmış böyürtkən, nübar ciyəlek,  
Sizi sərvət kimi yaşatmaq gərək.

Sanıram yüz kərə doğulmuşam mən.  
Şuşada, Salyanda, Zaqtatalada.

Duman qiyafəli dağ olmuşam mən,  
İpək ot olmuşam o göy talada.

Özekli baldırğan, təkəsaqqalı,  
Bir müddət sizinlə yaşıd olmuşam.  
Sonra dərinlərə rişələr salan  
Palid ağacı tek yaşa dolmuşam.

Nə üçün bu qədər qıvraq, yüngüləm.  
Nə üçün bu qədər yazıram asan?  
Çünkü sən gülüstan, mənse bir güləm,  
Gülü gülüşünlə əfsunlamışan.

Məni sən doğmusan, sən yaratmışan,  
Mən səni yenidən yaradım deyə.  
Qələm gecə-gündüz dayanmır bir an.  
Sənsən arzu-kənim, muradım deyə.

Qanımda böyük bir qüvvət doğulur,  
Mən bir damla idim, dənizləşirəm.  
Gözümün oduyla zülmət boğulur,  
Bir parça dəmirdim, filizləşirəm.

Bir qanadım Muğan, bir qanadım Mil,  
Məni çeşmə bilme, Kür bil, Araz bil.  
Sənsən bu qüdreti mənə bəxş edən,  
Sənsən, canım-gözüm, tanrılar deyil.

Başımı söykəsem ayaqlarına.  
Az qala, qanadlı bir quş olaram.  
Dodağım toxunsa dodaqlarına  
Ətrindən bayılıb bihuş olaram.

İsgəndər axtardı dirilik suyu,  
Tapmadı, ey mənim dirilik suyum.  
Hansi bir döyüşdə köksüm qanasa,  
Izn ver, qanımı şəhinlə yuyum.  
Nazbalış kimidir sənin daşın da,  
Baş qoyum bir daşa, azca uyuyum.

Alovun ağızına atsalar məni,  
İnan ki, yene de qalaram dırı.  
Yanar nəfəsimdən ölüm kəfəni,  
Qalxaram, tapdayıb cəhənnəmləri.

Məne zaval yoxdur. Çünkü səninəm,  
Ağzımda bal dadır yavan çörək, su.  
Qasırğada belə,  
ciyərlərimə  
Dolur qar etirli bahar qoxusu.

Özümdən çox dedim, məni bağışla.  
Axı, mən nəyəm ki?  
Sənin bir tozun.  
Sən bir ağ kehkeşan, mən bir ulduzun,  
Bu eşqi vəsf edim qoy uzun-uzun.

Gezirəm şəhəri üzlü, ürekli  
Dalıram ağ saçlı fəvvarelərə.  
Çinarlar o qədər havalanıb ki,  
Az qala, çatırlar minarələrə.

Ay aman, gör gəlib hara çıxmışam:  
Natəvan bulağı - səkkiz çeşməli.  
Mərmər hörgülərə, daş hörgülərə  
Necə bəzək verib sənətkar eli.

Gözümüzde canlanır gümüş başmaqlı  
İpek kəlağayı Şərqiñ gözeli.  
Bənövşə taleli, gül yaraşıqlı,  
Hatəm səxavəti ismət heykəli.

Bu ilkindi çağrı hara tələsir?  
Fikir ver göylərin od çanağına.  
Nə faytona minib, nə kəcavəyə,  
Düşüb pay-piyada yolun ağına.

Gedir fəhlələrə "Sağ ol" deməye,  
Usta Bahadırə çoxdan bələddir.  
Bir gülüş gücünə, "Sağ ol" gücünə  
Min illik qayani qoparda bılır.

Rastına kim çıxır.  
Dərəbulaqda  
Su üçün növbəyə duran qız, gəlin.  
Dəstədən ayrılan ahil bir qadın,  
Açıb qollarını gör nə cür gəlir!

- İsa bulağından su çekdirirsən,  
Xurşubanu bala, səni min yaşa!  
Görüm ki, həmişə ağbaxt olasan,  
Muradın, mətləbin tez gəlsin başa!

Mənim de boğcamda olub qalanım  
Birçə bu üzükdür, bircə bu sırga!  
Budur aman-zaman axır gümanım,  
Buyur yardım olsun gelən bulağa.

Sevincdən kövrelir Natəvan xanım.  
Necə qeyrətlidir bizim analar!

Qadının əynində bir köhnə çit don,  
Başında süzülmüş bir kəlağay var.

Feqət azaltmadı ləyaqatını  
Nə babat güzəran, nə köhnə paltar.  
- Arxayıñ ol, ana, her şeyimiz var,  
Saxla... sırga, üzük gərəyin olar.

Gedir həyəcanlı Natəvan xanım,  
Eşidir arxadan gələn səsləri:  
Biri söyləyir ki, el anasıdır,  
- Xurşud, yəni günəş... - söyləyir biri.

Öpür gözləriyle, baxışlarıyla  
Bulağın başına yiğışanları.  
Fikrində bir dəste qızılğül kimi  
Bağrının başına sixir onları.

İnsana səadət, ağ gün yarası,  
İnan ki, bu qızlar aşib-daşarlar.  
Bir azca nəvazış, sığal görsələr,  
Ceyrana dönerlər, marallaşarlar.

Gedir həyəcanlı Natəvan xanım.  
Onu düşündürür ömrün dərd-səri.  
Dərədən sehənglə yuxarı qalxan  
Subay mələklərin yaşıçınları.

Su üçün növbəyə dayananların  
Yorğun ayaqları, yorğun qolları.  
Bağrı kabab olan uzun yolları  
Heyif, gec bəzəyən yağış xalları.

Nə yaman ötürdü bu gecə bağda  
Qu-qu, - deyə coşan bir bala qumru.  
Dam üzü eyvanda, haça budaqda  
Yeddi rəngə çalan papılı búpbú.

Bubular, qumrular küsüb gedəcək,  
Gülün qonçesində tapmasalar su.

Gedir heyəcanlı Natəvan xanım.  
Qayanın üstüne qızıl düzəcək.  
- Usta, çap, - deyəcək - bu sal qayani,  
Bulağı od tutan könlümüze çek.

Qaya üstündəki qızıllar sənin,  
Qayanın altından bizə nicat ver.  
Qızıldır əllərin. Əger su gəlsə  
Qızılı dönəcək bu torpaq, bu yer.

Gedir heyəcanlı Natəvan xanım,  
Öpür ağ alnını bahar yelləri.  
Almas külünglərin qızmış tiyəsi  
Yalnız qızıl boyda kəsir mərməri.

Qələmkar süfrəni açacaq yenə,  
Qonaqlıq verəcək, yenə qonaqlıq.  
- Can usta, bilirom, işin ağırdır,  
İşin ağırını görmüsən artıq.

Şuşa dərədə yox, dağ başındadır,  
Su gərek zirvədən dağa yönəlsin.  
Bizim məqsədimiz, səadətimiz  
Yalçın qayaların ciyində gəlsin.

...Təklənib gedirəm dağlara doğru,  
Səyyar buludlarla dayanıram tən.  
Ovcumun içində Şuşa laylası,  
Üreyimdə ucsuz-bucaqsız Vətən.

Sən mənim bol havam, çörəyim, suyum,  
Ağzımın dadışan, Azərbaycanım!  
Atamın ağ saçı, anamın südü,  
Balamın adısan Azərbaycanım!

Sal qayalar kimi şöhrətin uca,  
Qoy Cıdır düzüne baxım doyunca,  
Durum keşiyində ömrüm boyunca,  
Şuşa, Daşaltısan, Azərbaycanım!

Yene məst eləyib iydələr məni,  
Sarıtel iydələr, gümüş iydələr.  
Çekir qonaqlığa igidlər məni,  
Qoyub gedərəmmi bu möcüzəni?

Heyrət:  
Gör töküür hardan şelalə,  
Musiqi, süd köpük, şarhaşar ilə.  
Söykəndim qayaya, durdum altında,  
Qovmuşdum bu qüdret, bu vüqar ilə,  
Saçımdan sallanır nur gilə-gilə.

Şəttar, canım-gözüm, götür firçanı,  
Çek, yenidən yarat Azərbaycanı!  
Firçanın telləri - kirpiyim olsun,  
Buyur bax sənindi qəlbimin qanı.

Sən mənim zəncirlər qıran əlimsən,  
Dişimlə sıxlığım ötgün dilimsən.

Bağrıma baş qoyan obam, elimsən,  
Ellər busatisan, Azərbaycanım!

Köçmüsən qanıma, iliklərimə,  
Güç, qüvvət olmusan biləklərimə.  
Sənsən işiq verən bəbəklərimə,  
Günəş övladısan, Azərbaycanım!

Sənin oğulların əliaçıq, mərd,  
Əziz tikəsin qonaqla böler.  
Yəqin səndən keçib ona bu adət,  
Əgər lazımlı gəlsə dəst üçün ölürlər.

Cəngini cırımsan cahangirlərin,  
Qılınıcı olmusan Cavanşirlərin.  
Xallı pələnglərin, yallı şırlərin.  
Gözünün odusən, Azərbaycanım!

Çiçəklər bu yerdə açılar, solmaz  
İgidilər bu yerdə ölürlər, basılmaz.  
Ruhun bir qaladır, uçmaz, sarsılmaz,  
Adil bir ordusən, Azərbaycanım!

Neftin - göz işığı, ürək şirəsi,  
Milyard tonu keçən Bakı töhfəsi.  
Düyünlü, qaynaqlı dəmir kəmərlər  
Sənin varlığından atəş əmərlər.

Altın da qızıldır, üstün də qızıl.  
Suyun da, odun da, oğulların da.  
Bilgəhdə gözümə... sarı kirpikli  
Nərgizin nūr verir fevral qarında.

Aya işiq salan təyyarələr var -  
Neftindən od alar, ruhundan vüqar.  
Sağ çıynın - Savalan, sol çıynın - Qoşqar,  
Ərənlər yurdusən, Azərbaycanım!

Qışın bahar ilə qol-boyun yaşar.  
Qızların dil açsa, dilim dolaşar.  
Üzlərə baxanda, gözüm qamaşar.  
Gözəllər taxtisən, Azərbaycanım!

Sən uca tutmuşan arı, namusu,  
Udini, gürcünü, ləzgini, rusu.  
Sevib...  
bərkitmisen yumruğumuzu,  
Dostluq poladısan, Azərbaycanım!

İnamın-dan yeri, inadın-qəti,  
Bağrına basmışan neçə milleti.  
Görmüdük, görürük bu həqiqəti:  
Əsrin ferhadısan Azərbaycanım!

Sənin müğamların lepələnəndə,  
Xeyalım yol gəzir dumanda, çəndə.  
Zərdüşt də məndədir, Babək də məndə,  
Sabir həyatısan, Azərbaycanım!

Gedirəm... Qarşıda daş karxanası...  
Fəhlələr bürünüb ağappaq toza.  
Maşınların yükü nəyə benzeyir?  
İsti kometaya, yanar ulduza.

Gözəldir Şuşanın şose yolları,  
Oddan, sudan keçən maşınlara bax.

Sürücü yerində əyləşən kimi  
Sankı kəhkəşana qanadlanacaq.

Gecəni, gündüzü tikib baş-başa,  
Çəliram külüngü qayaya, daşa,  
Mən getsəm də, nə qəm.  
Təki sən yaşa.  
Min ömrün ardışan, Azərbaycanım!

Həsrətli, haraylı kamanın, uduń  
Ruhundan süzlüb min bir buludun.  
Qılınchı, qopuzlu Dədəm Qorquđun  
Əslisən, zatisan, Azərbaycanım!

Sənin misgərlərin zərgərmiş demə,  
Lahicin yol açıb on bir iqlimə.  
Varmı çatan gövhər gövhərlərimə,  
Sənət ustادisan, Azərbaycanım!

Qapımdan kim girir.  
İki qızçıqaz.  
- Buyur, şair əmi, qonaq gəl bizə,  
- Hara, canım-gözüm?  
- Qonşuluqdakı  
Natəvan adına düşərgəmizə.

Nə şöhrət umuram, nə də təntənə,  
Bəs nədir bu bəzək, nədir bu cəlal?  
Köynəyi ağappaq, qalstuku al.  
Balalar nə qədər? Ulduzlar qədər!  
Könlümə kök salmış arzular qədər!

Yenə salam verir göyərçin əllər,  
Gözlər bulaq-bulaq, hissələr-ağ kağız.  
Nəsimi, Füzuli nəvələrini  
Alib ağuşuna "Natəvanımız".

Tər fidan kimidir o qız, bu oğlan,  
Gəl burda seyr elə, gəl burda tanı  
On min il yol gələn, yene gənc qalan  
On-on iki yaşılı Azərbaycanı!

Nə qədər səmuma sinə gərmisən,  
Eşq üçün canını əsirgəmirşən.  
Qonşuya hay verən, dosta pay verən.  
Düşmənə qadasan, Azərbaycanım!

Sənin Şuşan üçün yazdım bu şeiri,  
Onun ağ çalmalı başından öpdüm,  
Səni qucaqlamaq mümkün olmadı,  
Öyildim, adicə daşından öpdüm.

*Şuşa, 1970.*



202



203



## XƏLİL RZA ULUTÜRKÜN HƏYAT YOLUNUN BAŞLICA MƏQAMLARI

21 oktyabr 1933 – Salyan qəzasının Pirebbə kəndində anadan olmuşdur (indi həmin kənd Neftçala rayonu ərazisindədir).

1948 – ilk mətbü şeri «KİTAB» «Azərbaycan pioneri» qəzetində dərc edilmişdir.

1949-1954 – ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.

1954 – SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.

1955-1957 – «Azərbaycan qadını» dərgisi redaksiyasında əməkdaşlıq etmişdir.

1957-1959 – Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İstututu nəzdində yazıçılar üçün açılmış ikiillik Ali Ədəbiyyat kurslarının dinləyicisi olmuşdur.

1963 – filologiya elmləri namizədi adını almışdır. Həmin ildə N.Tusi adına Pedaqoji Universitetdə dosent vəzifəsində çalışmışdır.

1967 – Azərbaycan yazıçıları sırasında Türkiyədə olmuşdur.

1969-1994 – Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İstututunda çalışmışdır.

1985 – filologiya elmləri doktoru alimlik dərəcəsi adını almışdır.

1986 – Azərbaycanın Əməkdar İncəsənət Xadimi adını almışdır.

1990 – «Davam edir 37» şerinə görə M.F.Axundov mükafatı laureati adına layiq görülmüşdür.

26 yanvar 1990 – Çağdaş Azərbaycan Milli Hərəkatının fəal xadimi olduğuna görə Bakını işgal etmiş rus hərbiçiləri tərəfindən həbsə alınmış, Bakı, Moskva, Rostov, Voronej zindanlarında 8 ay 13 gün yatmışdır.

1991 – Azərbaycan Ali Sovetinə seçkilərdə iştirak etmiş, öncə 79, sonra 987 faiz səs çoxluğu ilə millət vəkili seçilsə də, o vaxtkı hakimiyət «kvorum yoxdur» bəhanəsi ilə deputatlıqdan məhrum etmişdir.

1991 – «Türk milləti» mükafatı laureati fəxri adına layiq görülmüşdür.

1992 – Azərbaycan Respublikasının «Xalq Şairi» fəxri adına layiq görülmüşdür.

1994-cü il iyun ayının 22-də vəfat etmişdir.

1995 – «İstiqlal» Ordəni ilə təltif edilmişdir (ölümündən sonra). 1995 – Anadan olmasının 60 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur.

1995 – Türkiyə Respublikasının Milli şairi adına layiq görülmüşdür.

2002 – (14 noyabr) – xatirəsinin əbədiləşdirilməsi haqqda Respublika Prezidenti Sərəncam vermişdir.

2004 – Respublika Sarayında Dövlət sərəncamına əsasən 70 illik yubileyi keçirilmişdir.

## ƏSƏRLƏRİ

1. «Bahar gəlir», Bakı Uşaqgəncnəşr, 1957.
2. «Bəhrəli gün», Moskva, Molodaya qvardiya, 1959.
3. «Sevən gözlər», Bakı Azərnəşr, 1959.
4. «Məhəbbət dastanı», Bakı Uşaqgəncnəşr, 1961.
5. «Poema o lyubvi», Moskva Sovetskiy pisatel, 1961.
6. «Mənim Günsəm», Bakı Azərnəşr, 1963.
7. «Qollarını geniş aç», Bakı, Azərnəşr, 1965.
8. «Krasnodon qartalları», Bakı, Gənclik, 1967.
9. «Yeni zirvələrə», Bakı, Azərnəşr, 1971.
10. «Ucalıq», Bakı, Gənclik, 1973.
11. «Doğmalıq», Bakı, Azərnəşr, 1977.
12. «Taparam səni», Bakı yaziçı, 1980.
13. «Marallar da duz yeyərmiş», Bakı, Gənclik, 1981.
14. «Ömürdən uzun gecələr», Bakı, Gənclik, 1982.
15. «Hara gedir bu dünya», Bakı Yaziçı, 1983.
16. «Daşdan çıxan bulaq», Bakı, Gənclik, 1986.
17. «Məndən başlanır vətən», Bakı, Yaziçı, 1988.
18. «Davam edir 37», Bakı, Gənclik, 1992.
19. «Ayla Günəş arasında», Bakı, Yaziçı, 1992.
20. «Uzun sürən gənclik», Bakı, Azərnəşr, 1994.
21. «Mən Şərqəm», Bakı, Elm nəşriyyatı, 1994.
22. «Bağışla, ey vətən», Bakı, 1995.
23. «Azadlıq», (Şeirlər), «Türkiyə, Ankara Kütür Bankanlığı», 1998.
24. «Uzun sürən gənclik», Kitab cəmiyyəti, 1998.
25. «Türkün dastanı», Bakı, Gənclik, 2000.

26. «Seçilmiş əsərləri», 1-ci cild, Bakı, Gənclik nəşriyyatı, 2001.

27. «Mən onsuz da əbədiyəm», Bakı, Gənclik, 2003.

28. «Seçilmiş əsərləri», 2 cilddə, I və II cildlər. Bakı, Qərb-Şərqi nəşriyyatı, 2005 (Azərbaycan Respublikasının prezidenti cənab İ.H.Əliyevin verdiyi sərəncama əsasən).

29. «Seçilmiş əsərləri», 5 cilddə, 1 cild, Bakı, Elm, 2007.

30. «Çıxış edir Xəlil Rza». (Şeirlər), İran, Təbriz, Əxtər nəşriyyatı, 2008.

31. «Marallar da duz yeyərmiş», (təkrar nəşr) Bakı, Cinar-Çap, 2009.

32. «Daşdan çıxan bulaq», (təkrar nəşr) Bakı, Cinar-Çap, 2009.

## TƏRCÜMƏ KİTABLARI

1. A.Laptev. «Balacalar», Bakı, Gənclik, 1972.
2. İlya Selvinski. «Babək», Bakı, Gənclik, 1975.
- 3.Musa Cəlil. «Moabit dəfteri», Bakı, yəziçi, 1979.
4. «Qardaşlıq çələngi», Bakı, Maarif, 1982.
5. «Dünyaya pəncərə», Bakı, Maarif, 1984.
6. Robert Rojdestvenski. «Otuzuncu əsrə məktub», Bakı, Gənclik, 1984.
7. «Turan çələngi», Bakı, Elm Nəşriyyatı, 1993.
8. Yusif Balasaqunlu, «Qutadqu-bilik», Bakı, Gənclik, 1994.
9. N.Gəncəvi. «Sirlər xəzinəsi» – Lirikası, Bakı, Yaziçı, 1988.
10. N.Gəncəvi. «Yeddi gözəl», Ensiklopediya, 2000.
11. N.Gəncəvi. «İsgəndərmamə», Bakı, Gənclik, 2002.
12. Yusif Balasaqunlu, «Qutadqu-bilik», Bakı, 2003.
13. «Turan çələngi», Bakı, Çinar-Çap nəşriyyatı, 2005

## DİSSERTASIYA VƏ ELMI ƏSƏRLƏRİ

1. Müharibədən sonrakı Azərbaycan Sovet Ədəbiyyatında poema janrı (1945-1950). Namizədlik əsəri (Əlyazmaları Azərbaycan Pedaqoji Universitetinin kitabxanasında saxlanılır).
2. M.Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – özbək ədəbi əlaqələrinin aktual problemləri (Əlyazmaları Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun kitabxanasında saxlanılır).
3. Məqsud Şeyxzadə. Bakı, Elm, 1978.
4. Məqsud Şeyxzadənin bədii yaradıcılığı, Bakı, Elm, 1980.
5. Dramaturgiyada ədəbi əlaqələr, Bakı, Elm, 1987.
6. Sabir Rüstəmxanlı haqqında. Bakı, Mütərcim, 1998.
7. Ustادı Bəxtiyar Vahabzadə haqqında. Bakı, Azərbaycan, 1999.
8. Rəfiq Zəka Xəndan haqqında. Bakı, Mütərcim, 1999.
9. Rəsul Rza həsrəti. Bakı, Elm, 2000.
10. Mənə bənzə. Bakı, Gənclik, 2000.
11. Ədəbi təqrid. Bakı, Mütərcim, 2003.

## HAQQINDA YAZILANLAR

1. İlk Allahım, son Allahım mübarizə. Bakı, Gənclik, 1999.
2. Mair Dəmirli, Xəlil Rza Ulutürkün poeziyası (monografiya), Bakı, Təfəkkür Universiteti nəşriyyatı, 1996.
3. Bəkir Nəbiyev, İstiqlal şairi (monoqrafiya), Bakı, Elm, 2001.
4. Teymur Əhmədov, Xəlil Rza Ulutürk (kitab-albom), Bakı, Ensiklopediya, 2000.
5. Müasirləri Xəlil Rza Ulutürk haqqında, Bakı, Cinar-Çap, 2004.
6. Yavuz Axundlu, İstiqlal şairləri, Bakı, Elm, 1998.
7. Dilek Erenoğlu Azerbaycan şairi Halil Rıza və Men Şerqem adlı eseri. Eserdeki şairler üzerinde dil incilemesi. İzmir, 2005.
8. Əlizadə Əsgərli. Milli İdeal mücahidi. Bakı, Elm, 2005.

## ELMİ-TARİXİ MEMUARLARI

1. Xəlil Rza Ulutürk. Lefortovo zindanında, Bakı, Azernəşr, 1998
2. Xəlil Rza Ulutürk. Ustadım Əkrəm Cəfər, Bakı, Mütərcim, 2005
3. Xəlil Rza Ulutürk. Lefortovo zindanında, Bakı, Cinar-Çap, 2006
4. Xəlil Rza Ulutürk. Gəl, ey səhər, Bakı, Nağıl evi nəşriyyatı, 2006
5. Xəlil Rza Ulutürk. Bir odlu gözləri, bir də xoş səsi. Bakı, Cinar-Çap, 2007
6. Xəlil Rza Ulutürk. Həyat, həyat deyə çırpinan könül. Bakı, Cinar-Çap, 2009
7. Xəlil Rza Ulutürk. Daşdan çıxan bulaq. Bakı, Cinar-Çap, 2009
8. Xəlil Rza Ulutürk. Marallar da duz yeyəmiş. Bakı, Cinar-Çap, 2009

## M Ü N D È R İ C A T

UCAL, YÜKSÖL, RESPUBLİKAM!	3
<b>ELDƏNİZİM TURKANDA</b>	
ATA YURDU	5
ILK DƏFƏ	6
BURDA HƏR ŞEY SƏNİNDİR	6
OBAŞDAN	7
DƏNİZ XAYDIR	7
DƏNİZDƏN QAYIDANDA	8
BABALARDAN YADIGAR	9
NAR DƏRİMİ	9
İKİ BAŞLI YUVA	10
BUDAMA	11
QIZIL PƏTƏK	12
HOVUZDAN DƏNİZƏ	13
PƏTƏK	14
NEÇİN YOXDUR TÜFƏNGİN	15
ƏMI, SƏNİN AT-ARABAN NIYƏ YOXDUR	15
ILAN GÖR NƏ QƏDƏR XUL UDUB!	16
TELESKOP	17
DAN ULĐUZU, DAN YERİ	18
BUYNUZTIKAN	19
DAŞ-QAŞ DAĞLARI	19
IMARƏT	20
DAŞDAN ÇORƏK ÇIXARANLAR	21
ÖYRƏNİRSƏN	22
BIZ BİRLİKDƏ YAŞAYIRIQ	24
CAN ƏMI, RÜSXƏT VER,	
MƏN GEDƏR OLDUM!	25
ELDƏNİZ	26

KIRPI NƏ BİC OLURMUŞ	27
QUYUNUN QIRAĞINDA	28
TÜKƏNMƏYƏN SORĞULARIN	29
<b>UŞAQLIQDAN YETKİNLİYƏ</b>	
QONAQ GƏLIB SƏNUBƏR	31
BİZİM TURAL	34
DEYİRLƏR KİÇİK QIZAM	35
UŞAQLAR OYNAYANDA	36
ZAQATALA QORUĞU	37
QIRAN DA SƏN, QURAN DA	38
BİR QOM ÇİÇƏK	39
VAYSINMA	40
ANA	42
ÖZBƏK QIZI	43
KƏSF	46
NƏSƏ BİR SƏADƏT GÖZLƏYİRƏM MƏN	48
HAQQIN YOXDUR SUSTALASAN	49
GÖY GÖL	50
SƏN MƏNƏ QÜDRƏT VER	52
NƏ YAXŞI Kİ	54
MƏSULİYYƏT	55
BAHAR DASTANINDAN SƏTİRLƏR	57
BƏS HARDA DİNCƏLİRSEN?	63
MƏN SEVMİŞƏM O YERİ	65
GÖZƏL ASTARAM	67
SÜKUT İSTƏYİRƏM, DİNC QOYUN MƏNİ	68
QRENADA, QRENADA!	69
MÜSTƏQILLİK	72
ÇÖRƏK	
<i>Leningradlı dostlara</i>	73
MARALGÖL	82
DÜZLÜK	84

DINCƏL, ƏLLƏRİM, DINCƏL	86
GÜNLƏR KEÇİR ÖMÜRĐƏN	88
DÖRLÜKLƏR	90
GÖRƏK KİM TEZ ÇATACAQ	100
BAĞDAN KOCƏNDƏ	102
TÜRKAN BAHARI	103
PALID	104
SUÇU	105
AĞAÇLAR	107
BİLSƏN NƏLƏR DÜŞÜNDÜM	109
UZAĞA ÜZMƏK İSTƏSƏN	110
HARAY, BAHAR!	111
BƏNZƏYİŞ	113
ÇOVĞUN GECƏSİ	114
GÖZMUNCUGU	115
SAFLIQ	116
BORCUM	118
DNEPRDƏ ÜZÜRÜK	120
DNEPRİN ÜSTÜNDƏ ŞEVÇENKO HEYKƏLİ	121
SÖHBƏT	123
KAMRANIN SƏHVİ	124
BİR AZCA QORXURAM	125
AKTYOR MIKAYIL MİRZƏYƏ	125
SÜLEYMAN DÜNYASI	129
SÜDƏMƏRİM, GÖVHƏRİM	131
MƏHƏBBƏT	132
ƏMƏKCİLƏRƏ	134
OYANANLAR, OYANMAYANLAR	137
TƏRAVƏT	138
KÖRPƏLƏRİM	139
QURUB ÇAĞI ƏRİK AĞACI	142

MƏHƏBBƏT ALƏMİ	144
HƏR ŞEYƏ DÖZSƏM DƏ	147
QURBAN OLDUĞUM	148
SƏN NƏYİ BƏYƏNSƏN	149
SƏNƏ CAN ATIRAM	150
MƏNİM SÖZÜM, SƏNİN ÖzÜN	151
BAHARA BƏNZƏDİRLƏR	153
SƏN DANIŞANDA	154
ÖMRÜM BOYU SƏNİNLƏ	155
O BAXIŞLAR, O GÖZLƏR	157
BİR TƏBƏSSÜM, BİR CÜT GÖZ	158
SƏNİN ADİN GƏLƏNDƏ	158
HEÇ KİMİ GÖRMÜRƏM SƏNDƏN SAVAYI	160
ÜMİD	161
YAXŞI Kİ, VARSAN	161
PƏRİŞAN GƏLMİSƏN	162
O YERLƏR	164
AYDINLIQ	167
SƏN ELƏ BU GÜN DƏ UTANCAQ, HƏSSAS	169
SƏN BƏZƏNƏNDƏ	170
GÖRÜŞ YERİNDƏ	171
MƏNİM GÖZƏL KATİBƏM	173
BU GƏLƏN YARA BƏNZƏR	174
MAYAK	175
ŞUŞA SƏFƏRİ	
<i>Poema</i>	178
XƏLİL RZA ULUTÜRKÜN HƏYAT YOLUNUN BAŞLICA MƏQAMLARI	204
ƏSƏRLƏRİ	206
TƏRCÜMƏ KİTABLARI	208
DİSSERTASIYA VƏ ELMİ ƏSƏRLƏRİ	209
HAQQINDA YAZILANLAR	210
ELMİ-TARİXİ MEMUARLARI	211

**XƏLİL RZA oğlu XƏLİLOV  
(XƏLİL RZA ULUTÜRK)  
DAŞDAN ÇIXAN BULAQ**

Nəşriyyat direktoru

*Nərgiz Cabbarlı*

Nəşriyyat redaktoru

*Akif Dənzizadə*

Texniki redaktoru

*Polad Hüseynov.*

Korrektörleri

*Fəridə Ələsgərli*

Operatoru

*Rəna Əzzizova*

Çapa məsul

*Cəlil Quluyev.*

*Çapa imzalanmış 22.04.2009.*

*formatı 60x84<sup>1</sup>/16, fiziki ç.v 13,5*

*offset kağızı №1, tayms qarnituru,*

*sifariş K121 Sayı 500*

*Kitab "Bəşik nəşriyyatı" -da nəşrə hazırlanmış  
va  
offset üsulu ilə çap olunmuşdur*

AZ 1025 Bakı şəhəri, Xocalı pr., 24.

T/F (050) 498-95-55, (040) 418-17-87

[www.beshik.az](http://www.beshik.az)

E-mail: beshik@beshik.az

Ш6  
R 99

